

0815_Az_Əyanii_Yekun imtahan testinin sualları**Fənn : 0815 Maliyyə biznesi**

1 Maliyyə biznesinin təşkilat hüquqi formalarına aid edilə bilməz

- ☐ Sığorta bölməsi
- ☐ Bank sistemi
- ☐ Mərkəzi Bank.
- ☒ Maliyyə nazirliyi

2 Maliyyə sisteminin funksiyalarına aid deyildir:

- ☐ Kliring və ödənişlərin həyata keçirilməsi vasitələri ilə təminat;
- ☐ Maliyyə resurslarının birləşdirilməsi və ayrılması mexanizmi ilə təminat;
- ☐ Risklərin idarə edilməsi vasitələri ilə təminat;
- ☒ İdarəetmə qərarlarının planlaşdırılmasına təsir edən qiymət informasiyaları ilə təminat ;

3 Aşağıda nöqtələrin yerinə uyğun gələnə yazın? Maliyyə sisteminin bölüşdürücü, nəzarət və stimullaşdırma malik olduğu göstərilir.

- ☐ növlərinə
- ☐ formasına
- ☐ məqsədinə
- ☒ funksiyasına

4 Təssərrüfat subyektlərinin maliyyəsi nəyin yaradılması və bölgüsü prosesini əhatə edir? 1) ÜDM-in 2) Məqin 3) ÜMM-in 4) datasıyların 5) subvensiyaların

- ☐ 3,4,5
- ☐ 2,3,5
- ☐ 1,5
- ☒ 1,2,3

5 Dövlət büdcəsi əsas maliyyə planı kimi çıxış edir. 1) ümumi daxili məhsulun bölgüsündə iştirak etməklə 2) milli gəlirin bölgüsündə iştirak etməklə 3) dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu olmaqla 4) dövlətin məqsədli pul vəsaiti fondlarının yaradılması ilə

- ☐ 4,3
- ☐ 2,0
- ☐ 1,0
- ☒ 1,2,3

6 Yığılma fondunun vəsaitləri müəssisədə nəyə istifadə edilir? 1) kapital qoyuluşlarının maliyyələşdirilməsinə 2) istehsal fondlarının tamamlanmasına 3) izafi məhsulu yaratmağa 4) amortizasiyaya

- ☐ 3,1
- ☐ 4,1
- ☐ 3,2
- ☒ 1,2

7 Yığılma fondu, istehlak fondu və ehtiyat fondunu hansı pul vəsaiti fondlarına aid etmək olar?

- ☐ Direktorların fonduna
- ☐ Müşahidə şurasının fonduna
- ☐ Büdcə tədiyyələrinin ödənilməsi fonduna
- ☒ Mərkəzləşdirilmiş pul vəsaiti fondlarına

8 Bodi və Mertona görə maliyyə sisteminin baza funksiyalarına aid deyil:

- ☐ Maliyyə resurslarının birləşdirilməsi və ayrılması mexanizmi ilə təminat;
- ☐ Risklərin idarə edilməsi vasitələriylə təminat;
- ☐ İqtisadi resursların zaman və məkan üzrə yerdəyişməsinə təmin etmək;
- ☒ Ehtiyat fondlarının yaradılması və sığorta vasitəsilə təminat

9 Kovalyova görə qiymətli kağızlar bazarının təsnifatına aid deyil:

- ☐ birja bazarı
- ☐ ikinci bazar
- ☐ ilkin bazar
- ☒ pul vəsaitləri bazarı

10 İstehlak fondunun formalaşma mənbəyinə daxildir:

- ☐ bölüşdürülməmiş mənfəət hesabına
- ☐ dotasiyalar hesabına
- ☐ mənfəətdən ayırmalar hesabına
- ☒ izafi və zəruri məhsulun dəyəri hesabına

11 Maliyyə bazarlarının ölkə iqtisadiyyatı üçün yararlı olmasına təsir etmir:

- ☐ psixoloji amillər
- ☐ iqtisadi amillər
- ☐ siyasi amillər
- ☒ demografik amillər

12 Nə zaman əmanətlərin formalaşmasına ehtiyac olmaz?

- ☐ kapital bazarı inkişaf etmədikdə
- ☐ kapital bazarı yüksək inkişaf etdikdə
- ☐ inflyasiya dərəcəsi yüksək olduqda
- ☒ real investisiyalar üçün fond tələbi olmazsa

13 Qiymətli kağızlar bazarında ilkin vasitəçilik funksiyası əsasən hansı strukturun üzərinə düşmüşdür?

- ☐ mərkəzi bankın
- ☐ fond birjalarının
- ☐ əmtəə birjalarının
- ☒ kommersiya banklarının

14 "Qiymətli kağızlar haqqında" qanunun qəbul edilməsi nəticəsində şərait yaranmışdır:

- ☐ pul kütləsinin artımına
- ☐ büdcə vergi tənzimləməsinin yaranmasına
- ☐ qiymətli kağızların emissiyasına
- ☒ vasitəçilik fəaliyyətinin inkişafına

15 Dövlət, maliyyə bazarlarına münasibətdə

- ☐ özü qiymətli kağızların alıcısı qismində çıxış edə bilər
- ☐ nəzarət orqanlarını yarada bilər
- ☐ qanunvericilik bazasını formalaşdırır
- ☒ qiymətli kağızların qiymətini müəyyənləşdirə bilər

16 Maliyyə biznesinin davamlı inkişafı birbaşa asılıdır

- ☐ xarici investisiyaların həcmindən
- ☐ əsaslı nəzəri biliklərin olmasından

- ☐ biznesin inkişaf tarixində
☒ maliyyə bazarından

17 Maliyyə bazarlarının ölkə iqtisadiyyatına yararlı ola bilmələri üçün: 1) siyasi mühütün əlverişli olması vacibdir 2) iqtisadi mühütün əlverişli olması vacibdir 3) psixoloji mühütün əlverişli olması vacibdir

- ☐ 2.3
☐ 2.0
☐ 1.0
☒ 1,2,3

18 Dövlətin ciddi nəzarəti altında fəaliyyət göstərir ? 1) təşkilatlandırılmış maliyyə bazarları, 2) sərbəst bazarlar 3) kansaltinqlər 4) venucurlar

- ☐ 1.2
☐ 3.4
☐ 2.0
☒ 1.0

19 Maliyyə bazarlarının rəsmi bazar yerinə aid deyildir: 1) Təşkilatlandırılmış Maliyyə Bazarları 2) Sərbəst Maliyyə Bazarları 3) Əmək bazarları 4) Pul bazarları

- ☐ 1.4
☐ 4.0
☐ 1.2
☒ 3.4

20 Maliyyə bazarlarını rəsmi bazar yerinə aiddir: 1) Təşkilatlandırılmış Maliyyə Bazarları 2) Sərbəst Maliyyə Bazarları 3) Əmək bazarları 4) Pul bazarları

- ☐ 1.4
☐ 3.4
☐ 4.0
☒ 1.2

21 Maliyyə sisteminin funksiyaları

- ☐ stimullaşdırıcı, qiymət qoyma
☐ istehsal, nəzarət
☐ istehsal, bölgü
☒ bölgü, nəzarət

22 Biznes proses kimi nələri özündə ehtiva edir?

- ☐ növləri
☐ istiqamətləri
☐ məqsədləri
☒ funksiyaları

23 Briqemə görə maliyyə bazarlarının təsnifatına daxil deyil:

- ☐ beynəlxalq maliyyə bazarları
☐ milli maliyyə bazarları
☐ regional maliyyə bazarları
☒ birjadankənar bazar

24 Kovalyovun təsnifatına görə maliyyə bazarlarının növü deyil

- ☐ kapital bazarı

- ☐ valyuta bazarı
- ☐ qızıl bazarı
- ☒ sərbəst maliyyə bazarları

25 Maliyyə sistemi təmin etmir:

- ☐ aktivlərin mübadiləsini
- ☐ risklərin mübadiləsini
- ☐ maliyyə bağlaşmalarını
- ☒ nağd pul emissiyasını

26 Ehtiyat fondunun istifadə təyinatına daxildir:

- ☐ icarə haqqlarının ödənişi
- ☒ müvəqqəti yaranan ehtiyacların maliyyələşdirilməsi
- ☐ uzunmüddətli borcların qaytarılması
- ☐ qism müddətli borcların qaytarılması

27 Mərkəzləşdirilmiş pul vəsaiti fondlarına daxil deyil:

- ☐ istehlak fondu ,ehtiyat fondu
- ☒ nizamnamə fondu, əlavə kapital fondu
- ☐ istehlak fondu ,yığım fondu
- ☐ ehtiyat fondu,yığım fondu

28 Geniş miqyaslı effektiv 1 maliyyə bazarı təmin edir:

- ☒ fond təklif və tələbinin yüksək səmərə ilə qarşılmasını
- ☐ faiz dərəcələrinin yüksəlməsini
- ☐ nağdsız pul dövriyyəsinin sürətlənməsini
- ☐ pul vəsaitlərinin dövriyyədən çıxarılmasını

29 Maliyyə bazarlarının vəzifələrinə daxil deyil:

- ☐ ölkədə formalaşan fondların rəşional istifadəsinə imkan vermək
- ☒ büdcə kəsirinin bağlanması
- ☐ qənaət şəklində fond yığımını həvəsləndirmək
- ☐ kapital yığımına şərait yaratmaq

30 Maliyyə bazarında vasitəçi qismində çıxış edə bilməz

- ☐ investisiya fondları
- ☒ maliyyə nazirliyi
- ☐ kommersiya bankları
- ☐ fond birjalari

31 Fond təklifi və tələbinin mövcud olduğu iqtisadiyyatda mövcud deyil:

- ☐ maliyyə bazarı
- ☒ qiymətli kagiz emissiyasını qadagan edən qanunvericilik
- ☐ bazar vasitəçiləri
- ☐ maliyyə bazarında istifadə olunan alətlər

32 Qənaət şəklində yığılan fondların , bu fondlara ehtiyac duyan şəxslərə transfer edilməsi səbəb olmuşdur:

- ☐ kiçik biznesin inkişafına
- ☐ kommersiya biznesinin yaranmasına
- ☐ Dövlət təsirinin güclənməsinə
- ☒ qiymətli kağızların yaranmasına

33 Biznesə verilən təriflərdən biri düzgün deyil

- ☐ Biznes – istehlakçıların tələbatını ödəmək üçün yaradılan istehsal sistemidir;
- ☐ Biznes – işin görülməsi sistemidir, insanlar üçün zəruri məhsul istehsalı və xidmətlərin göstərilməsidir
- ☒ Biznes fərdi vəsaitin dövlət büdcəsinə yönəldilməsi nəticəsində büdcənin lazımi maliyyə ehtiyatları ilə təmin edilməsidir
- ☐ Biznes – öz biliyi, bacarığı və kapitalından istifadənin köməyiylə gəlirin alınmasına yönəldilən insan fəaliyyətidir;

34 Biznesin proses kimi funksiyasına aid deyil

- ☐ maliyyəuçot
- ☒ reklamentləşdirmə
- ☐ marketinq
- ☐ istehsal

35 Maliyyə bazarlarına aiddir: 1) fonda ehtiyacı olan şəxs tərəfindən emissiya qiymətlilərin başqa şəxslərə təkrar satışının həyata keçirildiyi bazar yeri hesab gəlidiyi bazarlar kimi də tərif edilə bilər. 3) Bazarda fondların və ya qiymətli kağızların əl bölünürlər.

- ☐ hamısı
- ☒ 3,1,2
- ☐ 1,4
- ☐ 4.0

36 Maliyyə bazarlarına aid deyildir: 1) fonda ehtiyacı olan şəxs tərəfindən emissiya qiymətlilərin başqa şəxslərə təkrar satışının həyata keçirildiyi bazar yeri hesab gəlidiyi bazarlar kimi də tərif edilə bilər. 3) Bazarda fondların və ya qiymətli kağızların əl bölünürlər.

- ☐ 1.4
- ☒ 4.0
- ☐ hamısı
- ☐ 3,1,2

37 Maliyyə biznesinin davamlı və effektiv inkişafı birbaşa aslıdır?

- ☒ kapital bazarından
- ☐ əmək bazarından
- ☐ İstehsalçılardan
- ☐ biznesmenlərdən

38 Hansı alim «biznes» anlayışını kommersion fəaliyyəti, yəni mənfəətin alınmasına bilavasitə yönəldilən fəaliyyət ilə eyniləşdirir?

- ☐ Karl Marks
- ☒ N.Y.Kruqlova
- ☐ Alan Xoskinq
- ☐ R.Kontilyon

39 Maliyyə, uçot, kadr və madditexniki təminat, istehsal, marketinq, elmitədqiqat və layihə aiddir:

- ☐ restrukturizasiyaya
- ☒ biznes prosesinə
- ☐ biznesin növlərinə
- ☐ biznesin formalarına

40 Aşağıdakı tərif hansı alimə aiddir: «Biznes təbii nemətlərin hasilatı, əmtəənin göstərilməsi, maraqlı şəxslərin, yaxud təşkilatların qarşılıqlı gəlirinə xidmət, pul üzrə fiziki şəxslərin, müəssisələrin və təşkilatların həyata keçirdikləri fəaliyyətdir».

- ☐ N.Y.Kruqlova

- ☒ Alan Xoskinqə
- ☐ Karl Marksa
- ☐ R.Kontilyona

41 Pul münasibətləri formalaşmır:

- ☐ Bütçə sisteminin müxtəlif səviyyələri arasında
- ☐ müəyyən əmtəəmaterial dəyərləri əldə edən, məhsullarını və ya xidmətlərini reallaşdıran müəssisələr arasında
- ☐ bütçə tədiyyələrinin ödənilməsi və məsrəflərin maliyyələşdirilməsi zamanı dövlətlə müəssisələr arasında
- ☒ qeyri kommersiya strukturları arasında

42 Dövlət maliyyə orqanları sisteminə daxil deyil:

- ☐ AR-nin subyektlərinin maliyyə orqanları
- ☐ respublika xəzinədarlığı
- ☒ mərkəzi bank
- ☐ maliyyə nazirliyi

43 Azərbaycan Respublikasının maliyyə sisteminin tərkibinə daxil deyil

- ☐ Dövlət büdcəsi
- ☒ qeyrikommersiya təşkilatlarının maliyyəsi
- ☐ dövlət krediti və sığorta fondları
- ☐ büdcədən kənar fondlar

44 Kapital bazarlarında dövriyyədə olan əsas qiymətli kağızlara aiddir

- ☐ səhm
- ☐ fyuçers
- ☐ opsiya
- ☒ aksiya

45 Pul bazarlarının təşkilati baxımdan mühüm quruluşu hesab edilir

- ☐ mərkəzi bank
- ☐ fond birjası
- ☒ ticarət bankları
- ☐ qiymətli kağızlar birjası

46 Əl dəyişdirən fondların dövriyyə müddətlərinə görə təsnifatda maliyyə bazarlarına daxildir:

- ☐ tədavül bazarları
- ☒ pul bazarları
- ☐ təşkilatlandırılmış maliyyə bazarları
- ☐ sərbəst maliyyə bazarları

47 Qiymətli kağız

- ☐ dəyişdirilə bilməz
- ☒ üçüncü şəxslərə satıla bilər
- ☐ Üzərində göstərilən şərtlər pozula bilər
- ☐ eyni zamanda bir neçə nəfərə satıla bilər

48 Bir ölkədə maliyyə bazarlarının mövcud olmasının

- ☐ qanunvericilik bazası
- ☒ bir qrup şəxslərin qənaət şəklində pul yığımına digər bir qrup şəxslərin isə bu fondlara tələbə meyilli olması
- ☐ Nəticənin həvəsləndirici olması
- ☐ bu sahədə iştirak etmək istəyən təşəbbüslü biznesmenlərin olması

49 N.Y.Kruqlova görə «biznes» anlayışına kommersiya fəaliyyəti kimi daxil deyil:

- ☒ bazarın segmentləşdirilməsi
- ☐ azad iqtisadi zonalarda fəaliyyət
- ☐ xarici ticarət fəaliyyəti
- ☐ əmtəə bazarlarında fəaliyyət

50 İlk kommersiya bankları nə vaxt yaradılmışdır?

- ☐ XIV-XV əsrlərdə
- ☐ XVI-XVII əsrlərdə
- ☐ XV-XVI əsrlərdə
- ☒ XVIII-XIX əsrlərdə

51 Foreytinqləşmənin xarici ticarətin kreditləşmə forması kimi ixracçıya verdiyi üstünlüklərdən biri hesab edilə bilməz:

- ☐ riskdən sığortalanma
- ☐ balansın sadələşdirilməsi
- ☐ debitor borclardan daxilolmalar
- ☒ diskontla maliyyələşdirmə

52 Forfeytinq əməliyyatlarının mərhələlərinə daxil deyil

- ☐ valyuta, maliyyələşmə müddəti, idxalçı və ixracçının yerləşdiyi məkan və s. məlumatlar öyrənilir
- ☐ sövdələşməsinin maliyyə və əmtəə xarakterli olmasını müəyyənləşdirir
- ☐ forfeyter tərəfindən satıcının ərizəsinə baxılır
- ☒ malgöndərən tərəfindən verilən veksellər satın alınır forfeyter tərəfindən

53 Lizinin mənfə cəhəti hesab edilə bilməz

- ☐ Maliyyə lizinində avadanlıq köhnəldikdən sonra da lizin ödənilir.
- ☐ Operativ lizinə köhnə avadanlığın riski icarəverəndə olur, o da itkiyə məruz qalmamaq üçün icarə haqqını qaldırır
- ☐ Lizin müqavilənin bağlanmadığı, lakin avadanlığın köhnəldiyi halda icarədar köhnə avadanlığa görə icarə haqqı ödəyir
- ☒ Təminat əmlakın özü olur

54 Lizinin xarakterik cəhətlərindən biri hesab edilə bilməz:

- ☐ təminat obyektı olan lizin əmlakı kreditorun mülkiyyətində qalır
- ☐ lizinə ssudan əmlak forması təzahür edir;
- ☐ kreditin ənənəvi formalarından fərqli olaraq lizinə ssudan pul forması iştirak etmir
- ☒ lizin götürən əmlakın istifadə müddəti bitənədək onu lizin verənə qaytarmalıdır

55 Mərkəzi Bank tərəfindən kommersiya banklarına lisenziya verilməsindən imtinaya əsas ola bilməz:

- ☐ kredit təşkilatının lisenziya almaq üçün təqdim etdiyi sənədlər mövcud qanunvericiliyə uyğun olmadıqda
- ☐ təsisçilərin maliyyə vəziyyəti qeyriqənaətbəxş olduqda
- ☐ İdarə Heyətinin sədri, onun müavinləri və baş mühasib onların qarşısında qoyulan ixtisas tələblərinə uyğun olmadıqda
- ☒ nizamnamə kapitalı həddən artıq çox olduqda

56 Bank gəlirlərinin əldə edilməsi istiqamətində aparılan əməliyyat hesab edilə bilməz:

- ☐ İnvestisiya projətləri;
- ☐ Qiymətli kağızlara olan investisiyalar;
- ☐ Fiziki və hüquqi şəxslərin kreditləşməsi;
- ☒ Mərkəzi bankın müxbir hesabında olan qalıqların artırılması

57 Sığorta bazarının inkişafı üçün təmin edilməsi vacib olan xüsusiyyətlərə aid deyil:

- ☐ sığortalılar qarşısında öhdəliklər yerinə yetirilməlidir
- ☐ əhaliyə göstərilən sığorta xidmətlərinin həcmi artırılmalıdır
- ☐ mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara eyni şərait yaradılmalıdır
- ☒ Sığorta şirkətlərinin fəaliyyəti məhdudlaşdırılmalıdır

58 Günümüzə sığorta sisteminin fəaliyyətini tərənnüm edən əlamətlərdən biri yalnızdır

- ☐ sığorta bazarının formalaşması
- ☐ sığorta fəaliyyətində inhisarın aradan qaldırılması
- ☐ sığortanın təşkili prinsiplərinin köklü şəkildə yenidən həyata keçirilməsi
- ☒ bəzi sığorta növlərinin icbariliyi

59 Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin vəzifələrinə daxil deyil:

- ☐ dövlət mənafeyinin müdafiəsi
- ☐ sığortaçıların, sığortalıların mənafeyinin müdafiəsi
- ☐ ölkəmizdə sığorta xidmətləri bazarının inkişafının tənzimlənməsi
- ☒ sığorta xidmətinin göstərilməsi

60 Mərkəzi Bankın pul siyasətini həyata keçirmək üçün istifadə etdiyi alətlərə daxil deyil:

- ☐ kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənləşdirilməsi
- ☐ faiz dərəcələrinin müəyyənləşdirilməsi
- ☐ açıq bazarda əməliyyatların aparılması
- ☒ istehlak kreditlərinin verilməsi

61 “Banklar haqqında Azərbaycan Respublikasının Qanunu” nun məqsədi hesab edilə bilməz:

- ☐ bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi
- ☐ iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması
- ☐ Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması
- ☒ Nağd pul dövriyyəsinin sürətləndirilməsi

62 Bank sistemi haqqındakı fikirlərdən biri yalnızdır:

- ☐ Bankın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada bank sözü olmalıdır
- ☐ Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər
- ☐ bank sistemi kommersiya banklarından təşkil olunur
- ☒ Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini Milli Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər

63 Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsində əsas götürülə bilməz:

- ☐ Kredit İttifaqları haqqında" Azərbaycan Respublikası qanunları
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☒ Qeyrihökumət təşkilatlarının fəaliyyəti haqqında qanun

64 Azərbaycan Respublika Sığorta Cəmiyyətləri İttifaqı yaradıldı?

- ☐ 1996-cı ildə
- ☐ 1995-ci ildə
- ☐ 1994-cü ildə
- ☒ 1993-cü ildə

65 Azərbaycan Respublikasının Milli Məclisi neçənci ildə Azərbaycanın tarixində ilk dəfə olaraq «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununu qəbul etdi.

- ☐ 1994-cü ilin sonunda
- ☐ 1993- cü ilin ortalarında
- ☐ 1994-cü ilin yanvar ayında
- ☒ 1993-cü ilin yanvar ayında

66 Milli sığorta bazarı Azərbaycanda neçənci ilin əvvəlindən formalaşmağa başlamışdır?

- ☐ 1993-cü ilin ortalarında
- ☐ 1992-ci ilin ortalarında
- ☐ 1992-ci ilin axırlarında
- ☒ 1992-ci ilin əvvəlində

67 Dövlət Sığorta Nəzarətinin vəzifəsinə aid deyildir:

- ☐ metodiki rəhbərliyin həyata keçirilməsi,
- ☐ sığortaçıların, sığortalıların və dövlət mənafeyinin müdafiəsi,
- ☐ sığorta xidmətləri bazarının inkişafının tənzimlənməsi,
- ☒ konsaltinq vəzifələrin həyata keçirilməsi

68 Neçənci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradıldı?

- ☐ 1994-cü ildə
- ☐ 1993-cü ildə
- ☐ 1992-ci ildə
- ☒ 1991-ci ildə

69 XIX əsrin axırlarında sığorta işinin inkişafında tərəqqi başlanılır?

- ☐ neft sənayesində gəlirlərin artması ilə
- ☒ neft sənayesinə xarici investorların cəlb edilməsi ilə
- ☐ neft sənayesində qəza hallarının artması ilə
- ☐ Bot sisteminin ölkəmizə dəvət olunması ilə

70 Azərbaycanda sığorta işi hansı fəaliyyət sahəsinin meydana gəlməsi ilə sıx əlaqədardır. 1) kapitalist istehsal münasibətlərinin inkişafı ilə 2) neft sənayesinin meydana gəlməsi ilə 3) sahibkarlığın fəallaşması ilə 4) iqtisadi sistemin dəyişməsi ilə 5) risklərin neytrallaşdırılması ilə

- ☐ 1,4,5
- ☐ 4,5
- ☐ 1,2
- ☒ 1,2,3

71 Mərkəzi Bank haqqındakı fikirlərdən biri yalnızdır

- ☐ Mərkəzi Bank müstəqil balansla, nizamnamə kapitalına və digər əmlaka malikdir
- ☐ Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və müvafiq Qanunla müəyyənləşdirilir
- ☐ Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir
- ☒ Mərkəzi Bank ölkədəki pul tədaviyə müraciət edə bilməz

72 Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanununa əsasən müəyyənləşdirə bilmərik:

- ☐ Mərkəzi Bankın funksiya və səlahiyyətlərini
- ☐ Mərkəzi Bankın məqsədini
- ☐ Mərkəzi Bankın hüquqi statusunu
- ☒ Mərkəzi Bankın sədrini

73 Trast əməliyyatları haqqında verilmiş fikirlərdən biri yalnızdır

- ☐ Trast əməliyyatları müştərinin tapşırığına əsasən əmlakın idarə olunması istiqamətində aparılan əməliyyatdır

- ☐ Trast əməliyyatlarının iştirakçıları trastın təsisçisi, etibarlı idarəedən və benefisiardır
- ☐ Trast əməliyyatlarının obyektı istehsal və qeyri-istehsal xarakterli daşınmaz əmlak və s. ola bilər
- ☒ Trast əməliyyatları müştərinin borc kapitalına ehtiyacını ödəməyə yönəldilmiş fəaliyyətdir

74 Bazar iqtisadiyyatı şəraitində faktorinqin malgöndərənlər üçün əhəmiyyətinə daxil deyil:

- ☐ balansın quruluşunu təkmilləşdirməsi
- ☐ maliyyə-təsərrüfat fəaliyyətini sabitləşdirməsi
- ☐ malgöndərənə dövriyyə vəsaitlərinin çatışmazlığını aradan qaldırması,
- ☒ pul dövriyyəsini ləngitməsi

75 Liziğin müsbət cəhəti hesab edilə bilməz

- ☐ Ödənmələrin dərhal həyata keçirilməsi tələb edilmir
- ☐ Təminat əmlakın özü olur.
- ☐ Lizing müqaviləsi kredit müqaviləsində daha asan əldə olunur
- ☒ Maliyyə lizingində avadanlıq köhnəldikdən sonra da lizing ödənilir.

76 Rovelver lizing nədir?

- ☐ iştirakçılarının hamısının 1 ölkə daxilində olan lizingdir
- ☐ lizing predmetinin istifadə hüququnun 3-cü tərəfə (lizing kompaniyasına) keçməsi ilə yaranan lizing növüdür
- ☐ icarə obyektinin dəyərinin tam ödənilməsi ilə səciyyələnən icarə növüdür
- ☒ bu lizingdə lizing alan müəyyən müddətdən sonra icarəyə götürdüyü əmlakı digər lizing obyektı ilə əvəz edə bilər

77 Lizingin növləri haqqında fikirlərdən biri yalnızdır

- ☐ Operativ lizingəşyanın əldə olunması və saxlanılması xərcləri bir lizing kontraktı müddətində ödənilmir
- ☐ Maliyyə lizingində müddət bitəndən sonra adətən əmlak icarədar tərəfindən alınır
- ☐ Maliyyə lizingi uzunmüddətli razılaşma növü olub, amortizasiya icarədar tərəfindən tam ödənilir
- ☒ Operativ lizing əmlakın dəyərinin tam ödənilməsi ilə səciyyələnir

78 Lizingin özünəməxsus funksiyası hesab edilə bilməz:

- ☐ İqtisadiyyatın kənd təsərrüfatı və emal sənayesi müəssisələrində istehsal vasitələrinə mövsümi tələbatın ödənməsi
- ☐ Lizing istehsalın madditexniki təminatının progressiv metodu rolunu oynayır.
- ☐ Lizing əsas fondlara vəsait qoyuluşunun bir formasıdır.
- ☒ qiymətli kağızla təminat vasitəsilə debitor borclarının ödənilməsi

79 Lizing ödəmələrinin tərkibinə daxil deyil

- ☐ lizing marjası(13%)
- ☐ lizing verənin cəlb edilən resuslara görə ödəmələri
- ☐ amortizasiya
- ☒ lizing alanın lizing verənə digər borcu

80 Lizingin müddəti hesablanarkən aşağıdakılardan biri nəzərə alınmaya bilər:

- ☐ İnflyasiya prosesi
- ☐ Avadanlığın amortizasiya mərhələsi
- ☐ Avadanlıqların xidmət müddəti
- ☒ lizing bazarının durumu

81 Son zamanlar kommersiya bankları tərəfindən həyata keçirilən yeni əməliyyat növü hansıdır?

- ☐ depozit əməliyyatları
- ☐ kredit əməliyyatları
- ☐ bank qiymətli kağızlarının emissiyası
- ☒ vasitəçilik əməliyyatları

82 Bank lisenziyasının ləğvinə səbəb olacaq hərəkətlərə aid deyil

- ☐ lisenziya və icazə verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu aşkara çıxdıqda
- ☐ bank qanunvericiliyinin və Mərkəzi Bankın normativ aktlarının tələbləri mütəmadi pozulduqda
- ☐ kredit təşkilatının təsisçilərinin müraciəti ilə (kənüllü)
- ☒ rentabelliğin aşağı olması

83 Lisenziya almaq məqsədilə kommersiya bankları tərəfindən Mərkəzi Banka vəsatətlə bərabər təqdim edilməli olan sənədlərdən biri deyil:

- ☐ hüquqi şəxs olan təsisçilərin son il üçün maliyyə vəziyyətini əks etdirən mühasibat balansı, mənfəət və zərər barədə hesabatı və buna dair auditor rəyi
- ☐ təsis sənədləri;
- ☐ dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti
- ☒ marketoloq rəyi

84 Kommersiya bankları lisenziyanı hansı strukturadan alırlar?

- ☐ Maliyyə Nazirliyindən
- ☐ Ədliyyə Nazirliyindən
- ☐ Vergilər Nazirliyindən
- ☒ Mərkəzi Bankdan

85 Azərbaycan Respublikasının mövcud qanunlarına görə kommersiya bankları hüquqi şəxs statusu almaq üçün hansı dövlət strukturundan rəsmi icazə almalıdır?

- ☐ Maliyyə Nazirliyindən
- ☐ Vergilər Nazirliyindən
- ☐ Mərkəzi Bankdan
- ☒ Ədliyyə Nazirliyindən

86 Kommersiya banklarının fəaliyyətinin əsas prinsiplərinə daxil deyil

- ☐ Maliyyə ehtiyatları bazarının vəziyyətinə istiqamətlənmiş müstəqil kredit, faiz və depozit siyasətinin aparılması
- ☐ Öz fəaliyyətinin nəticələrinə görə tam iqtisadi məsuliyyət və yüksək dərəcəli azadlıq
- ☐ Real mövcud olan ehtiyatlar hüdudunda iş prinsipi
- ☒ Maraqlı tərəflərin rolu prinsipi

87 Aşağıdakılardan biri kommersiya banklarının aktiv əməliyyatlarının əsas növlərindən deyil:

- ☐ İnvestisiyalaşdırma;
- ☐ Öz adından, öz hesabına qiymətli kağızlarla hesabların aparılması;
- ☐ Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditin verilməsi;
- ☒ Qeyri-investisiya qiymətli kağızlarının emissiyası

88 Kommersiya banklarının əsas rolu nədən ibarətdir?

- ☐ Mərkəzi Bankın tamlığını təmin etmək
- ☐ nazirliklərin hesablaşma əməliyyatlarını aparmaq
- ☐ dövlətin xidmətedici orqanı olmaq
- ☒ ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərmək və müştərilərə maliyyə kredit xidmətlərinin bütöv kompleksini təqdim etmək

89 Kommersiya banklarının təsnifat əlamətlərinə daxil deyil:

- ☐ fəaliyyət ərazisinə görə
- ☒ aktivlərinin ümumi dəyərinə görə
- ☐ nizamnamə kapitalının formalaşması üsuluna
- ☐ ixtisaslaşmaya görə

90 Sığorta bazarı iştirakçılarından ibarət ittifaqlar, assosiasiyalar və digər birliklərin yaradılması səbəblərindən biri deyil:

- ☒ sığorta fəaliyyəti ilə bilavasitə məşğul olmaq
- ☐ birgə proqramları həyata keçirmək
- ☐ üzvlərinin mənafeələrini qorumaq
- ☐ Sığortaçıların fəaliyyətlərini əlaqələndirmək

91 Sığorta bazarının yaradılmasında məqsəd kimi götürülə bilməz:

- ☐ sığorta bazarının fəaliyyəti üzərində dövlət nəzarəti sisteminin gücləndirilməsinin təmin edilməsi
- ☒ kapitalın hərəkətini sürətləndirmək
- ☐ respublikada sığorta işinin inkişafı üçün maliyyə-iqtisadi, normativ hüquqi baza yaratmaq
- ☐ iqtisadi sabitliyin və milli iqtisadi təhlükəsizliyin mühüm amillərindən biri kimi sığortanın rolunun yüksəldilməsi

92 Sığorta bazarının əsas istiqaməti hesab edilə bilməz

- ☐ gələcəkdə onun daha da inkişaf etdirilməsi
- ☒ real investisiyaların həcmnin artırılması
- ☐ respublikanın ümumi daxili məhsulunda sığortanın payının artırılması
- ☐ iqtisadiyyatın sabitliyi və yüksəlişinin əsas amili olan iqtisadi proseslərin sığorta təminatı

93 Azərbaycan Respublika Sığorta Cəmiyyətləri İttifaqının vəzifəsi deyil:

- ☐ sığorta şirkətlərinin bir-biri ilə qarşılıqlı fəaliyyətlərini əlaqələndirmək
- ☒ Həyat sığortasının həyata keçirilməsi
- ☐ ölkədə sığorta təşkilatlarının səylərini bir arada tutmaq
- ☐ sığorta bazarının inkişafına kömək etmək

94 Pensiya fondları haqqında fikirlərdən biri yalnızdır:

- ☐ Pensiya fondları uzun müddətli qaynaqlara malik olur
- ☐ burada toplanan fondların artması müşahidə olunur
- ☐ Pensiya fondlarında toplanılan vəsaitlər uzunmüddətlidir
- ☒ Pensiya fondlarında toplanmış məbləq hər hansı məqsədcün istifadə edilə bilməz

95 Əmanət sığorta sisteminin məqsədinə daxil deyil

- ☐ yığım sahiblərinin əməllərini toplayıb və ani olaraq vəsaitlərin banklardan çıxarmaq zamanında bu sektorda yaşana biləcək böhranların da qarşısını alır
- ☐ əmanətlərin bankçılıq sistemi kənarında qalmasını və ya sistem kənarına çıxarılmasının qarşısını almaq
- ☒ bankları borc kapitalı ilə təchiz etmək
- ☐ .man.t sahibl.ÉriÉnin bank sisteml.rin. olan inam. gucl.ndirm.k

96 Mərkəzi Bankın məqsədlərinə daxil deyil

- ☐ Ödəniş sistemlərinin sabitliyini təmin etmək
- ☒ Mənfəət götürmək
- ☐ Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.
- ☐ Mərkəzi Bankın fəaliyyətinin məqsədi bank sistemlərinin sabitliyini təmin etməkdir.

97 Aşağıdakı fikirlərdən biri yalnızdır:

- ☐ Cari bank fəaliyyəti ilə bəzi qərarlar qəbul edərək kredit təşkilatları dövlət haqqı ödəməyi və bəzi digər orqanlardan asılı deyildir
- ☒ Kredit təşkilatları Mərkəzi Bankın mülkiyyətində fəaliyyət göstərir
- ☐ Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa bütün digər hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri üçün məsuliyyət daşıyır
- ☐ Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə məcbur edilə bilməz

98 Mərkəzi Bankın fəaliyyətinin tənzimlənməsində hüquqi baza hesab edilmir:

- ☐ Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- ☒ vergi məəcəlləsi
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası

99 Azərbaycanda sığorta əsasən neçə mərhələdə öz inkişafını keçmişdir?

- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 2.0

100 Maliyyə bazarlarında başlıca investorlardandır?

- ☐ maliyyə şirkətləri
- ☒ pensiyə fondları
- ☐ investisiya bankları
- ☐ investisiya şirkətləri

101 İnvestisiya fondlarına aiddir: 1. Bu bir tərəfdən maliyyə-kredit bazarının institutlarıdır 2) digər tərəfdən isə o, hüquqi şəxsdir, öz aksiyalarını satır və bunun qarşılığında müxtəlif qiymətli kağızlara investisiya qoyur. 3) İnvestisiya fondu yalnız açıq səhmdar

- ☐ 3.1
- ☐ 2.0
- ☒ 1.2
- ☐ 1.0

102 İnvestisiya fondlarına aid deyildir: 1) Bu bir tərəfdən maliyyə-kredit bazarının institutlarıdır 2) digər tərəfdən isə o, hüquqi şəxsdir, öz aksiyalarını satır və bunun qarşılığında müxtəlif qiymətli kağızlara investisiya qoyur. 3) İnvestisiya fondu yalnız açıq səhmdar cəmiyyət formasında yaradıla bilər.

- ☐ 3.1
- ☐ 1.0
- ☐ 2.0
- ☒ 3.0

103 Milli Məclis 8 may 2009-cu il tarixində hansı sahədə qəbul olunmuş Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Qanununu qəbul etmişdir.

- ☐ «Əmlakın qiymətləndirilməsi haqqında» qanun
- ☐ Kommersiya Bankları haqqında qanunun
- ☒ "Əmanətlərin sığortalanması haqqında"
- ☐ Azərbaycan Respublikasının Milli Bankı haqqında qanunun

104 Mərkəzi Bankın öz məqsədlərinə nail olması üçün həyata keçirdiyi funksiyalara aid deyildir:

- ☐ dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;
- ☒ nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə və bu Qanuna müvafiq olaraq, pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;
- ☐ qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
- ☐ manatın xarici valyutalara nisbətə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir

105 11 fevral 2007-ci ildə dərc edilməklə hansı qanun qüvvəyə minmişdir?

- ☐ Kommersiya Banklarında törəmə əməliyyatların keçirilməsi qanunun
- ☒ «Əmanətlərin Sığortalanması haqqında» qanun

- ☐ Azərbaycan Respublikasının Milli Bankı haqqında" qanunun
- ☐ Kommersiya Bankları haqqında" qanunun

106 Pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını hansı orqan həyata keçirir?

- ☐ Həmkarlar İttifaqı
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Müdafiyyə Nazirliyi
- ☒ Mərkəzi Bank

107 Mərkəzi Bankın məqsəd və funksiyalarına aid deyildir:

- ☐ hamısı
- ☐ Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etməkdir
- ☒ Mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi sayılmaqdadır
- ☐ Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.

108 Azərbaycan Respublikası Konstitusiyasının 19cu maddəsinin II hissəsinə müfiq olaraq hansı orqan dövlətin müstəsna mülkiyyətindədir?

- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Mərkəzi Bank
- ☐ Həmkarlar İttifaqı
- ☐ Müdafiyyə Nazirliyi

109 Bankın adında hansı sözlərdirki, yalnız qanunvericilikdə nəzərdə tutulduğu istifadə edilməsinə yol verilir? 1) "Azərbaycan Respublikası" 2) "dövlət" 3) "milli" 4) dünyəvi 5) "beynəlxalq"

- ☐ 4.5
- ☐ 1.5
- ☒ 1,2,3
- ☐ 2.4

110 Bankın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada hansı söz olmalıdır?

- ☐ "cəmiyyət"
- ☐ "müəssisə"
- ☐ "maliyyə"
- ☒ bank

111 Forfeyting nədir?

- ☐ qiymətli kağızların alqısatqı prosesidir
- ☐ malsatanın debitor borclarının satın alınmasıdır
- ☒ sadə və ya ötürücü veksel şəklində dövriyyə sənədləri ilə tərənnüm olunan borcun alınmasıdır
- ☐ qiymətli kağızların tədavülüdür

112 Aşağıdakılardan biri Agent xidmətlərinin formalarına daxil edilə bilməz:

- ☐ Qiymətli kağızlar bazarında əməliyyatlar
- ☒ Hüquqi və fiziki şəxslərin fəaliyyətinin rəsmiləşdirilməsi
- ☐ Pul və digər qiymətlilərin saxlanması
- ☐ Pul və digər qiymətlilərin verilməsi

113 Trast əməliyyatlarının növlərinə daxil deyil:

- ☐ Müqavilə əsasında əmlakın idarə olunması
- ☒ Geri qaytarılma yolu ilə trast
- ☐ Etibarlı idarəetmə

- ☐ Əmlakın varisliyə, mirasa verilməsi

114 Faktoringin iştirakçılarna daxil ola bilməz:

- ☐ malgöndərən və ya malsatan;
☐ ixtisaslaşdırılmış faktoring şirkəti;
☐ faktoring əməliyyatlarını təşkil edən kommersiya banklarının faktoring şöbəsi
☒ Mərkəzi Bank

115 Aşağıdakılardan biri lizinqin növlərinə daxil deyil:

- ☐ Geri qaytarılan lizinq
☐ Operativ lizinq
☐ Maliyyə lizinqi
☒ istehsalçı lizinqi

116 Lizinq əməliyyatlarının əlavə iştirakçılarna daxil deyil

- ☐ sığorta kompaniyaları
☐ investisiya bankları
☐ kommersiya bankları
☒ əhali

117 Lizinq ilk dəfə hansı kompaniya tərəfindən aparılmışdır?

- ☐ PWC
☐ Procter&Gamble
☐ Microsoft
☒ Bell

118 Kommersiya bankları tərəfindən müştəri üçün aparılan vasitəçilik əməliyyatlarına aid deyil:

- ☐ forfeytinq;
☐ faktoring;
☐ lizinq;
☒ REPO əməliyyatları

119 Bank lisenziyası neçə il qüvvədə olur?

- ☐ 15 illik
☐ 10 illik
☐ 5 illik
☒ qeyri-müəyyən müddətə

120 Kommersiya bankları üçün Mərkəzi Bank tərəfindən müəyyən olunmuş minimum nizamnamə kapitalının ödənilməsi üçün tələb olunan müddət nə qədərdir?

- ☐ 6 ay
☐ 1 il
☐ 3 ay
☒ 1 ay

121 Kommersiya bankın səhmdarı ola bilməz

- ☐ ictimai fondlar
☐ ictimai birliklər
☐ Siyasi partiyalar
☒ banklar

122 Bankların təsisçiləri rolunda çıxış edə bilməz:

- ☐ xarici vətəndaşlar
- ☐ banklar
- ☐ müxtəlif firmalar
- ☒ dövlət

123 Kommersiya banklarının funksiyası hesab edilə bilməz

- ☐ Bank investoru və ya anderayter
- ☐ sığorta, broker
- ☐ Əmanət, kredit
- ☒ nağd pulların emissiyası

124 Kommersiya banklarının bu günkü halını tərənnüm edən cümlələrdən biri yalnızdır:

- ☐ onlar aktiv və passiv əməliyyatların sürətini getdikcə artırır
- ☐ nizamnamə kapitalı artır
- ☐ onların sayı azalır
- ☒ onların sayı artır

125 Kommersiya banklarının passiv əməliyyatlarına daxil deyil:

- ☐ Digər kommersiya banklarından və ya mərkəzi bankdan alınan kreditlər;
- ☐ Hüquqi şəxslərin hesablaşma, cari və digər hesablarındakı qalıqlar;
- ☐ Hüquqi və fiziki şəxslərin əmanət və depoziti;
- ☒ valyuta diling əməliyyatları

126 Bankın resurslarının formalaşması mənbələrinə daxil deyil:

- ☐ beynəlxalq kreditlər
- ☐ dövlət tərəfindən dotasiyalar
- ☐ depozitlər
- ☒ Mərkəzi Bank tərəfindən qanunla müəyyən olunmuş hədlər əsasında ayırmalar

127 Bankların funksiyalarından biri hesab edilə bilməz:

- ☐ Depozit funksiyası
- ☐ Vasitəçilik
- ☐ Kapitalın yığılması və səfərbər edilməsi funksiyası
- ☒ nəzarət funksiyası

128 Bank pulu necə formalaşır?

- ☐ Mərkəzi Bankda yerləşdirilən ehtiyat fond əsasında
- ☐ Mərkəzi Bankdan alınmış məbləğ hesabına
- ☐ emissiya nəticəsində
- ☒ banka qoyulan əmanətin məcburi ehtiyat normalarına ayrılan miqdarı çıxıldıqdan sonra, təkrar kredit olaraq verilməsi nəticəsində formalaşır

129 Kommersiya banklarının funksiyası hesab edilə bilməz

- ☐ idarəetmə
- ☐ fiskal
- ☐ stimullaşdırıcı
- ☒ borc almaq və borc vermək

130 Dünya bank sistemində ikinci pillə banklar hesab edilir:

- ☐ kredit təşkilatları
- ☐ investisiya bankları
- ☐ Mərkəzi Bank

☒ kommersiya bankları

131 Kommersiya banklarının mövcud olduğu bütün dövr ərzində onların fəaliyyəti nə ilə tənzimlənirdi?

- ☐ rəhbərin qərarları ilə
- ☐ əsasnamə ilə
- ☐ nizamnamə ilə
- ☒ xüsusi maliyyə qanunvericiliyi ilə

132 Ölkədə sığorta işini tənzimləyən normativ hüquqi sənədləri hazırlayan strukturlar hansılardır?

- ☐ Dövlət Sığorta Nəzarəti və Maliyyə nazirliyi
- ☐ Sığortaçılar İttifaqı və Maliyyə Nazirliyi
- ☐ Maliyyə nazirliyi və Mərkəzi bank
- ☒ Sığortaçılar İttifaqı və Dövlət Sığorta Nəzarəti

133 «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununu necənci ildə qəbul edilmişdir

- ☐ 1994.0
- ☐ 1992.0
- ☐ 1991.0
- ☒ 1993.0

134 Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti nə vaxt yarandı?

- ☐ 1993-ci ildə
- ☐ 1992-ci ildə
- ☐ 1990-ci ildə
- ☒ 1991-ci ildə

135 ilk dəfə Bakıda sığorta işinin əsasını nə təşkil edib?

- ☐ maddi aktivlərin sığortası
- ☐ həyat sığortası
- ☐ şəxsi əmlakın sığortalanması
- ☒ Xəzər dənizində üzən gəmilərin sığortası

136 Azərbaycanda sığorta işinin inkişafına təsir edən amillərdən biri deyil:

- ☐ sahibkarlığın fəallaşması
- ☐ neft sənayesinin meydana gəlməsi
- ☐ kapitalist istehsal münasibətlərinin inkişafı
- ☒ borc kapitalına tələbin artması

137 Azərbaycanda sığortanın inkişafı neçə mərhələdən keçmişdir?

- ☐ 5.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 3.0

138 Aşağıdakı qurumlardan biri əmanət qəbul etməyən maliyyə qurumudur:

- ☐ pensiya fondları
- ☐ investisiya şirkətləri və ya investisiya bankları
- ☐ maliyyə şirkətləri
- ☒ kommersiya bankları

139 Əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddini müəyyənləşdirən qurum hansıdır?

- ☐ Milli məclis
- ☐ Maliyyə Nazirliyi
- ☐ Mərkəzi Bank
- ☒ Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası

140 Əmanətlərin Sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanunu nə vaxt qüvvəyə minmişdir?

- ☐ 2006.0
- ☐ 2002.0
- ☐ 2005.0
- ☒ 2007.0

141 Azərbaycan Respublikasında kommersiya banklarının məşğul ola bilməyəcəkləri fəaliyyət növü hansıdır?

- ☐ lizinq
- ☐ forfeytinq
- ☐ faktoring
- ☒ nağd pul emissiyası

142 Mərkəzi Bankın funksiyası hesab edilə bilməz:

- ☐ qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
- ☐ manatın xarici valyutalara nisbətə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir
- ☐ dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir
- ☒ Mənfəətin artırılması məqsədilə investisiya qoyuluşunu həyata keçirir

143 Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun nə vaxt qəbul edilmişdir?

- ☐ 2 aprel 2002ci ildə
- ☐ 16 yanvar 2001ci ildə
- ☐ 10 yanvar 2000ci ildə
- ☒ 10 dekabr 2004cü ildə

144 İxtisaslaşmış qeyribank maliyyə-kredit institutu hesab edilə bilməz:

- ☐ investisiya fondları
- ☐ maliyyə şirkətləri;
- ☐ investisiya şirkətləri;
- ☒ sığorta şirkətləri

145 Bank sisteminə daxil deyil

- ☐ ipoteka bankları
- ☐ Əmanət bankları;
- ☐ kommersiya bankları;
- ☒ maliyyə şirkətləri

146 Lizinq alana texnoloji baxımdan müxtəlif avadanlıqlar lazım olduqda hansı lizinq formasına müraciət etməlidir?

- ☐ Daxili lizinqə
- ☐ Beynəlxalq lizinqə
- ☐ Maliyyə lizinqinə
- ☒ Rovelver lizinqə

147 Lizinq predmetinin istifadə hüququnun 3-cü tərəfə keçməsi ilə yaranması lizinqin hansı formasına aid etmək olar?

- ☐ Daxili lizinqə
- ☐ Beynəlxalq lizinqə
- ☐ Maliyyə lizinqinə
- ☒ Sublizinqə

148 İştirakçıların müxtəlif ölkələrdə fəaliyyət göstərməsini lizinqin hansı formasına aid etmək olar?

- ☐ Sublizinqə
- ☐ Daxili lizinqə
- ☐ Maliyyə lizinqinə
- ☒ Beynəlxalq lizinqə

149 Sublizinqə aiddir: 1) lizinq predmetinin istifadə hüququnun 3-cü tərəfə keçməsi 2) lizinq alan müəyyən müddətdən sonra icarəyə götürdüyü əmlakı digər lizinq obyektinə əvəz edə bilməsi 3) İcarə ödəmələrinin əldə olunma hüququ əsas icarəverəndə oluması 4) lizinq verənin dəyişməsi

- ☐ 1,2
- ☐ 2,3
- ☐ 2,4
- ☒ 1,3,4

150 Sublizinqə aid deyildir?

- ☐ lizinq verənin dəyişməsi
- ☐ İcarə ödəmələrinin əldə olunma hüququ əsas icarəverəndə olması.
- ☐ lizinq predmetinin istifadə hüququnun 3-cü tərəfə keçməsi ilə yaranması.
- ☒ lizinq alan müəyyən müddətdən sonra icarəyə götürdüyü əmlakı digər lizinq obyektinə əvəz edə bilməsi.

151 Maliyyə lizinqinə aiddir: 1) uzunmüddətli razılaşma növüdür 2) əşyanın əldə olunması və saxlanması xərcləri bir lizinq kontraktı müddətində ödənilir 3) amortizasiya icarədar tərəfindən tam ödənilir 4) əmlakın quraşdırma və cari xidmət xərcləri icarədarın öhdəliyindədir. 5) çoxlu sayda tərəflər olur,

- ☐ 1,3,5
- ☐ 2,5
- ☐ 3,4
- ☒ 1,3,4

152 Lizinq faizini təşkil edir? 1) resurslar üçün ödəmə, 2) lizinq marjası 3) risk mükafatı 4) amortizasiya 5) mənfəətlilik

- ☐ 4,3,1
- ☐ 5,0
- ☐ 4,0
- ☒ 1,2,3

153 Lizinq əməliyyatının formalarına aid deyildir:

- ☐ Geri qaytarılan lizinq
- ☐ Operativ lizinq
- ☐ maliyyə lizinqi
- ☒ Konsaltinq lizinqi

154 Lizinq əməliyyatlarının əlavə iştirakçılarına aid deyildir:

- ☐ kommersiya və investisiya bankları
- ☐ sövdələşmələrin zəmanətçisi
- ☐ lizinqverəni kreditləşdirən
- ☒ lizinq alanlar

155 Lizing əməliyyatlarının əsas iştirakçılarna aid deyildir:

- ☐ istehsal və ticarət kompaniyaları
- ☐ lizing alanlar
- ☐ Lizing verənlər
- ☒ lizing verəni kreditləşdirən

156 Lizing əməliyyatlarının iştirakçıları neçə yerə bölünür?

- ☐ 4.0
- ☐ 3.0
- ☐ 1.0
- ☒ 2.0

157 1952-ci ildə SanFransiskoda yaranmışdır?

- ☐ trast şirkətləri
- ☐ forfeyting şirkətləri
- ☐ faktoring şirkətləri
- ☒ lizing şirkətləri

158 XIX-XX əsrin tsiklik iqtisadi böhranları nəticəsində bəzi kommersiya bankları:

- ☐ filiallarının sayını artırdılar
- ☐ birləşdilər
- ☐ inkişaf etdilər
- ☒ xalis kommersiya və investisiya (müstəsna olaraq uzun müddətli kreditlərlə ixtisaslaşan) banklarına bölündülər

159 İlk Kommersiya banklarının fəaliyyət sahələrinə daxil deyil:

- ☐ kapitallarda pay iştirakı
- ☐ uzunmüddətli istiqrazların verilməsi
- ☐ müəssisələrin qiymətli kağızları ilə işləməsi
- ☒ banknotların emissiyası

160 Kommersiya bankları bank sisteminin neçənci pilləsini təşkil edir?

- ☐ 4.0
- ☐ 3.0
- ☐ 1.0
- ☒ 2.0

161 Mərkəzi banka yazılı vəsatət nə zaman verilir?

- ☐ hüquqi şəxs statusunu aldıqdan sonra
- ☐ Nizamnamə kapitalının minimum həddini müəyyən etdikdən sonra
- ☐ Lisenziyanı aldıqdan sonra
- ☒ Nizamnamə kapitalının maksimum həddini müəyyən etdikdən sonra

162 Kommersiya bankının yaradılması üçün 1-ci növbədə hüquqi şəxs statusunu almalıdır, yoxsa lisenziyanı?

- ☐ Lisenziya almadanda, fəaliyyət göstərə bilər
- ☐ hüquqi şəxs statusunu almadanda, fəaliyyət göstərə bilər
- ☐ lisenziyanı
- ☒ hüquqi şəxs statusunu

163 Azərbaycan Respublikasının mövcud qanunlarına görə kommersiya bankları hüquqi şəxs statusu almaq üçün hansı təşkilatın dövlət qeydiyyatından keçməlidir?

- ☐ İqtisadi inkişaf nazirliyindən
- ☐ Prezident aparatından
- ☐ Mərkəzi bankdan
- ☒ Ədliyyə Nazirliyindən

164 İstəyə bağlı pensiyə fondları hansı ölkədədir?

- ☐ 4.5
- ☐ 3.4
- ☐ 1.2
- ☒ 2.3

165 Dünyada ilk pensiyə fondu harada yaranmışdır?

- ☐ İtaliyada
- ☐ İngiltərədə
- ☐ Almaniyada
- ☒ Amerikada

166 Neçənci ildə qəbul olunmuş qanunda aşağıdakı məsələlərə baxılmışdır? 1) Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, 2) İqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, 3) Bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi, 4) Bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi

- ☐ 18 dekabr 2006-cı il tarixli əlavə ilə
- ☐ 11 fevral 2007-ci il tarixli əlavə ilə
- ☐ 10 dekabr 2004-cü il tarixli əlavə ilə
- ☒ 4 mart 2005-ci il tarixli əlavə ilə

167 Azərbaycan Respublikasının bank sistemində xarici bank kapitalının iştirak limitini hansı təşkilat tərəfindən müəyyən edilir?

- ☐ Kommersiya bankı
- ☐ Beynəlxalq bank
- ☐ Xarici bank
- ☒ Mərkəzi Bank

168 Bankın törəmə banklarının adında nəyin adı göstərməlidir?

- ☐ maliyyə bankının
- ☐ Finka bankın
- ☐ Mərkəzi bankın
- ☒ Əsas bankın

169 Azərbaycan Respublikasının bank sistemində aid deyildir: 1) Azərbaycan Respublikasının Mərkəzi Bankından və investisiya təşkilatlarından ibarətdir. 2) Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət haki-miyyəti və bələdiyyə orqanlarından asılıdır 3) Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini Milli Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər. 4) Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər.

- ☐ 2.4
- ☐ 3.4
- ☐ 1.0
- ☒ 1.2

170 Sığorta bölməsi neçə yerə ayrılır:

- ☐ 4.0

- ☐ 3.0
☐ 1.0
☒ 2.0

171 Bank sisteminə aid deyildir:

- ☐ investisiya bankları;
☐ Əmanət bankları
☐ kommersiya bankları;
☒ Finka bankları

172 İxtisaslaşmış qeyribank maliyyə kredit institutlarına aid deyildir:

- ☐ investisiya fondları;
☒ sığorta fondları
☐ investisiya şirkətləri
☐ maliyyə şirkətləri

173 Qapalı investisiya səhmdar cəmiyyəti yaradılarkən səhmdarların sayı neçədən çox olmamalıdır?

- ☐ 59-dan yuxarı olmamalıdır
☐ 70-ə yaxın olmamalıdır
☐ 69 – dan yuxarı olmamalıdır
☒ 50-dən yuxarı olmamalıdır

174 İnvestisiya fondu neçə formada yaradıla bilər ?

- ☐ 4.0
☐ 3.0
☐ 1.0
☒ 2.0

175 Mərkəzi Bankın pul siyasətini həyata keçirdiyi alətlərə aid deyildir:

- ☐ kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;
☐ kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənəşdirilməsi;
☐ faiz dərəcələrinin müəyyənəşdirilməsi;
☒ qapalı bazarda əməliyyatların aparılması;

176 Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi nədir?

- ☐ kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənəşdirilməsi təmin etməkdir
☐ faiz dərəcələrinin müəyyənəşdirilməsi təmin etməkdir
☐ açıq bazarda əməliyyatların aparılmasını təmin etməkdir
☒ Banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

177 Həyat sığortasını həyata keçirir? 1) Atəşgah Həyat 2) Qala Həyat 3) Standard Insurance Həyat 4) Paşa həyat 5) Məğa həyat

- ☐ 4.3
☐ 2.4
☐ 1.5
☒ 1.2

178 Hansı sığorta şirkətidir ki, Respublikanın bütün yerlərində filialları mövcuddur?

- ☐ “Paşa Sığorta”
☐ “Standard Insurance”

- ☐ “Temz Sığorta Qrupu”
☒ “Azərisığorta”

179 Azərbaycanda sığorta fəaliyyətini aparmağa lisenziya almış ən iri sığorta şirkəti hansıdır?

- ☐ “Paşa Sığorta”dır
☐ “Standard Insurance”dır
☐ “Temz Sığorta Qrupu”dur
☒ “Azərisığorta”dır.

180 XIX-XX əsrin tsiklik iqtisadi böhranları nəticəsində bəzi kommersiya bankları:

- ☐ filiallarının sayını artırdılar
☐ birləşdilər
☐ inkişaf etdilər
☒ xalis kommersiya və investisiya (müstəsna olaraq uzun müddətli kreditlərlə ixtisaslaşan) banklarına bölündülər

181 Bank gəlirlərinin əldə edilməsi istiqamətində aparılan əməliyyatların 1-ci qrupuna aid deyildir: 1) bankın kassalarında olan vəsaitlər; 2) Qiymətli kağızlara olan investisiyalar 3) Mərkəzi bankın müxbir hesabında olan qalıqlar; 4) Valyuta dilinq əməliyyatları;

- ☐ 1.2
☐ 2.3
☐ 1.4
☒ 2.4

182 Kommersiya banklarının aktiv əməliyyatlarına aid deyildir:

- ☐ Risklərinin ayrı-ayrı əməliyyat növləri arasında optimal bölüşdürülməsi lazımdır
☐ Bankın lazımı likvidliyinin qorunması əsas götürülür.
☐ Gəlir əldə etmək məqsədi ilə həyata keçirilir.
☒ Yerinə yetirdiyi məsələlərə görə bank aktivlərini üç qrupa ayırmaq olar

183 Kommersiya banklarının aktiv əməliyyatlarına aid deyildir:

- ☐ İnvestisiyalaşdırma;
☐ Öz adından, öz hesabına qiymətli kağızlarla hesabların aparılması;
☐ Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditin verilməsi
☒ Hüquqi və fiziki şəxslərin əmanət və depoziti;

184 Kommersiya banklarının aktiv əməliyyatlarına aiddir:

- ☐ İnvestisiyalaşdırma;
☐ Öz adından, öz hesabına qiymətli kağızlarla hesabların aparılması;
☐ Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditin verilməsi;
☒ hamısı

185 Hüquqi və fiziki şəxslərin əmanət və depoziti, kommersiya banklarının hansın əməliyyatlarının tərkibinə aiddir: 1) Aktivə 2) passivə 3) hər ikisinə 4) trendə

- ☐ 4.0
☐ 3.0
☐ 1.0
☒ 2.0

186 Hansı funksiya vasitəsilə kommersiya banklarının ölkənin ilkin və ikinci qiymətli kağız bazarının təşkilində rolu müəyyən edilir?

- ☐ Vasitəçilik funksiyasında

- ☐ Pul ödəmə və hesablaşma funksiyasında
- ☐ Depozit funksiyasında
- ☒ Qiymətli kağızların buraxılması və yerləşdirilməsinin təşkili funksiyalarında

187 Kommersiya banklarının hansı funksiyasının köməkliyi ilə iqtisadi sistemdəki risqi və qeyrimüəyyənliyi aradan götürmüş olurlar?

- ☐ Qiymətli kağızların buraxılması və yerləşdirilməsinin təşkili funksiyalarında
- ☐ Pul ödəmə və hesablaşma funksiyasında
- ☐ Depozit funksiyasında
- ☒ Vasitəçilik funksiyasında

188 Geniş şəkildə banklar neçə funksiya yerinə yetirirlər ?

- ☐ 5.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 6.0

189 Bank pulu neçə yaradılır? 1) Banka qoyulan əmanətin məcburi ehtiyat normalarına ayrılan miqdarı çıxıldıqdan sonra, 2) Təkrar kredit olaraq verilməsi nəticəsində 3) Qiymətli kağızlar emisiya etməklə 4) Xarici borclanmaqla 5) Banka qoyulan əmanətin məcburi ehtiyat normalarına ayrılan miqdarı çıxıldıqdan sonra, təkrar kredit olaraq verilməsi nəticəsində

- ☐ 1.3
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 5.0

190 Kommersiya banklarının bank sistemi içərisində ən önəmli fəaliyyətlərindən birisi də nədir? 1) bank pulunu yarada bilməsidir. 2) bank pulunu yarada bilməməsidir. 3) bank faizlərinin yüksək olmasıdır 4) bank pulunu qaytara bilməməsidir

- ☐ 4.0
- ☐ 3.0
- ☐ 1.0
- ☒ 2.0

191 Borc almaq çox zaman hansı şəkildə ortaya çıxır? 1) əmanət şəklində, 2) kredit şəklində 3) xammal şəklində

- ☐ 2.3
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 1.0

192 Borc almaq və borc vermək hansı təşkilata aiddir:

- ☐ İnvestisiya fondlarına
- ☐ maliyyə insitutlarına
- ☐ İstehsal müəssisələrinə
- ☒ Kommersiya banklarına

193 Kommersiya banklarının təsnifləşdirilməsinə aid deyildir:

- ☐ ərazi əlamətlərinə görə
- ☐ filial şəbəkəsinin mövcudluğuna görə
- ☐ həyata keçirilən əməliyyatların növünə görə
- ☒ İşçilərin sayına görə

194 Kommersiya banklarına aiddəyildir:

- ☐ Kommersiya banklarının qarşılıqlı kredit cəmiyyətlərindən və əmanət banklarından fərqləndirən ənənəvi funksiyalarına trast əməliyyatları aiddir
- ☐ Kommersiya bankları pay və ya səhmdar əsaslarla yaradılır
- ☐ Eləcə də dövlət qiymətli kağızları ilə əməliyyatları həyata keçirir
- ☒ Kommersiya bankları ilə yalnız hüquqi şəxslər məşğul olur,

195 İlk Kommersiya banklarının fəaliyyət sahələrinə daxil deyil:

- ☐ kapitallarda pay iştirakı
- ☐ uzunmüddətli istiqrazların verilməsi
- ☐ müəssisələrin qiymətli kağızları ilə işləməsi
- ☒ banknotların emissiyası

196 Əsas qiymətli kağızlar hesab edilir

- ☐ istiqraz,forvard
- ☐ səhm,fyuçers
- ☐ opsiya,səhm
- ☒ aksiya,istiqraz

197 Mikro cəhətdən investisiyanın formalaşmasına təsir göstərən neçə amil var?

- ☐ 4.0
- ☐ 3.0
- ☐ 1.0
- ☒ 2.0

198 Mikro səviyyədə investisiyanın formalaşması üçün nə lazımdır?

- ☐ hamısı
- ☐ İnvestisiyadan əldə olunan gəlir, az olmalıdır
- ☐ İnvestisiyadan əldə olunan gəliri reqlamətləşdirmək lazımdır
- ☒ İnvestisiyadan əldə olunan gəlir, ya investorun bu investisiya qoyuluşundan gözlədiyi gəlirdən çox olmalı ,yada ona bərabər olmalıdır

199 Bir ölkədə əsas vəsaitlərə investisiya qoyuluşunun əsas səbəbi nədir?

- ☐ Gələcəkdə böyük xərclərin qarşısını almaqdır
- ☐ Gözlənilməyən hadisəyə qabacadan hazırlaşmaqdır
- ☐ əsas vəsaitlərin bugünkü, həcmnin lazım olandan çox olmasıdır
- ☒ əsas vəsaitlərin bugünkü, həcmnin lazım olandan az olmasıdır

200 Müəyyən bir hesabat dövründə formalaşan əmanətin mənbəyini təşkil edir?

- ☐ heç biri
- ☐ Təşkilati gəlirlər
- ☐ fərdi gəlirlər
- ☒ fərdi gəlirlər və təşkilati gəlirlər

201 İnvestor baxımından özəl emissiyanın üstün cəhəti hesab oluna bilməz:

- ☐ emissiya ərzində reklam xərclərinə qənaət edilir
- ☐ qısa müddətli reallaşdırma aparılır və lazımi maliyyə kütləsi əldə edilir
- ☐ emissiya ilə əlaqədar bütün rəsmi işlər qısa müddətə başa çatdırılır
- ☒ dar çərçivəli potensial istehlakçı kütləsinə malik olmaq

202 Dördüncü kateqoriyalı bazarlarda fəaliyyət göstərmənin əsas səbəblərinə aid deyil:

- ☐ komissiyon xərclərinə qənaət
- ☐ sərfəli qiymət axtarışı
- ☒ ixtisaslaşdırılmış vasitəçilərin xidmətindən istifadə edilməsi
- ☐ şirkət adının gizli saxlanması

203 Müəyyən bir qiymətli kağız üçün daimi bazar yerinin təmin olunması şərtlərinə aid deyil:

- ☐ alqı-satqı əməliyyatları sürətlə həyata keçirilməsi
- ☐ tələb və təklif qiymətləri arasında qiymət fərqlərinin cüzi olması
- ☐ sıx-sıx tədavi edilə bilməsi
- ☒ emitentin yüksək maliyyə imkanlarının olması

204 Sərbəst kapital bazarı haqqında fikirlərdən biri yalnızdır

- ☐ sərbəst kapital bazarları maliyyə əməliyyatlarının sürətlə həyata keçirilməsini təmin etmir
- ☐ sərbəst kapital bazarında investora aldatılma riski böyükdür
- ☐ sərbəst bazarlarda aparılan alqı-satqı əməliyyatları adətən anonim aparılır
- ☒ Sərbəst kapital bazarları kiçik əraziləri əhatə edir

205 Azərbaycan Respublikasının “Qiymətli kağızlar haqqında” qanuna görə verilmiş fikirlərdən hansı yalnızdır?

- ☐ emitent ildə bir dəfə özünün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini dövrü mətbuatda əks etdirməlidir
- ☐ emitent emissiya barədə dövrü mətbuatda məlumatın açıqlanması üçün bildiriş dərc etməyə borcludur
- ☐ emissiya zamanı emitent emissiya prospektindəki məlumatın əldə edilməsi mümkünliyünü təmin etməlidir
- ☒ emitent investisiya bankına kommersiya sirrini verməlidir

206 İnvestisiya bankları üçün müraciət etmiş emitent barədə hansı məlumat önəmli deyil:

- ☐ emitentin hansı sənaye sektoruna aid olması
- ☐ emitent şirkətin fəaliyyət şərtləri
- ☐ emitentin maliyyə strukturu
- ☒ emitent şirkətin tərəfdaşlıq əlaqələri

207 Cari gəlir sabit hesab edilsə onda nə olar?

- ☐ Fərdi əmanət sıfır olar
- ☐ Şəxsin fərdi əmanəti pozitiv olacaqdır
- ☐ Şəxsin fərdi əmanəti neqativ olacaqdır
- ☒ Şəxsin fərdi əmanəti cari xərclərin həcminə bağlı olacaqdır

208 Aşağıda verilmiş nəyin düsturudur? $G = \Theta + X$

- ☐ Səmərliliyin
- ☐ Xərclərin
- ☐ Gəlirin
- ☒ Əmanətin

209 Şəxsin müəyyən bir hesabat dövründəki əldə etdiyi gəliri neçə hissədən ibarətdir?

- ☐ 5.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0

210 Əmanətlərin formalaşmasına ehtiyac nə zaman olmur?

- ☐ fərdi əmanətləri mövcud olması ilə
- ☐ Effektiv şəkildə işləyən bazarların mövcud olması ilə

- ☐ real investisiyalar üçün fond tələb olunarsa
- ☒ real investisiyalar üçün fond tələb olunmazsa

211 İnvestisiya banklarının əsas funksiyası hesab olunur:

- ☐ akkreditiv ödəniş formasının həyata keçirilməsi
- ☐ nağdsız əməliyyatların stimullaşdırılması
- ☐ pul vəsaitlərinin bölüşdürülməsi
- ☒ əmanət fondlarının ona ehtiyacı olan şəxslərə çatdırılmasında vasitəçilik

212 Vasitəçi ilə aparılan emissiyanın üstün cəhəti hesab edilə bilməz:

- ☐ satma zəmanəti verən vasitəçi xidmətinə də rast gəlinir
- ☐ emitent vasitəçinin brendindən istifadə edə bilər
- ☐ vasitəçi təşkilat yüksək ixtisaslaşmış struktura malikdir
- ☒ müştəri tələblərinin və fikirlərinin birbaşa öyrənilməsi

213 Qiymətli kağızların birbaşa emissiyası haqqında deyilən fikirlərdən biri düzgün deyil:

- ☐ birbaşa emissiya-xərclərin aşağı olması ilə fərqləni
- ☐ birbaşa emissiyada 1 və ya çox az sayda investorla əlaqə qurulması halına da rast gəlinə bilər
- ☐ birbaşa emissiya-dövriyyəyə buraxılan qiymətli kağızların geniş investor kütləsinə satılmasını güdür
- ☒ birbaşa emissiya-kapital bazarında ixtisaslaşmaya səbəb olur

214 Aşağıdakılardan hansı yalnışdır:

- ☐ kotirovkaya alınmış qiymətli kağızların birjadan kənarda satılması nəticəsində formalaşır
- ☐ təkrar kapital bazarı-təkrar dövriyyəyə buraxılan və hələ də dövriyyədə olan qiymətli kağızların tədavüldə olduğu bazardır
- ☐ ilkin kapital bazarı ilk dəfə tədavülə çıxan qiymətli kağızların dövr etdiyi bazardır
- ☒ təkrar kapital bazarı-üzərində dəyişiklik edilmiş qiymətli kağızların hərəkət etdiyi ünvandır

215 Kapital bazarlarının təsnifat əlamətlərinə daxil deyil

- ☐ kapital bazarlarının müəyyən 1 bazar yerinin olub olmamasına görə
- ☒ tənzimlənmə formalarına görə
- ☐ bazarda dövriyyə edən qiymətli kağızların bazara ilk dəfə təklif olunub olunmamasına görə
- ☐ kapital bazarlarının fəaliyyət formalarına görə

216 Qiymətli kağızlarını birjada kotirovkaya verən bir şirkətin əldə edəcəyi faydalara daxil deyil:

- ☐ qiymətli kağızları birjada dövriyyə edən bir şirkət sonrakı buraxılışlarda qiymətli kağızları uyğun bir bazarla təmin edə bilər
- ☒ qiymətli kağızlarını birjada kotirovkaya verən bir şirkət xərclərin artması ilə qarşılaşır ki, bunu da kapital adlandırmaq olar
- ☐ qiymətli kağızların qiymətlərində nəzərə çarpılacaq dalğalanma olmur
- ☐ birja bülletenlərində haqqında məlumat dərc olunan təşkilatlar cəmiyyətdə də müsbət reputasiya formalaşdırır

217 İnvestisiya banklarının birləşərək emissiyaya vasitəçilik etmələrinin səbəblərinə aid deyil?

- ☒ dövlət müdaxiləsindən yaxa qurtarmaq
- ☐ emissiyası planlaşdırılan qiymətli kağızın toplam dəyəri bir investisiya bankının satın alma gücündən çoxdur
- ☐ vasitəçi qurumun satış strukturu emissiyanın vaxtında başa çatmasına imkan vermir
- ☐ Satışına zəmanət verilən qiymətli kağızın daşdığı risk yüksəkdir

218 Qiymətli kağız emissiyasının müvəffəqiyyətlə başa çatması nədən asılı deyil?

- ☒ maliyyə levecindən
- ☐ qiymətli kağızın faiz qiymətindən
- ☐ qiymətli kağız sahibinin verəcəyi təminatdan

- ☐ dövriyyəyə çıxarılan qiymətli kağız növündən

219 Bir investisiya bankının qiymətli kağız emissiyasına vasitəçilik etmə missiyasının icrası mərhələlərinə aid deyil:

- ☒ investisiya kreditlərinin verilməsi
☐ rəsmiyyətin yerinə yetirilməsi
☐ emissiya müddətinin müəyyən olunması
☐ emissiyanın planlaşdırılması

220 Əmanətin tərifinə aiddir:

- ☐ Fərdi gəlirin cari istehlaka sərf olunmuş hissəsidir
☐ Gənəət şəklində fond yığımını həvəsləndirməkdir
☐ Ölkədə formalaşan fondların rəasional istifadəsidir
☒ Fərdi gəlirin cari istehlaka sərf olunmamış hissəsidir

221 Hansı fəaliyyətlərin yerinə yetrilməsində vasitəçi qurumların rolu çox böyükdür?

- ☐ Bazarda bağlanılan əqdlərin içində kiçik paya sahib olmasında
☒ Təklif edilən fondların ,bu fondları tələb edənlərin ixtiyarına verilməsində
☐ Fondun təklif edilməsində
☐ Fondun tələb edilməsində

222 Maliyyə bazarlarının vasitəçilərinə aiddir:

- ☐ Fondun təklif edilməsində iştirak edir
☐ Bazarda bağlanılan əqdlərin içində kiçik paya sahibdirlər
☒ hamısı

223 Maliyyə bazarlarının vasitəçilərinə aid deyildir:

- ☐ Fondun təklif edilməsində iştirak edir
☐ Fondun tələb edilməsində iştirak edir
☐ Təklif edilən fondların ,bu fondları tələb edənlərin ixtiyarına verilməsində rolu çox böyükdür
☒ Bazarda bağlanılan əqdlərin içində böyük paya sahibdirlər

224 Qiymətli kağızın yaranmasına aiddir?

- ☐ fondların bir tərəfdən əks tərəfə transferi əsasında
☐ fond təkilifi əsasında
☐ fond tələbi əsasında
☒ hamısı

225 Kapital bazarlarının təşkilati baxımından mühüm və yeganə quruluşuna aiddir:

- ☒ Qiymətli kağızlar birjası
☐ Sərbəst maliyyə bazarları
☐ Mərkəzi bank
☐ Ticarət bankları

226 Pul bazarının təşkilati baxımından mühüm quruluşuna aiddir:

- ☐ Sərbəst maliyyə bazarları
☐ Qiymətli kağızlar birjası
☒ Ticarət bankları
☐ Mərkəzi bank

227 Maliyyə bazarına aid deyildir:

- ☐ Maliyyə bazarlarını əl dəyişdirən fondların dövrüyyə müddətlərinə görə növlərə ayırmaq olar
- ☒ Maliyyə bazarlarını 3 yerə ayrılır
- ☐ Pul bazarı maliyyə bazarının növlərinə aid edilir
- ☐ Maliyyə bazarlarını rəsmi bazar yerinə sahib olması amilinə görə də təsnif etmək mümkündür

228 Hansı bazarlar ilkin və təkrar bazarlar olaraq tərif edilir?

- ☒ Kapital bazarları
- ☐ Daşınan əmlak bazarları
- ☐ Daşınmaz əmlak bazarları
- ☐ Əmək bazarları

229 Üçüncü kateqoriyalı bazarlar nəyin əsasında formalaşır?

- ☐ İlk dəfə dövrüyyə çıxarılan uzun müddətli qiymətli kağızların tədavül edildiyi bazar əsasında
- ☐ Müşahdə şurası tərəfindən alınmış qiymətli kağızların birja daxilində alınıb satılması ilə
- ☒ Birjada kotirovkaya alınmış qiymətli kağızların birja xaricində alınıb satılması ilə
- ☐ Direktorların iştirakı ilə alınmış qiymətli kağızların birja daxilində alınıb satılması ilə

230 Bazarda alınıb satılan qiymətli kağız növlərinə görə kapital bazarlarının təsnifatına daxil deyil:

- ☐ dövlət istiqrazlarının tədavül edildiyi dövlət istiqrazları bazarları
- ☐ yalnız səhmdar cəmiyyətlərinin aksiyalarının tədavül edildiyi aksiya bazarları
- ☐ şirkət istiqrazlarının tədavül edildiyi istiqraz bazarları
- ☒ Goodwill bazarı

231 Bir istiqraz və ya səhmin birjada kotirovkaya alınmasının emitent və investor şirkətə verdiyi faydalara aid deyil:

- ☒ qiymətli kağızların birjada satılması vergidən yayınmaya kömək edir
- ☐ investorlardan cüzi miqdarda komissiyon haqqı tutulur
- ☐ birjada kotirovkaya alınmış qiymətli kağızlar üçün daimi satış yeri mövcuddur
- ☐ qiymətli kağızları birjada kotirovkaya alınmış emitentlər birjaya ən son məlumatları verməlidirlər

232 Qiymətli kağızlar birjalrı haqqında fikirlərdən biri yalnızdır:

- ☐ qiymətli kağızlar birjalrı fonda ehtiyacı olan hüquqi şəxslərin tələblərinin ödənilməsinə kömək edir
- ☐ qiymətli kağızlarını birjada tədavül etdirən cəmiyyətlər haqqında məlumatlar birja vasitəsilə ictimaiyyətə çatdırılır
- ☒ qiymətli kağızlar birjalrı ölkədə inflyasiya dərəcəsinin artmasına təsir edir
- ☐ birjada aparılan əməliyyatlar tələb-təklif qanununa uyğun olaraq həyata keçirilir

233 Təkrar bazarda investorlara qiymətli kağızların satışında vasitəçilik edənlər kimlərdir

- ☐ kommersiya bankları, broker
- ☒ broker, diler
- ☐ diler, injiniring firmaları
- ☐ investisiya bankları, mərkəzi bank

234 Qiymətli kağız emissiyasını həyata keçirən şəxslə investisiya bankı arasında həll olunmalı məsələlərə aid deyil:

- ☒ tollinq şərtləri
- ☐ qiymətli kağızın qiyməti
- ☐ emissiya tarixi
- ☐ qiymətli kağızın növü

235 Mənfəət və zərərə ortaqlığı təsdiqləyən sənədin gəlirli istiqrazdan əsas fərqi nədədir?

- ☐ iatıfə edilmə məqsədlərinə görə

- ☐ tədavül xarakterlərində
- ☐ gəlirlərin bölünməsi prinsipində
- ☒ birincinin sadəcə mənfəətə deyil ,zərəərə də ortaqlığı təsdiqləməsindədir

236 Adətən aksiya sayının çoxaldılmaı aşağıdakılardan hansı kimi başa düşülə bilməz?

- ☐ daha yüksək dividendlərin verilməsi kimi
- ☐ səmərəlilik artımının göstəricisi kimi
- ☐ inkişafın xəbərçisi kimi
- ☒ müflisləşmənin yaxınlaşması kimi

237 İmtiyazlı səhmlər haqqında fikirlərdən biri yalnızdır

- ☐ imtiyazlı aksiyaların riski istiqrazların riskindən yüksəkdir
- ☐ şirkət mənfəət bölgüsü apararkən ilk növbədə imtiyazlı səhmlərə dividend verir
- ☐ imtiyazlı səhmlərin buraxılışı limitlidir
- ☒ imtiyazlı səhm sahiblərinin cəmiyyətin fəaliyyətini boykot etmək hüquqları var

238 İstiqrazın qiymət teoremlərinə istinadən verilmiş fikirlərdən hansı yalnızdır?

- ☐ hər hansı bir müddətdə xalis gəlirlilikdə müşahidə olunan azalma investora kapital qazancı gətirir
- ☐ xalis gəlirlilikdə nominal faiz dərəcəsinə görə müşahidə olunan fərqlənmə,istiqrazın bazar qiymətini dəyişdirir və qiymət dəyişməsinin həcmi müddət artdıqca artır.
- ☐ İstiqrazın qiyməti ilə istiqrazın gəlirliliyi tərs mütənasib asılıdır
- ☒ istiqrazların gəlirlilik dərəcəsi milli gəlirin artımından birbaşa asılıdır

239 Nominal dəyərləri,nominal faizləri və müddətin bitdiyi zaman ödəniləcək əsas pul məbləğləri eyni olan özəl sektor istiqrazlarının ikinci kateqoriyalı bazarda çeşidli qiymətlərə malik olmasına səbəb nədir?

- ☐ kredit dərəcəsi
- ☐ depozit faizi
- ☐ inflyasiya dərəcəsi
- ☒ diskont faizi

240 İstiqrazın bazar qiyməti haqqında fikirlərdən biri yalnızdır:

- ☐ istiqrazın bazar qiyməti heç bir kənar təsir olmadan formalaşmalıdır
- ☐ investorun istiqraz alarkən ödəmək istədiyi məbləğ illik faiz ödənişlərinin bugünkü dəyərə gətirilmiş məbləğə bərabərdir
- ☐ istiqrazın bazar qiyməti tələblə təklifin təsiri nəticəsində formalaşır
- ☒ istiqrazın bazar qiyməti dövlət tərəfindən müəyyənənmiş minimum limiti keçə bilməz

241 Səhmdar cəmiyyətinin aksiya sayının çoxaltmasının əsas səbəbi nədir?

- ☐ bölüşdürülməmiş mənfəətin formalaşdırılması
- ☐ ehtiyat fondun yaradılması
- ☐ əlavə kapitalın əldə edilməsi
- ☒ cəmiyyətə məxsus aksiya qiymətlərinin həddən artıq yüksəlməsi

242 Adi aksiya sənədlərinin növləri barədə fikirlərdən biri yalnızdır

- ☐ adsız aksiyaların transferi üçün başqalarına verilməsi kifayətdir
- ☐ adlı aksiya sənədi onun sahibinin razılığı ilə başqa tərəfə transfer oluna bilər
- ☐ adlı aksiya sənədində səhmdarların şəxsiyyətini təsdiqləyən məlumat qeyd olunmalıdır
- ☒ nominal dəyərsiz aksiya buraxan şirkət onu üzərində göstərilən qiymətə satmalıdır

243 Adi səhmlər haqqında fikirlərdən biri yalnızdır

- ☐ adi səhmlər səhmdar cəmiyyətin nizamnamə kapitalının formalaşmasının əsas vasitəsidir
- ☐ adi aksiyalara ödənilən dividend həcminə heç bir məhdudiyyət qoyula bilməz

- ☐ adi aksiya şirkətə sahiblik hüququnu özündə əks etdirən sənəddir
- ☒ adi səhm sahibləri öncədən müəyyən olunmuş məbləğdə dividend əldə edir

244 İmtiyazlı səhmlərin növlərindən biri deyil:

- ☐ dəyişdirilmə hüququna malik olan və olmayan
- ☐ səs vermə hüququna malik olan və olmayan
- ☐ dividendləri özündə cəmləşdirən və cəmləşdirməyən
- ☒ təminatlı və təminatsız

245 İmtiyazlı aksiya sənədi ilə aksiya sənədi arasında oxşarlıq:

- ☐ müflisləşmə zamanı eyni anda geri qaytarılması
- ☐ səhmdarların ümumi yığıncağında iştirak imkanlarının olması
- ☐ səsvermədə iştirak imkanının olması
- ☒ şirkətin ləğv edildiyində kreditorların borcları ödənmədən bu sənədə heç 1 məbləğin ödənməməsi

246 Diskont faizindən başqa istiqrazın bazar qiymətində fərqliliyə səbəb olan amil nədir?

- ☐ bank faizi
- ☐ müəssisənin maliyyə əmsalları
- ☐ ÜDM-in həcmi
- ☒ istiqrazın dövrüyyə müddəti

247 Diskont faizi haqqında fikirlərdən biri yalnışdır:

- ☐ diskont faizi subyektiv bir ölçüdür
- ☐ diskont faizi ilə nominal faiz arasında fərqlənmə istiqrazın bazar dəyərini nominal dəyərindən fərqlənir
- ☐ diskont faizinin nominal faizə bərabər olduğu zaman istiqrazın bazar qiyməti onun nominal qiymətinə bərabərdir
- ☒ diskont faizi mərkəzi bank tərəfindən hesablanıb KİV-də dərc olunur

248 İstiqraz haqqında fikirlərdən biri yalnışdır:

- ☐ istiqrazın kuponlu və diskont növləri fərqləndirilir
- ☐ səhmlə müqayisədə daha az risklidir
- ☐ sahibinə qabaqcadan müəyyən olunmuş gəliri verir
- ☒ istiqraz geri qaytarla bilməz

249 İstiqrazların dərəcələrə ayrılmasında kredit təşkilatlarının istifadə etdiyi əsas kriteriyalara aid deyil

- ☐ ətraf mühit
- ☐ əmtəənin etibarlılığı
- ☐ müddət
- ☒ kapitalverimliliyi

250 İndeksli istiqrazlar üçün indeks hesablanarkən nəzərə alınmır:

- ☐ valyutanın qiyməti
- ☐ qızılın qiyməti
- ☐ inflyasiya dərəcəsi
- ☒ müəssisənin balans dəyəri

251 İstiqraz vərəqəsi ilə bağlı fikirlərdən biri yalnışdır

- ☐ müflisləşmə zamanı istiqraz sahibləri öz pullarını öncəliklə almaq hüququna malikdir
- ☐ istiqrazlar daha ucuz başa gəlir
- ☐ istiqrazlar aksiyalarla müqayisədə daha az risklidir
- ☒ istiqrazlar yalnız özəl bizneslə məşğul olan təsərrüfat subyektləri tərəfindən dövrüyyəyə buraxılır

252 Müvafiq qanuna əsasən aksiya sertifikatında göstərilmir:

- ☐ aksiyanın seriyası,sıra nömrəsi
- ☐ aksiyanın buraxıldığı yer ,tarix
- ☐ emitentin tam hüquqi adı və ünvanı
- ☒ aksiyanın dövrüyyə müddəti

253 Adi səhmlərin növlərinə daxil deyil

- ☐ adsız səhmlər
- ☐ nominal dəyərli səhmlər
- ☐ adlı səhmlər
- ☒ kuponlu səhmlər

254 İmtiyazlı aksiya sənədinin istiqrazdan fərqli xüsusiyyəti nədir

- ☐ rəsmi sənəd forması olması
- ☐ emissiyasına limitin mövcud olmaması
- ☐ qiymətli kağız olması
- ☒ əvvəldən təyin olunmuş gəlirdən savayı əlavə gəlir gətirməməsi

255 İstiqrazın neçə qiymət teoremi mövcuddur

- ☐ 3.0
- ☐ 2.0
- ☐ 1.0
- ☒ 4.0

256 İstiqraz haqqında fikirlərdən biri yalnızdır:

- ☐ nominal dəyərdən aşağı qiymətə satılan istiqrazlar güzəştli istiqraz adlanır
- ☐ istiqraz sahibi şirkətin zərərindən təsir görmür
- ☐ istiqrazinvestoru şirkətin artan rifahından faydalanmaq imkanından məhrum edən bir qiymətli kağızdır
- ☒ imtiyazlı istiqraz ,sahibinə sabit gəlir əldə etməyə imkan verir

257 Kupon faizi nədir?

- ☐ cərimə faizidir
- ☐ hallarda artır
- ☐ istiqrazı geri qaytararkən qiymətdə əldə edilən faydadır
- ☒ istiqraz buraxılışı zamanı müəyyən edilən nominal faizdir

258 İstiqrazların dərəcələrə ayrılmasında kredit təşkilatlarının istifadə etdiyi əsas kriteriyalara aid deyil:

- ☐ zəmanət
- ☐ qarşılıqlar
- ☐ əmsallar
- ☒ fondverimi

259 Fikirlərdən hansı yalnızdır?

- ☐ aksiya buraxılışı yubandığı zaman aksiya ilə dəyişdirilə bilən istiqrazların emissiyası məqsəduyğundur
- ☐ aksiya ilə dəyişdirilə bilən istiqrazlar səhm buraxılışının qeyriqənaətbəxş olduğu hallarda artır
- ☐ aksiya ilə dəyişdirilə bilən istiqrazlar təminatsız istiqrazlardır
- ☒ istiqrazlar borc kapitalının əldə olunmasının yeganə vasitəsidir

260 Aşağıdakı fikirlərdən hansı yalnızdır?

- ☐ təqdim edənə istiqrazların hərəkəti adlı istiqrazlara nisbətən daha sadədir
- ☒ faiz ödənişi formasına görə kuponlu və diskont istiqrazlar arasında heç 1 fərq yoxdur
- ☐ təminatsız istiqraz buraxılışı şirkət aktivlərinin strukturuna və borcu ödəmə qabiliyyətinə bağlıdır

- ☐ əgər şirkət yüksək borc ödəmə qabiliyyətinə malikdirsə o buraxdığı istiqrazları təminat göstərmədən sata bilər

261 İstiqrazın növü hesab edilə bilməz

- ☐ təminatlı istiqrazlar
☐ təqdimdənə istiqrazlar
☐ adlı istiqrazlar
☒ imtiyazlı istiqrazlar

262 Stabil gəlir gətirən qiymətli kağızları qeyd edin.

- ☐ istiqraz və opsiyon
☐ səhm və warrant
☐ istiqraz və səhm
☒ istiqraz və stabil dividendliimtiyazlı səhm

263 Opsion haqqında fikirlərdən biri yalnızdır

- ☐ opsiyonu yazan şəxs satmaq və ya satın almaq öhdəliyini öz üzərinə götürür
☐ opsiyon kontraktında iki tərəf mövcud olur
☐ opsiyon əsasən ikinci kateqoriyalı bazarın aləti hesab olunur
☒ opsiyon, sahibinə müəssisənin mənfəət və zərərinə şərik olmaq öhdəliyi yaradır

264 Svop əməliyyatları haqqında fikirlərdən biri yalnızdır:

- ☐ Svop əməliyyatı, bir pul vahidinin və ya qiymətli kağızın, spot bazarlarda və forvard bazarlarında eyni vaxtda fəaliyyət göstərməsini ifadə edir
☐ Svop əməliyyatında, bir müddət başqa bir müddətlə dəyişdirilə bilər
☐ Banklar svop əməliyyatı həyata keçirən tərəflər arasında təmasın qurulmasına köməklik göstərirlər
☒ svop əməliyyatları mütləq şəkildə birja vasitəçiləri tərəfindən aparılmalıdır

265 Faiz svopunun növlərindən biri deyil:

- ☐ müddət bitmədən əvvəl icra hüququnu verən (callable, putable) svop
☐ qeyristabil faiz –stabil faiz svopu
☐ stabil faiz qeyristabil faiz svopu
☒ adlı svop

266 Aşağıdakı fikirlərdən biri yalnızdır:

- ☐ Forvard kontraktlarına dair əməliyyatların aparılması üçün vasitəçiyə ehtiyac yoxdur
☐ Forvard kontraktlarında, hesabların gündəlik uçotu metodu və marja sistemi yoxdur
☐ Forvard kontraktlarında standartlaşdırılmış bir təminat məbləği yoxdur
☒ opsiyon dövlət əmlakının özəlləşdirilməsi zamanı istifadə edilə bilməz

267 Fyuçers kontraktları haqqında fikirlərdən biri yalnızdır

- ☐ fyuçers kontraktlarında 3 tərəf iştirak edir
☐ fyuçers kontraktları standart formaya malikdir
☐ fyuçers ancaq birjada bağlanır
☒ kiçik biznes vahidləri fyuçers kontraktları bağlaya bilməz

268 Repo əməliyyatlarında borc öhdəçiliklərinin yerinə yetirilməsinin riskinin az olmasının səbəbi:

- ☐ Repo əməliyyatlarına marağın az olması
☐ Repo əməliyyatlarına dövlət tərəfindən xüsusi tənzimləmənin olması
☐ Repo əməliyyatlarında tərəflərin şəxsi tanışlığı
☒ Repo əməliyyatlarının arxasında qiymətli kağızların dayanması

269 Repo və əksrepo əməliyyatları haqqında fikirlərdən biri düzgün deyil

- ☐ əməliyyatın əvvəlində borc pul verilərək qiymətli kağız alınır
- ☐ əksrepo qiymətli kağızların geri satmaq öhdəliyi ilə satın alınmasıdır
- ☐ Repo qiymətli kağızların geri satın alınması öhdəliyi ilə satılmasıdır
- ☒ bu əməliyyatlar mərkəzi bank tərəfindən həyata keçirilə bilməz

270 Faktoring əməliyyatları(firmaları)haqqında fikirlərdən biri yalnızdır

- ☐ faktoringdə borcların geri ödənilməmə riski mövcuddur
- ☐ faktor firma müştərinin debitor öhdəliklərin satın almaqla onu fondla təmin edir
- ☐ faktoring firma fonda ehtiyacı olan firmaları fondla təmin edir
- ☒ faktor firma rolunda kommersiya bankları çıxış edə bilməz

271 Qiymətli kağızlar haqqında fikirlərdən biri yalnızdır

- ☐ imtiyazlı səhm sahibi səhmdarların ümumi yığıncağında iştirak
- ☐ səhm səhmdar cəmiyyətinin nizamnamə kapitalını formalaşdıran əsas qiymətli kağızdır
- ☐ veksəl qiymətli kağızdır
- ☒ istiqraz törəmə qiymətli kağızdır

272 Valyuta svopunun həyata keçirilməsi mərhələlərinə daxil deyil:

- ☐ bağlanma mərhələsi
- ☐ faiz mərhələsi
- ☐ başlanğıc mərhələsi
- ☒ qiymətləndirmə mərhələsi

273 Aşağıdakılardan hansı Svopun növüdür?

- ☐ adlı svop
- ☐ diskont svop
- ☐ təminatlı svop
- ☒ valyuta svopu

274 «Svop» ingilis kəliməsinin mənası nədir?

- ☐ ikitərəfli razılıq
- ☐ naqdsız hesablaşma
- ☐ etibar
- ☒ mübadilə

275 Forvard diskontu nədir?

- ☐ forvard məzənnəsi cari məzənnədən çoxdursa, yaranan fərq
- ☐ forvard kontraktı satılan zamanı edilən güzəştdir
- ☐ cari valyuta məzənnəsi
- ☒ forvard məzənnəsi,cari məzənnədən azdırsa aradakı fərkdir

276 Forvard valyuta kontraktlarında göstərilir:

- ☐ ödəniş və ya tədarükün yeri
- ☐ valyuta məbləği
- ☐ müddət və tətbiq olunacaq valyuta məzənnəsi
- ☒ müəssisənin rentabellik göstəricisi

277 Fyuçers bazarında, həmçinin də forvard bazarında aparılan bütün əməliyyatların məqsədi hesab edilə bilməz:

- ☐ spekulasiya
- ☐ arbitraj

- ☐ riskdən qorunmaq
- ☒ mülkiyyətə sahiblik

278 Forvard kontraktının razılaşma predmetinə daxil deyil?

- ☐ göndərilmə tarixi
- ☐ əmtənin təhvil ünvanı
- ☐ əmtənin miqdarı və keyfiyyəti
- ☒ qiymətli kağızın kotirovkası

279 Birjada bağlanan fyuçers kontraktlarının işləməsini tənzimləyən əsas qurum hansıdır?

- ☐ mərkəzi bank
- ☐ fond birjası
- ☐ qiymətli kağızlar üzrə dövlət komissiyası
- ☒ klirinq palatası

280 Hansı növ qiymətli kağız üzərindən opsiyon yazıla bilməz:

- ☐ dövlət istiqrazı
- ☐ dövlət istiqrazı
- ☐ aksiya
- ☒ kontrakt

281 Opsion haqqında deyilənlərdən biri yalnışdır:

- ☐ opsiyonu yazanın səhm buraxan şirkətlə heç bir hüquqi, iqtisadi əlaqəsi yoxdur
- ☐ opsiyon vasitəsilə aparılan əməliyyatlar spektulyativ maliyyə əməliyyatlarıdır
- ☐ opsiyunun iki növü var
- ☒ opsiyon əsas qiymətli kağız növüdür

282 Tətbiqi qiymət nədir?

- ☐ düzgün cavab yoxdur
- ☒ opsionda şərtləndirilən aksiyanın opsiyon sənədində göstərilənən alqısatqı qiymətidir
- ☐ birjada aksiya üçün formalaşan qiymətdir
- ☐ kotirovkada göstərilən qiymətdir

283 Azərbaycanda Repo və əksrepo əməliyyatlarından istifadəyə başlanılmışdır;

- ☐ 2004-cü ildən
- ☐ 2003-cü ildən
- ☐ 2002-ci ildən
- ☒ 2001-ci ildən

284 Repo əməliyyatları ilk olaraq harada yaranmışdır?

- ☐ yaponiyada
- ☐ ingiltərədə
- ☐ almaniyada
- ☒ amerikada

285 Törəmə qiymətli kağızlara aid deyil?

- ☐ fyuçers
- ☐ opsiyon
- ☐ warrant
- ☒ aksiya

286 Repo əməliyyatlarının geniş tətbiq olunmasının əsas səbəbi hesab edilə bilməz:

- ☐ proteksionizm siyasətindən azad olmaq
- ☐ inflyasiya dərəcəsinin yüksək olması
- ☐ diskont faizinin yüksək olması
- ☒ bankların müəssisələrin maliyyə ehtiyatlarından aşağı faiz dərəcələri ilə istifadə etmələrinin qarşısının alınması

287 Varrantı opsiyondan fərqləndirən xüsusiyyət hansıdır?

- ☐ dövryyəsinin məhdudlaşdırılması
- ☐ törəmə qiymətli kağız olması
- ☐ əsas qiymətli kağız olması
- ☒ opsiyon şirkətlə heç bir əlaqəsi olmayan subyektlər tərəfindən emissiya edilə bilər

288 varlıq əsaslı qiymətli kağızların buraxılışına əsas yaradan debitor borclarının müddət üzrə təsnifatına daxil deyil

- ☐ 6 aylıq
- ☐ 9 aylıq
- ☐ 1 illik
- ☒ 3 illik

289 Törəmə qiymətli kağızlara aid deyil:

- ☐ opsiyon
- ☐ fyuçers
- ☐ forvard
- ☒ istiqraz

290 Valyuta svopunun gerçəkləşdirilməsinin əsas məqsədi hesab edilə bilməz:

- ☐ istifadə olunmayan valyuta rezervlərindən səmərə almaq
- ☐ daha ucuz qiymətlə vəsait əldə etmək
- ☐ valyuta məzənnəsində cərəyan edəcək dəyişikliklərdən sığortalanmaq
- ☒ ölkədəki xarici valyuta məbləğinə nəzarət

291 Stabil faiz – qeyristabil faiz svopunun gerçəkləşdirilməsinin zəruri şərti hesab edilə bilməz:

- ☐ müəssisələrdən biri stabil faizlə kredit almalı, digəri isə qeyristabil faizlə kredit almalıdır,
- ☐ həmin müəssisələr bir-birilərindən
- ☐ hər iki müəssisənin borc ödəmə qabiliyyətləri fərqli olmalıdır,
- ☒ müəssisələrin aktivlərinin likvidliyi yüksək olmalıdır

292 Svop əməliyyatlarının istifadə olunmasının əsas səbəbi kimi götürülə bilməz:

- ☐ riski idarə etmək
- ☐ qiymətlərin qazanc nisbətlərini yüksəldmək
- ☐ arbitraj
- ☒ pul kütləsinin dövryyəsinə məhdudlaşdırmaq

293 İlk svop əməliyyatı harada və nəzəman həyata keçirilib?

- ☐ İsveç, 1923
- ☐ Amerika, 1924
- ☐ İngiltərə, 1924
- ☒ Avstriya, 1923

294 Forvard kontraktları haqqında fikirlərdən biri yalnışdır:

- ☐ Forvard kontraktlarında, kontraktın icra olunacağı məkan baxımından heç bir məhdudiyyət qoyulmur
- ☐ forvard kontraktları daha elastikdir

- ☐ forvard kontraktları “adlı” müqavilə hesab olunur
- ☒ forvard kontraktlarının dövryyəsi birja siyasətinə əsasən məhdudlaşdırılır

295 Forvard və fyuçers kontraktlarını fərqləndirən xüsusiyyət hesab edilə bilməz:

- ☐ kontraktın elastikliyi
- ☐ likvidlik
- ☐ dövryyə məhdud xarakter daşıyır
- ☒ törəmə qiymətli kağızlardır

296 Fyuçersin opsiyondan fərqli xüsusiyyəti

- ☐ hər ikisi maliyyə aləti hesab olunur
- ☐ hər ikisi əsas qiymətli kağızdır
- ☐ hər ikisi törəmə qiymətli kağızdır
- ☒ fyuçers satmaq və ya satın almaq öhdəliyini rəsmiləşdirir

297 “Avropa tipli opsiyalar”ı digər növ opsiyalardan fərqləndirən xüsusiyyət hansıdır?

- ☐ tənzimlənmə qaydasında fərqlilik
- ☐ fərqli qiymətli kağızlara əsaslanması
- ☐ müddəti ərzində tətbiq etmək imkanının olması
- ☒ sahibinə yalnız kontraktın müddəti bitdikdən sonra istifadə hüququ verməsi

298 Repo və əksrepo əməliyyatlarına səbəb kimi göstərilə biləcək qiymətli kağızlara aid deyil:

- ☐ xəzinə borcları
- ☐ xəzinə vekselləri
- ☐ dövlət istiqrazları
- ☒ fyuçers

299 Repo və əksrepo əməliyyatları zamanı əsas üstünlük hansı tərəfdədir?

- ☐ mərkəzi bankda
- ☐ qiymətli kağızlar üzrə dövlət komissiyasında
- ☐ satıcıda
- ☒ alıcıda

300 Varrant haqqında fikirlərdən biri yalnızdır

- ☐ warrant müəyyən bir satış qiymətinə malik olmur
- ☐ warrant-qeyd olunmuş qiymətlə müəyyən müddət ərzində hər hansı şirkətin aksiya və istiqrazlarının alınması üçün sahibinə üstünlük hüququ verən sənəddir
- ☐ Varran tanbardan verilmiş və anbarda yerləşdirilmiş əmtəyə mülkiyyət hüququnu təsdiqləyən sənəddir
- ☒ warrant debitor borclarına əsaslanaraq ,o məbləğdə emissiya edilə bilər

301 Birja ticarətinin keçmişi hansı dövrə təsadüf edir?

- ☐ eramızdan sonra 230cu illər
- ☐ eramızdan əvvəl 130cu illər
- ☐ eramızdan əvvəl 150ci illər
- ☒ eramızdan əvvəl 180ci illər

302 Paul Samuelson “effektiv” bir qiymət nəyi əks etdirir?

- ☐ qiymətli kağızın birjadankənar qiyməti ilə onun real dəyəri arasında formalaşan tarazlığı
- ☐ qiymətli kağızın bazar qiyməti ilə onun birja kotirovkası arasında formalaşan tarazlığı
- ☒ qiymətli kağızın bazar qiyməti ilə onun real dəyəri arasında formalaşan tarazlığı
- ☐ qiymətli kağızın bazar qiyməti ilə spot qiyməti arasında formalaşan tarazlığı

303 Kapital bazarında qiymətli kağızların zamanla müxtəlif qiymətlərə malik olmaları əsasən nəyə bağlıdır?

- ☐ investisiya üzrə mütəxəssislərin müxtəlif real dəyər təyin etməsinə və fyuçers kontraktlarının bağlanması intensivliyinə
- ☒ investisiya üzrə mütəxəssislərin müxtəlif real dəyər təyin etməsinə və investorların alqısatqı meyllərinin intensivliyinə
- ☐ investisiya üzrə mütəxəssislərin müxtəlif real dəyər təyin etməsinə
- ☐ investorların alqısatqı meyllərinin intensivliyinə

304 Kapital bazarında investor baxımından ən vacib məsələ nədir?

- ☐ depozitar qiymətin düzqün müəyyən edilməsidir
- ☐ əmtəə bazarlarında fəaliyyət
- ☒ real qiymətin düzqün müəyyən edilməsidir
- ☐ klirinq palatasına üzv olmaqdır

305 Qiymətli kağızlarda kapital qazancı nəyi ifadə edir?

- ☐ Qiymətli kağızların emissiya gəlirini
- ☐ Qiymətli kağızların alqısatqı qiymətlərindəki müsbət fərqi
- ☐ Qiymətli kağızların alqısatqı qiymətlərindəki mənfi fərqi
- ☒ Qiymətli kağızların alqısatqı

306 Qiymət effektivliyi nə zaman mümkündür?

- ☐ real dəyərin bütün bazar iştirakçılarında eyni olduğu zaman
- ☐ bazar qiymətinin real dəyərdə öz əksini tapdığı zaman
- ☒ real dəyərin bazar qiymətində öz əksini tapdığı zaman
- ☐ real dəyərin firmanın fəaliyyətində öz əksini tapdığı zaman

307 Tamamilə effektiv bir qiymətin formalaşması nəyə bağlıdır?

- ☐ investorun bazardakı davranış tərzini.
- ☒ effektiv bir bazarın varlığına
- ☐ investorun bazardakı davranış tərzinə
- ☐ qiymətli kağızın qiymətinə

308 Professionsl investor üçün aşağı üst təmas həddi nədir?

- ☐ tərəddüd göstəricisi
- ☒ alışı işarə
- ☐ yanılma ehtimalı
- ☐ real dəyər

309 Professional investor üçün üst təmas həddi nədir?

- ☐ yanılma ehtimalı
- ☐ tərəddüd göstəricisi
- ☒ satışı işarə
- ☐ real dəyər

310 P. Kotnerə görə kapital bazarında qiymətli kağızın bazar qiymətinin real dəyəri üstələməsi halında “professional” investor necə davranış göstərəcəkdir?

- ☐ portfelindəki qiymətliləri yenidən nəzərdən keçirəcəkdir
- ☐ portfelindəki qiymətlilərin həcmi artıracaqdır
- ☒ portfelindəki qiymətliləri satışa çıxaracaqdır
- ☐ alternativ investisiya variantlarını axtaracaqdır

311 Qiymətli kağızın real dəyərinin onun bazar qiymətindən çox olması investora necə təsir edəcəkdir?

- ☐ investor həmin sənədi satılacaqdır
- ☒ investor həmin sənədi satın alacaqdır
- ☐ investor gözləmə mövqeyini seçəcəkdir
- ☐ investor yeni real dəyər müəyyən edəcəkdir

312 Qiymətli kağızın real dəyərinin hesablanması üçün ən asan əldə olunan məlumat hansıdır?

- ☐ bank faizi
- ☐ diskont faizi
- ☒ qiymətli kağızın gəlir gətirmə müddəti
- ☐ gəlirin aylıq və ya illik miqdarı

313 Qiymətli kağızın real dəyərinin müəyyən edilməsi prosesi necə aparılmalıdır?

- ☐ yalnız istiqrazlar üzrə
- ☐ bütün qiymətli kağızlar üzrə cəm olaraq
- ☐ yalnız səhmlər üzrə
- ☒ hər qiymətli kağız üçün ayrı ayrılıqda

314 Qiymətli kağızların kapital bazarında qiymətlərinin formalaşması nə ilə əlaqədardır?

- ☐ məqsədyönlü satış fəaliyyəti ilə əlaqədardır
- ☐ intuitiv araşdırma səviyyəsi ilə əlaqədardır
- ☒ bazarın o günkü vəziyyəti ilə əlaqədardır
- ☐ emissiya prospekti ilə əlaqədardır

315 Dividend nədir?

- ☐ faiz gəliri
- ☒ mənfəət payı
- ☐ təşkilati əmanət
- ☐ svop məzənnəsi

316 Qiymətli kağızın real dəyərinin onun bazar qiymətindən çox olması investora necə təsir edəcəkdir?

- ☐ investor gözləmə mövqeyini seçəcəkdir
- ☐ investor həmin sənədi satılacaqdır
- ☒ investor həmin sənədi satın alacaqdır
- ☐ investor yeni real dəyər müəyyən edəcəkdir

317 Fama “əlaqədar məlumatları” diqqətə alaraq neçə tip qiymət effektivliyini qeyd etmişdir

- ☐ 8.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 10.0

318 P. Kotnerə görə kapital bazarında real dəyər hesablanması üçün lazımi bilik və bacarığa sahib olan şəxslər kimdir?

- ☐ təşkilati investorlar
- ☐ fərdi investorlar
- ☒ “professional” investorlar
- ☐ “naşı” investorlar

319 P. Kotnerə görə kapital bazarında “naşı” investorlar real dəyərdən xəbərdardırlarmı?

- ☐ bəli
- ☒ qismən

- ☐ özləri real dəyər müəyyən edirlər
- ☐ xeyir

320 P. Kotnerə görə kapital bazarında neçə qrup investor vardır?

- ☐ 7.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

321 P. Kotnerə görə kapital bazarında “naşı” investorların investisiya variantlarını necə müəyyən edirlər?

- ☐ real dəyər müəyyən edərək
- ☐ dərin təhlil apararaq
- ☐ məxfi məlumatlara əsaslanaraq
- ☒ sanki zər ataraq

322 Qiymətli kağızın real dəyəri müəyyən edilərkən ən çox hansı faktlara əsaslanılır?

- ☐ interaktiv
- ☐ deduktiv
- ☒ subyektiv
- ☐ obyektiv

323 Qiymətli kağızın real dəyərinin hesablanması üçün kapital bazarında kimlərə müraciət olunur?

- ☐ brokerlərə
- ☒ investisiya üzrə mütəxəssislərə
- ☐ dillərlərə
- ☐ maklərlərə

324 C II 500 indeksində bazis ili kimi hansı vaxt periodu seçilmişdir?

- ☐ 194144
- ☐ 194045
- ☐ 194345
- ☒ 194143

325 1975-ci ilə qədər NyuYork və Amerika Birjalarında komisiyon haqqları necə fərqlənirdi?

- ☒ eyni idi
- ☐ 0.5% fərqlə
- ☐ 3% fərqlə
- ☐ 2% fərqlə

326 Bakı Fond Birjasının Birja Şurasının səlahiyyət çərçivəsinə nə daxil deyildir?

- ☐ struktur bölmələrin yaradılması
- ☐ birja üzvlüyündən xaric olunmaya dair qərarın verilməsi
- ☒ səhmdarların ümumi yığıncağının işini tənzimləmək
- ☐ birja üzvlüyünə dair qərarın verilməsi

327 Osmanlı İmperatorluğu dövründə ilk qiymətli kağızlar birjası nə xarakterli sənədlər bazarının formalaşmasına məkan olmuşdur?

- ☐ lisenziya xarakterli
- ☒ borc xarakterli
- ☐ vəkalət xarakterli
- ☐ imtiyaz xarakterli

328 Yaponiyanın qiymətli kağızlar birjalarında broker firmaların səlahiyyəti hansı dövlət orqanı tərəfindən tənzimlənir?

- ☒ Maliyyə nazirliyi
- ☐ Qiymətli kağızlar üzrə dövlət komitəsi
- ☐ Ədliyyə nazirliyi
- ☐ Yerli icra hakimiyyəti

329 “Euronext” birjasının yaradılmasının başlıca səbəbi nə olmuşdur?

- ☐ dövlətin bilavasitə nəzarətinin artırılması
- ☒ əməliyyat xərclərinin azaldılması
- ☐ vasitəçilik fəaliyyətinin lisenziyalaşdırılması
- ☐ birjada daxili koordinasiyanın yaxşılaşdırılması

330 Aşağıda sadalanan hansı polisentrik birja sisteminə aid edilir?

- ☐ NyuYork birjası
- ☒ Toronto birjası
- ☐ Tokyo birjası
- ☐ London birjası

331 NyuYork birjasıda Birja İdarəetmə Şurasına üzvlərkim tərəfindən seçilir?

- ☒ birja üzvləri
- ☐ birja səhmdarları
- ☐ inzibati komitə
- ☐ birja sədri

332 İstanbul birjasında səhmlərin kotirovkadan kənarlaşdırılmasına necə baş verir?

- ☐ İnzibati komitənin qərarı ilə
- ☒ Birja İdarəetmə Şurasının qərarı ilə
- ☐ Klirinq Palatasının qərarı ilə
- ☐ Kotirovka komitəsinin qərarı ilə

333 Dünyada ABŞdan sonra hansı ölkənin kapital bazarı ikinci yeri tutur?

- ☐ İngiltərə
- ☒ Yaponiya
- ☐ Çin
- ☐ Fransa

334 Yaponiyada birja fəaliyyətinin tənzimlənməsində rəsmi orqan kimi hansı dövlət orqanı çıxış edir?

- ☐ Vergi nazirliyi
- ☒ Maliyyə nazirliyi
- ☐ Milli bank
- ☐ Ədliyyə nazirliyi

335 Yaponiyada birjaların fəaliyyəti hansı qanunla tənzimlənir?

- ☐ qiymətli kağızlar haqqında qanun
- ☐ qiymətli kağızlar və rəsmi vasitəçilik haqqında qanun
- ☐ birjalar haqqında qanun
- ☒ qiymətli kağızlar və birjalar haqqında qanun

336 Bakı Fond Birjasında emitent öz səhmlərinin ən az neçə ədədinə sahib olmalıdır?

- ☐ 300.000

- ☐ 200.000
☒ 100.000
☐ 150.000.

337 “Listinq” nəyi nəzərdə tutur?

- ☐ dövlət qiymətli kağızlarının uçota alınmasını
☒ qiymətli kağızların siyahıya alınmasını
☐ sənədlərin qiymətləndirilməsini
☐ qiymətli kağızların siyahıdan çıxarılmasını

338 1950ci ildə təsdiqlənən hansı qanundan sonra Yaponiyanın qiymətli kağızlar birjalarında canlanma yaranmışdır?

- ☐ Aqrar İslahatlar haqqında qanun
☒ Xarici İnvestisiyalar haqqında qanun
☐ Vəsitəçilik Fəaliyyətinin Lisenziyalaşdırılması haqqında qanun
☐ Sahibkarlığa Yardım haqqında qanun

339 Amerika Birjası ABŞın neçənci dərəcəli birjası hesab olunur?

- ☐ birinci dərəcəli
☒ ikinci dərəcəli
☐ dördüncü dərəcəli
☐ üçüncü dərəcəli

340 NyuYork birjasında üzvlük nə şərtlə alınıb satıla bilər?

- ☒ yeni üzvün təsdiqlənməsi şərti ilə
☐ birja müşaidə şurasının icazə verməsi şərti ilə
☐ nağd vəsaitin ödənilməsi şərti ilə
☐ anonimlik qorunmaq şərti ilə

341 NyuYork birjasında 19cu əsrin sonunadək tədavül edilən qiymətli kağızlar hansı sahənin şirkətlərinə aid idi?

- ☐ Kənd təsərrüfatı şirkətlərinə
☒ Dəmiryolu şirkətlərinə
☐ Tikinti şirkətlərinə
☐ Ticarət şirkətlərinə

342 2000ci ildə “euronext” birjası adı altında birləşən birlər hansılardır?

- ☐ Frankfurt, Toronto və Brussel birjalrı
☐ Frankfurt, Paris və London birjalrı
☒ Amsterdam, Paris və Brussel birjalrı
☐ NyuYork, Toronto və Brussel birjalrı

343 Paris birjasında ən mötəbər statusa malik olan vasitəçilər kimdir?

- ☐ kommersiya bankları
☐ investisiya bankları
☒ brokerlər
☐ dilerlər

344 ABŞın qiymətli kağızlar birjalrı hansı spesifikasiyi ilə seçilir?

- ☐ unosentrik və polisentrik quruluşu ilə
☒ monosentrik və polisentrik quruluşu ilə

- ☐ unosentrik və simbiosentrik quruluşu ilə
- ☐ unosentrik və monosentrik quruluşu ilə

345 NyuYork birjasının təsis tarixini göstərin.

- ☐ 17 avqust 1892
- ☐ 17 iyun 1792
- ☒ 17 may 1792
- ☐ 18 may 1794

346 İlk dəfə səhm buraxan şirkət?

- ☐ Hollandiya Cənub Hindistan
- ☐ Hollandiya Qərbi Hindistan
- ☐ Hollandiya Şimali Hindistan
- ☒ Hollandiya Şərqi Hindistan

347 Aşağıda adları çəkilən qurumlardan hansı İstanbul birjasında fəaliyyət göstərən qurum deyildir?

- ☐ Kommersiya bankları
- ☐ İnkişaf bankları
- ☒ Sığorta şirkətləri
- ☐ İnvestisiya bankları

348 Bakı fond birjası neçənci ildən Avrasiya Fond Birjalrı Federasiyasının rəsmi üzvidir?

- ☐ 2000ci ildən
- ☒ 2001ci ildən
- ☐ 1999cu ildən
- ☐ 2002ci ildən

349 NyuYork birjası kimlər tərəfindən idarə olunur?

- ☐ bir sədr və dörd müdir tərəfindən
- ☐ bir sədr və iki müdir tərəfindən
- ☒ bir sədr və üç müdir tərəfindən
- ☐ bir sədr və bir müdir tərəfindən

350 Bakı Fond Birjasının neçə səhmdarı vardır?

- ☐ 12.0
- ☐ 35.0
- ☒ 19.0
- ☐ 50.0

351 Bakı Fond Birjasının yaradılma tarixi hansıdır?

- ☐ 1993.0
- ☐ 1992.0
- ☒ 1991.0
- ☐ 1990.0

352 Amerika Birjası ABŞın hansı şəhərində yerləşir?

- ☐ Çikaqoda
- ☒ NyuYorkda
- ☐ Texasda
- ☐ Vaşinqtonda

353 Almaniyanın ən böyük birjası hansıdır?

- ☐ Bavariya birjası
- ☐ Köln birjası
- ☒ Frankfurt birjası
- ☐ Berlin birjası

354 Cobber nədir?

- ☐ broker
- ☐ hüquqi şəxs
- ☐ fərdi sahibkar
- ☒ diller

355 İngiltərədə qiymətli kağızlarla alqısatqı əməliyyatlarının ilk tarixi nə vaxta təsadüf edir?

- ☐ 1899 il
- ☐ 1576 il
- ☒ 1688 il
- ☐ 1543 il

356 Dünyada ilk birja neçənci əsrdə qurulmuşdur?

- ☐ 16cı əsrdə
- ☒ 15ci əsrdə
- ☐ 17ci əsrdə
- ☐ 18ci əsrdə

357 ABŞda investisiya fondlarının təşkili hansı illərə təsadüf edir?

- ☐ 1911ci
- ☐ 1915ci
- ☐ 1921ci
- ☒ 1920ci

358 İndeksli opsiyonu alan investor hansı problemdən qurultmuş olur?

- ☐ birjada qeydiyyatdan keçmək
- ☐ səhmləri "listinq" edilməsindən
- ☒ opsiyunun predmetinin seçimindən
- ☐ vasitəçi seçimindən

359 Saxlama marjası nədir?

- ☐ Sığorta şirkəti tərəfindən təyin olunan ən minimal marja həddidir
- ☒ Kredit təşkilatı tərəfindən təyin olunan ən minimal marja həddidir
- ☐ Birja tərəfindən təyin olunan ən minimal marja həddidir
- ☐ İnvestor tərəfindən təyin olunan ən minimal marja həddidir

360 Aşağıdakılardan hansı növ əqd kassa əməliyyatına aiddir?

- ☐ Opsion əqdləri
- ☒ Qısa əqdlər
- ☐ Fyuçers əqdləri
- ☐ Forvard əqdləri

361 : Kassa əqdləri nədir?

- ☐ bağlanmış əqd müqabilində kreditin ödənilməsidir
- ☒ bağlanmış əqd müqabilində nağd vəsaitin ödənilməsidir
- ☐ bağlanmış əqd müqabilində "qısa əqd" üsulu ilə pədənəşin aparılmasıdır

- ☐ bağlanan əqd müqabilində nağd vəsaitin müddətli ödənilməsidir

362 Dow Jones Industrial Averans indeksində bölən sayı neçədir?

- ☒ 30.0
☐ 20.0
☐ 15.0
☐ 40.0

363 Dow Jones Industrial Averans indeksinin hazırlanma vaxtını göstər.

- ☐ on günlük
☐ həftəlik
☒ gündəlik
☐ aylıq

364 İndeks əsaslı opsiyon kontraktının predmeti nədir?

- ☐ opsiyon
☐ istiqraz
☐ səhm
☒ indeks

365 C II 500 indeksində 500 rəqəmi nəyi ifadə edir?

- ☐ birjada kiçik əməliyyatların bazis ilindəki toplam dəyərini
☐ istiqrazların bazis ilindəki toplam dəyərini
☒ firmaların bazis ilindəki toplam dəyərini
☐ investorların hesbladıqları bazis ilindəki real dəyərlərin toplam dəyərini

366 Birja indeksləri nə əsasən formalaşır?

- ☐ xammal qiymətlərinə
☒ səhmlərin qiymətlərinə
☐ smeta dəyərinə
☐ uçot göstəricilərinə

367 Aşağıdakı birja əmr növlərindən hansı növ əmr brokerə müddət məhdudiyyəti qoymur?

- ☐ Məhdud əmr
☒ Açıq əmr
☐ Müddətli əmr
☐ Zərərin azaldılması əmri

368 "Limit Order" birjada hansı əmri nəzərdə tutur?

- ☐ bazar əmri
☒ məhdud əmr
☐ müddətli əmr
☐ zərərin azaldılması əmri

369 İndeksli opsiyonun ilk buraxılış tarixi hansıdır?

- ☒ 1982.0
☐ 1975.0
☐ 1980.0
☐ 1985.0

370 Faiz qoyuluşu və ya dərəcəsi neçə elementdən ibarətdir?

- ☐ 1.0
☐ 3.0
☒ 2.0
☐ 6.0

371 İnvestisiya fondlarının porfel formalaşdırma siyasətləri nədən asılıdır?

- ☐ portfeli formalaşdırən qiymətli kağızların dövriyyə müddətindən
☐ portfeli formalaşdırən qiymətli kağızların həcmindən
☒ portfeli formalaşdırən qiymətli kağızların riskindən
☐ portfeli formalaşdırən qiymətli kağızların dəyərindən

372 Açıq investisiya fondlarının səhm və ya investisiya paylarının alış və satış qiyməti necə müəyyən olunur?

- ☐ bazardakı tələb və təklifə görə
☒ fondun xalis aktiv dəyərində baş verən gündəlik dəyişmələrə görə
☐ qiymətlərə tətbiq olunan indekslərin növünə görə
☐ birjadakı kotirovkaya görə

373 Qapalı investisiya fondlarının səhm və ya investisiya payları təkrar hansı bazarda alınıb satılır?

- ☐ üçüncü kateqoriyalı kapital bazarında
☐ birinci kateqoriyalı kapital bazarında
☒ ikinci kateqoriyalı kapital bazarında
☐ təkrar bazarı yoxdur

374 Açıq investisiya fondlarının səhm və ya investisiya payları təkrar hansı bazarda alınıb satılır?

- ☐ üçüncü kateqoriyalı kapital bazarında
☐ təkrar bazarda
☐ ikinci kateqoriyalı kapital bazarında
☒ təkrar bazarı yoxdur

375 Qapalı və hüquqi statusa malik olan investisiya fondlarının artım imkanının məhdud qalmasının səbəbi nədir?

- ☐ kapital bazarında qeyri peşəkarlığı
☐ təsərrüfat potensialının zəif olması
☒ təsis kapitalının sabit qalması məcburiyyəti
☐ səhmdarların sayının məhdud qalması məcburiyyəti

376 Hüquqi statusa malik olan investisiya fondlarının əsas gəlirini nə təşkil edir?

- ☐ ixrac əməliyyatlarından əldə olunan gəlir
☒ investisiya portfelinin idarə olunmasından əldə olunan gəlir
☐ kira gəliri
☐ idxal əməliyyatlarından əldə olunan gəlir

377 Kapital bazarında kollektiv şəkildə fond təklifinin fərdi şəkildə fond təklifindən başlıca üstünlüyü nədir?

- ☐ xərclərə qənaət faktoru
☒ diversifikasiya faktoru
☐ rahat qazanc faktoru
☐ koordinasiya faktoru

378 Maliyyə bazarında faiz anlayışı necə tərif olunur?

- ☐ fond artığını və fond azlığını fərqləndirən qiymət
☐ fond emissiyasını və fond transferini eyniləşdirən qiymət

- ☐ fond tələbini və fond təklifini fərqləndirən qiymət
- ☒ fond tələbini və fond təklifini eyniləşdirən qiymət

379 Hüquqi statusa malik olmayan investisiya fondlarında “trustee” kimə deyilir?

- ☐ fondu idarə edən şəxsə
- ☐ fondun səhmdarlarına
- ☒ fondun əmlakını mühafizə edən şəxsə
- ☐ fondun iştirakçılara

380 Likvid aktiv fondların” yaradılmasına səbəb kimi nə göstərilir?

- ☐ iqtisadi böhran
- ☒ bank faizlərinin bahalaşması
- ☐ avronun bahalaşması
- ☐ dolların ucuzlaşması

381 Adi səhmlərdən ibarət fondların vəsaitləri hara yönəldilir?

- ☐ adi səhmlər və uduşlu istiqrazlar
- ☒ adi səhmlər və dəyişdirilə bilən imtiyazlı səhmlər
- ☐ adi səhmlər və imtiyazlı səhmlər
- ☐ adi səhmlər və dəyişdirilə bilən istiqrazlar

382 İnvestisiya fondlarının əsas məqsədi nədir?

- ☐ əmanət yığımını həyata keçirmək
- ☒ investisiya portfelini formalaşdırmaq
- ☐ İstehlakçıların hüquqlarını müdafiə etmək
- ☐ sahibkarlara kredit ayırmaq

383 Açıq investisiya fondlarının əlavə vəsait əldə etməsinin mümkün yolu hansıdır?

- ☒ səhm və ya investisiya payları
- ☐ riskli istiqraz və ya svop
- ☐ adsız istiqraz və ya opsiya
- ☐ adlı istiqraz və ya warrant

384 Qapalı investisiya fondlarının səhm və ya investisiya paylarının alış və satış qiyməti necə müəyyən olunur?

- ☐ investisiya reytinginə görə
- ☒ bazardakı tələb və təklifə görə
- ☐ fondun xalis aktiv dəyərində baş verən gündəlik dəyişmələrə görə
- ☐ qiymətlərə tədbiq olunan indekslərin növünə görə

385 Hansı ölkədə qapalı və hüquqi statusa malik olan investisiya fondları borc almaq yolu ilə fond təmin edə bilər?

- ☐ Azərbaycan
- ☐ Çin
- ☒ ABŞ
- ☐ İngiltərə

386 Açıq investisiya fondu nədir?

- ☐ iki və daha çox müstəqil firmanın müəyyən kommersiya məqsədinə nail olmaq üçün, şirkətin birləşmiş və bir-birini tamamlayan strateji resursları sinerjisini əldə etmək üçün kooperasiya haqqında sazişidir
- ☐ hüquqi və ya fiziki şəxslərin ümumi təsərrüfat, elmi, mədəni və ya hər hansı digər, bir qayda olaraq, qeyri-kommersiya məqsədinə nail olmaq üçün könüllü şəkildə birləşməsidir

- ☒ buraxdığı səhmləri və ya investisiya paylarını fondun səhmdarlarından geri satın almaq öhdəliyi olan fondur
- ☐ bütün iştirakçıların gəlirinin ümumi fonda daxil olması və sonradan onlar arasında əvvəlcədən müəyyən edilmiş nisbətə bölünməsi ilə fərqlənən şirkətlərin birləşməsi formasıdır

387 Qapalı investisiya fondu nədir

- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyəti məqsədilə müvəqqəti ittifaqı
- ☒ müəyyən kapitalın və ya fondun təsis edilməsi yaradılan hüquqi statusa malik olan və ya olmayan investisiya fondudur
- ☐ özəlləşdirmə çeklərinin alınması ilə həmin çeklərin müqabilində özəlləşdirilən müəssisələri satın alan fondur
- ☐ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır

388 Çek investisiya fondu nədir?

- ☐ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır
- ☐ korporativ qiymətlilərin satışını həyata keçirən fondur
- ☒ özəlləşdirmə çeklərinin alınması ilə həmin çeklərin müqabilində özəlləşdirilən müəssisələri satın alan fondur
- ☐ bank çeklərinin reinkomasiyası əsasında yaradılan fondur

389 Pay investisiya fondu nədir?

- ☐ şirkət statusuna malik olan investisiya fondudur
- ☐ Hüquqi statusa malik olan investisiya fondudur
- ☐ kartel statusuna malik olan investisiya fondudur
- ☒ Hüquqi statusa malik olmayan investisiya fondudur

390 Hüquqi statusa malik olmayan investisiya fondları şirkət statusuna sahibdirlər mi?

- ☐ yalnız ABŞda şirkət statusuna sahibdirlər
- ☐ yalnız Azərbaycanda şirkət statusuna sahibdirlər
- ☒ xeyir
- ☐ bəli

391 Mövcud qanunvericiliyə görə ölkəmizdə hüquqi statusa malik olan investisiya fondları hansı formada fəaliyyət göstərə bilər?

- ☐ məhdud məsuliyyətli cəmiyyət
- ☒ səhmdar cəmiyyət
- ☐ xolding
- ☐ kommandit şirkət

392 Mövcud qanunvericiliyə görə ölkəmizdə hüquqi statusa malik olan investisiya fondları hansı qiymətli kağız növünü emissiya edə bilər?

- ☐ veksel
- ☐ riskli istiqraz
- ☒ səhm
- ☐ varrant

393 İlk investisiya fondlarının yaradılması harda və hansı tarixdə baş vemişdir?

- ☐ NyuYorkda 1868ci ildə
- ☐ Londonda 1846cı ildə
- ☒ Londonda 1868ci ildə
- ☐ NyuYorkda 1846cı ildə

394 Kapital bazarında fərdi investorların birlikdə fond tərkif etməsi istəyi hansı qurum yaranmasına səbəb olmuşdur?

- ☐ xeyriyyə fondlarının

- ☐ pensiya fondlarının
- ☒ investisiya fondlarının
- ☐ sığorta şirkətlərinin

395 “Liqvid aktiv fondların” yaradılması hansı tarixə təsadüf edir?

- ☐ 1965.0
- ☒ 1960.0
- ☐ 1969.0
- ☐ 1967.0

396 “Liqvid aktiv fondlar” ilk dəfə hansı ölkədə yaradılmışdır?

- ☐ Rusiya
- ☐ İsveç
- ☒ ABŞ
- ☐ İsveçrə

397 Təcrübədə pay investisiya fondlarının qurucusu kim olur?

- ☐ konsemlər
- ☐ investisiya bankları
- ☐ trast şirkətləri
- ☒ kommersiya bankları

398 Stabil fondların əsas məqsədi nədir?

- ☐ maksimum qazanc minimal risk müqabilində
- ☐ minimal risk və yüksək qazanc
- ☒ minimal risk və daimi qazanc
- ☐ maksimum qazanc yüksək risk müqabilində

399 Dünya təcrübəsinə nəzər yetirsək investisiya fondlarının əsasən neçə növünə rast gəlinir?

- ☐ 6.0
- ☒ 4.0
- ☐ 3.0
- ☐ 7.0

400 Qazancın variasiya göstəricisinin hesablanmasında (P_i) simvolu nəyi ifadə edir?

- ☐ ehtimalın qazancı
- ☐ dispersiya göstəricisi
- ☐ gözlənilən qazanc
- ☒ ehtimalın gerçəkləşmə faizini

401 Əsas faiz qoyuluşunun dəyişməsinə səbəb olan başlıca faktor nədir?

- ☐ investorların alqısatqı meyllərində baş verən dəyişmə
- ☐ dövlətin monetar siyasətində baş verən dəyişmə
- ☒ iqtisadi quruluşda baş verən dəyişmə
- ☐ real dəyər göstəricisində baş verən dəyişmə

402 Dörd ay müddətinə illik 24% ilə verilən 1000 manq borcun nağd faizi neçədir?

- ☐ 24.0
- ☒ 25.97
- ☐ 25.45
- ☐ 21.78

403 Üç ay müddətinə illik 24% ilə verilən 1000 manq borcun nağd faizi neçədir?

- ☐ 27.0
- ☒ 26.25
- ☐ 23.72
- ☐ 24.55

404 Üç ay müddətinə illik 24% ilə alınan 1000 manq borc üçün ödəniləcək faiz məbləği neçədir?

- ☐ 800 m.
- ☒ 600 m.
- ☐ 550 m.
- ☐ 650 m.

405 Faktiki faiz qoyuluşunun hesablanmasında istifadə olunan (İn) simvolu nəyi ifadə edir?

- ☒ nominal faiz qoyuluşunu
- ☐ bəsit faiz qoyuluşunu
- ☐ real dəyəri
- ☐ yanılma ehtimalını

406 Verilən məbləğdən əldə olunacaq faiz qazanclarının əsas pula əlavə edilməsi hansı faiz növünü nəzərdə tutur?

- ☐ universal faiz
- ☒ birləşmiş faiz
- ☐ nağd faiz
- ☐ təşkilati faiz

407 Borc olaraq alınan vəsaitə tətbiq edilən faiz qoyuluşu nəticəsində yaranan faiz qazancının borc verənə öncədən ödənilməsi hansı faizi nəzərdə tutur?

- ☐ universal faiz
- ☐ birləşmiş faiz
- ☒ nağd faiz
- ☐ bəsit faiz

408 Borc olaraq verilən əsas pul məbləğinə tətbiq edilən və müddət bitdikdən sonra borcu verən şəxsə ödənilən faiz hansı faizdir?

- ☐ universal faiz
- ☐ təşkilati faiz
- ☒ bəsit faiz
- ☐ birləşmiş faiz

409 (ΔP) simvolu nəyi ifadə edir?

- ☐ maaş indeksindəki dəyişməni
- ☒ qiymət indeksindəki dəyişməni
- ☐ real dəyər indeksindəki dəyişməni
- ☐ milli gəlir indeksindəki dəyişməni

410 İnflyasiya riski necə yaranır?

- ☐ borc alınan vəsaitin geri qaytarılmaması nəticəsində
- ☐ borc alınan vəsaitin geri qaytarma müddətindəki azalma nəticəsində
- ☒ borc alınan vəsaitin satınalma qabiliyyətinin zəifləməsi nəticəsində
- ☐ borc alınan vəsaitin satınalma qabiliyyətinin artması nəticəsində

411 Həm fiziki həm də hüquqi şəxsin qaçınması mümkün olmayan risklər hansılardır?

- ☐ maliyyə riskləri
- ☐ qeyrisistematik risklər
- ☐ depozitar risklər
- ☒ sistematik risklər

412 Əsas faiz qoyuluşu nədir?

- ☐ bank faizi
- ☐ diskont faizi
- ☒ müəyyənsizliyin olduğu və stabilliyin olmadığı iqtisadi mühitdə formalaşan faiz dərəcəsi
- ☐ müəyyənsizliyin olmadığı və stabilliyin olduğu iqtisadi mühitdə formalaşan faiz dərəcəsi

413 Faiz qoyuluşu və ya dərəcəsi hansı elementlərdən ibarətdir?

- ☐ əsas faiz qoyuluşu və komisiyon haqqı
- ☒ əsas faiz qoyuluşu və risk mükafatı
- ☐ komisiyon haqqı və bank xərcləri
- ☐ komisiyon haqqı və risk mükafatı

414 Cari faizin hesablanması düsturunda (i) simvolu nəyi ifadə edir?

- ☐ risk mükafatını
- ☐ inflyasiya göstəricisini
- ☒ əsas faiz qoyuluşunu
- ☐ səhmin gəlirliliyini

415 Cari faizin hesablanması düsturunda (rp) simvolu nəyi ifadə edir?

- ☐ səhmin gəlirliliyini
- ☐ risk mükafatını
- ☒ inflyasiya göstəricisini
- ☐ kreditin müddətini

416 Cari faizin hesablanması düsturunda (m) simvolu nəyi ifadə edir?

- ☐ səhmin gəlirliliyini
- ☐ kreditin müddətini
- ☒ əsas faiz qoyuluşunu
- ☐ inflyasiya göstəricisini

417 Faktiki faiz qoyuluşunun hesablanmasında istifadə olunan (m) simvolu nəyi ifadə edir?

- ☐ borcun
- ☒ borcun verilmə müddətini
- ☐ destruktiv faiz qoyuluşunu
- ☐ qiymət dəyişməsinə qaytarılma planını

418 Cari faizin hesablanması düsturunda (f(n))simvolu nəyi ifadə edir?

- ☐ əsas faiz qoyuluşunu
- ☐ kreditin müddətini
- ☒ zaman amilini
- ☐ inflyasiya göstəricisini

419 İnflyasiya səviyyəsinin müsbət dəyişməsi bazar faizinə necə təsir edir?

- ☐ bazar faizi bank faizindən təsir görər
- ☐ bazar faizi artar

- ☐ bazar faizi dəyişməz
- ☒ bazar faizi azalar

420 Həm fiziki həm də hüquqi şəxsin qaçınması mümkün olan risklər hansılardır?

- ☐ maliyyə riskləri
- ☐ depozitar risklər
- ☒ qeyrisistematik risklər
- ☐ sistematik risklər

421 İnflyasiya riski hansı risk qrupuna aiddir?

- ☐ depozitar risklər
- ☒ sistematik risklər
- ☐ idarəetmə riskləri
- ☐ maliyyə riskləri

422 ABŞda maliyyə analitiklərinin hazırlıq proqramı necə adlanır?

- ☐ FFA
- ☐ GFA
- ☐ CRF
- ☒ CFA

423 Gözlənilən qazanc 28%, kvadratik uzaqlaşma 52%. Variasiya əmsalı neçə olacaqdır?

- ☐ 1.32
- ☐ 1.67
- ☒ 1.85
- ☐ 1.45

424 Gözlənilən qazanc 29%, kvadratik uzaqlaşma 42%. Variasiya əmsalı neçə olacaqdır?

- ☐ 1.2
- ☒ 1.44
- ☐ 0.23
- ☐ 1.7

425 Gözlənilən qazanc 19%, kvadratik uzaqlaşma 12%. Variasiya əmsalı neçə olacaqdır?

- ☐ 0.69
- ☒ 0.63
- ☐ 0.78
- ☐ 0.55

426 Gözlənilən qazanc 53%, kvadratik uzaqlaşma 32%. Variasiya əmsalı neçə olacaqdır?

- ☐ 0.56
- ☒ 0.6
- ☐ 0.61
- ☐ 0.62

427 Hansı risk kateqoriyası qeyrisistematik risk qrupuna aid deyildir?

- ☒ inflyasiya riski
- ☐ fəaliyyət riski
- ☐ sahə riski
- ☐ idarəetmə riski

428 Hansı risk kateqoriyası qeyrisistematik risk qrupuna aid deyildir?

- ☐ idarəetmə riski
- ☐ fəaliyyət riski
- ☐ maliyyə riski
- ☒ faiz riski

429 Hansı risk kateqoriyasını sıfıra endirmək olar?

- ☒ qeyrisistematik riski
- ☐ inflyasiya riskini
- ☐ forsmajor riskini
- ☐ faiz riskini

430 Kvadratik uzaqlaşma sıfırdırsa, qiymətli kağızlar portfelinin riski nə qədərdir?

- ☐ 1dən çoxdur
- ☐ 1dir
- ☒ sıfır
- ☐ 1dən azdır

431 Korrelasiya əmsalının (1) olması nə deməkdir?

- ☐ qiymətli kağızlar portfelinin sistematik riski aradan qaldırılmışdır
- ☒ qiymətli kağızlar portfelinin riski sıfırdır
- ☐ qiymətli kağızlar portfelinin inflyasiya riski aradan qaldırılmışdır

432 Korrelasiya əmsalının (+1)dən aşağı olması nə deməkdir?

- ☐ qiymətli kağızlar portfelinin faiz riski aradan qaldırılmışdır
- ☐ qiymətli kağızlar portfelinin inflyasiya riski aradan qaldırılmışdır
- ☒ qiymətli kağızlar portfelinin qeyrisistematik riski aradan qaldırılmışdır
- ☐ qiymətli kağızlar portfelinin sistematik riski aradan qaldırılmışdır

433 Müəyyənsizlik məfhumu nəyi ehtiva edir?

- ☐ subyektiv mümkünlük ölçüsünü
- ☐ obyektiv mümkünlük ölçüsünü
- ☐ adekvat mümkünlük ölçüsünü
- ☒ subyektiv mümkünlük ölçüsünü

434 Qazancın variasiya göstəricisinin hesablanmasında (r_i) simvolu nəyi ifadə edir?

- ☐ dispersiya göstəricisi
- ☐ gözlənilən qazanc
- ☒ icə ehtimalın qazancı
- ☐ ehtimalın gərçəkləşmə faizini

435 Qazancın variasiya göstəricisinin hesablanmasında ($E(r)$) simvolu nəyi ifadə edir?

- ☐ dispersiya göstəricisi
- ☒ gözlənilən qazanc
- ☐ ehtimalın gərçəkləşmə faizini
- ☐ ehtimalın qazancı

436 Amerika bazarlarındakı xarici istiqrazlar hansı ləqəblə tanınırlar?

- ☐ samuray istiqrazlar
- ☒ yanki istiqrazlar
- ☐ buldoq istiqrazlar
- ☐ təminatlı istiqrazlar

437 Ekonometrik modellər nədir?

- ☒ ekzogen dəyişənlərin proqnozlaşdırma vasitəsidir
- ☐ bank faizlərində dəyişmənin proqnozlaşdırma vasitəsidir
- ☐ valyuta məzənnələrindəki dəyişmənin proqnozlaşdırma vasitəsidir
- ☐ iqtisadi böhran vəziyyətinin proqnozlaşdırma vasitəsidir

438 Texniki analiz fond birjasında nəyin öyrənilməsinə nəzərdə tutur?

- ☐ maliyyə institutlarının kredit reytinglərinin öyrənilməsinə
- ☒ fond birjasında daxili informasiyaların öyrənilməsinə
- ☐ portfel formalaşdırma qiymətli kağızların dəyərinin öyrənilməsinə
- ☐ maliyyə analitiklərinin verdiyi rəylərin öyrənilməsinə

439 Maliyyə hesabatlarının təhlilində koeffisientlərin hesablanması üçün hansı verilənlərdən istifadə edilir?

- ☐ iki hesabatın bir növ verilənlərindən
- ☒ bir hesabatın bir növ verilənlərindən
- ☐ iki növ hesabatın iki növ verilənlərindən
- ☐ müxtəlif növ hesabatın müxtəlif növ verilənlərindən

440 Fundamental təhlildə son olaraq aparılan təhlil nəyi ehtiva edir?

- ☐ depozitar sənədlərin təhlilini
- ☐ maliyyə balansının təhlilini
- ☒ maliyyə hesabatların təhlilini
- ☐ səhm strategiyasının təhlilini

441 “Aşağıdanyuxarıya” proqnozlaşdırma metodu hansı araşdırma sahəsinə aid edilir?

- ☐ investisiya analizi
- ☒ fundamental analiz
- ☐ texniki analiz
- ☐ institusional analiz

442 Texniki analizdə hansı tip informasiyanın istifadəsinə üstünlük verilir?

- ☒ keçmişə aid
- ☐ açıq
- ☐ effektiv
- ☐ gizli

443 Maliyyə analitikləri hansı iki böyük qrupa ayrılırlar?

- ☐ texniki və layihə analitikləri
- ☒ fundamental və texniki analitiklər
- ☐ fundamental və investisiya analitikləri
- ☐ portfel və texniki analitiklər

444 ABŞ-da maliyyə analitiklərinin üzv olduqları yerli təşkilat hansıdır?

- ☐ İnvestisiya Layihələrin Araşdırma Assosiasiyası
- ☒ İnvestisiya Menecmenti və Araşdırma Assosiasiyası
- ☐ Maliyyə Menecmenti və Araşdırma Assosiasiyası
- ☐ Layihə Menecmenti və Araşdırma Assosiasiyası

445 Hesablama-kassa mərkəzinin... .. yerləşən pulun hərəkət edir :

- ☐ Dövriyyə kassasında ehtiyat fonduna keçid prosesində.
- ☐ Dövriyyə kassasında və ehtiyat fondunda

- ☐ Ehtiyat fondunda.
☒ Dövriyyə kassasında

446 multiplikatoru pulun kommersiya bankının depozit hesablarında olan multiplikativ obyektidir:

- ☐ Maliyyə.
☐ Bank.
☐ Kredit.
☒ Depozit.

447 Ərazi idarəsi hesablaşma kassa xidməti göstərir:

- ☐ Əhaliyə.
☐ Müəssisələrə.
☒ Kommersiya banklarına
☐ Bələdiyyə orqanlarına.

448 multiplikatoru yalnız iqtisadiyyatın kreditləşdirilməsi nəticəsində həyata keçirilən multiplikativ hərəkətdir:

- ☐ Maliyyə.
☐ Bank.
☐ Depozit.
☒ Kredit.

449 Ərazi idalərinin ehtiyat fondunda saxlanılır:

- ☐ Yarasız nağd pul.
☐ Ancaq xırda metal sikkələrin ehtiyatı.
☐ Ölkənin qızıl valyuta ehtiyatı.
☒ Tədavülə buraxılmaq üçün nəzərdə tutulmuş pul nişanları ehtiyatı.

450 Hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassasına daxil olan nağd pulun məbləği kassanın məxaricindən çoxdursa bu zaman pul:

- ☐ Depozit hesablarına köçürülür
☐ Mərkəzi Banka göndərilir
☐ Müvəqqəti olaraq hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassasında saxlanılır.
☒ Dövriyyə kassasından ehtiyat fonduna köçürülür.

451 Dövriyyəyə pul emissiyasının başlıca məqsədi müəssisələrin dövriyyə vəsaitlərinə olan əlavə ehtiyatlarının ödənilməsidir:

- ☐ Kağız.
☐ Tam dəyərli.
☐ Nağd.
☒ Nağdsız.

452 multiplikatoru kommersiya bankının depozit hesablarında bir bankdan digərinə hərəkət dövründə pulun artması prosesini əks etdirir:

- ☐ Ssuda
☐ Kredit.
☐ Depozit
☒ Bank.

453 Nağd pulun ehtiyat fondu və dövriyyə kassası saxlanılır:

- ☐ İpoteka Fondunda.

- ☐ Kommersiya banklarında.
- ☐ Dövlət Xəzinədarlıq Agentliyində
- ☒ Mərkəzi Bankın ərazi idarələrində.

454 Nağd pulun emissiyasını həyata keçirir:

- ☐ Mərkəzi Bank və kommersiya bankları.
- ☐ Kommersiya bankları.
- ☐ Kommersiya bankları və müəssisələri.
- ☒ Mərkəzi Bank və onun hesablaşma-kassa mərkəzləri.

455 Pulun emissiyası mövcuddur:

- ☐ Ancaq nağdsız.
- ☐ Ancaq kağız
- ☐ Ancaq nağd.
- ☒ Nağd və nağdsız.

456 Dövriyyəyə pulun buraxılmasında pulun miqdarı:

- ☐ Dəyişməz qalır.
- ☐ Həmişə artır.
- ☐ Həmişə azalır
- ☒ Artıb və ya azala bilər.

457 Pul emissiyasının əsasında əməliyyatı dayanır.

- ☐ Fond.
- ☐ Valyuta.
- ☐ Maliyyə.
- ☒ Kredit.

458 Nağd pullar dövriyyəyə aşağıdakı yolla daxil olur:

- ☐ Mərkəzi Bank tərəfindən ehtiyat pul fondlarının ərazi idarələrinə verilməsi ilə.
- ☐ Hesablaşma-kassa mərkəzləri tərəfindən pul vəsaitlərinin dövriyyə kassasından ehtiyat fondlarına köçürülməsi ilə.
- ☐ Əmək haqqının verilməsi ilə.
- ☒ Kommersiya bankları tərəfindən kassa əməliyyatlarının həyata keçirilməsi ilə.

459 Nağdsız pullar dövriyyəyə buraxılır:

- ☐ Müəssisələrə ərazi idarələri tərəfindən ssudaların verilməsi yolu ilə.
- ☐ Kommersiya banklarında hesabları olan müəssisələr tərəfindən.
- ☐ Ərazi idarələrinə Mərkəzi Bank tərəfindən ssudaların verilməsi yolu ilə.
- ☒ Kommersiya bankları tərəfindən müştərilərinə ssudaların verilməsi yolu ilə

460 Müasir bazar iqtisadiyyatı şəraitində pulun emissiyası ilkin sayılır:

- ☐ Metal
- ☐ Kağız
- ☐ Nağd
- ☒ Nağdsız

461 İctimai sərvətin mənbəyi kimi insan əməyi tərəfindən yaradılmış maddi nemətlər məcmusu deyil, qızıl və gümüşün qəbul edilməsi, tədaviüldəki tam dəyərli pulların pul nişanları ilə əvəz olunmasının inkarı pul nəzəriyyəsinin xarakterik çatışmazlığıdır:

- ☐ Monetarist.
- ☐ Keynesian.

- ☐ Nominalist.
☒ Metallist.

462 pul nəzəriyyəsi üçün pulun qızıl və gümüşlə eyniləşdirilməsi xarakterikdir:

- ☐ Monetarist.
☐ Keynesian.
☐ Nominalist.
☒ Metallist.

463 Pulun monetarist nəzəriyyəsi tərəfdarları tərəfindən təklif olunan tədbirlər yönəldilmişdir:

- ☐ Tələbin stimullaşdırılmasında pulun rolunun gücləndirilməsinə
☐ Pul yığımını stimullaşdırılmasına
☒ Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına
☐ Təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə

464 Pulun əmtəə məzmununa etinasızlıq, əsas funksiyalarından imtina, ideal pul vahidi kimi pulun qiymətlər miqyası ilə eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik nöqsanıdır:

- ☐ Monetarist.
☐ Keynesian.
☐ Metallist.
☒ Nominalist.

465 Pulun dövlət hakimiyyətinin simvollarından biri kimi eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik cəhətidir:

- ☐ Monetarist.
☐ Keynesian.
☐ Metallist.
☒ Nominalist.

466 Pulun Keynesian nəzəriyyəsinin tərəfdarları tərəfindən təklif edilən tədbirlər yönəldilir:

- ☐ Pulun yığımını stimullaşdırılmasına
☐ təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə.
☐ Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına
☒ Tələbin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə

467 Pulun monetarist nəzəriyyəsinə görə tədavüldə olan pul kütləsinin miqdarı:

- ☐ Milli iqtisadiyyatın beynəlmilləşməsi səviyyəsindən asılıdır.
☐ Kortəbii olaraq müəyyən edilmir, dövlətin iqtisadi ehtiyatlarından asılı olaraq formalaşır.
☐ Ölkənin qızıl valyuta ehtiyatlarının həcmindən asılıdır.
☒ Özünü tənzimləməyə məruz qalır, lakin dövlət pul kütləsinin artımına imkan vermir.

468 Pulun miqdar nəzəriyyəsinin tərəfdarları hesab edirlər ki:

- ☐ Məşğulluğun artması əmək haqqının artmasına təsir etsə də, qiymətlərin artımı ilə müşayiət olunmur.
☐ Məşğulluğun artması əmək haqqının və qiymətlərin artımı ilə müşayiət olunmur.
☐ Əmək haqqının həcmi məşğulluğun səviyyəsinə həlledici təsir göstərir.
☒ Məşğulluğun və əmək haqqının artımı qiymətlərin artımı ilə müşayiət olunur, əmək haqqının azalması isə qiymətlərin azalmasına səbəb olur.

469 Pulun Keynesian nəzəriyyəsi nəzərdə tutur:

- ☐ Hökumətin sərt pul kredit siyasəti nəticəsində pul kütləsinin artımına yol verməməyi.
☐ Pulun miqdarının ölkənin qızıl valyuta ehtiyatlarından asılı olaraq müəyyənləşdirilməsi

- ☐ Qiymətgoyma proseslərinin kortəbiiliyini və dövlətin qiymətlərin müəyyən olunması prosesinə tam müdaxiləsizliyi.
- ☒ Pul kütləsinin tənzimlənməsində dövlətin aktiv iştirakı və məşğulluğun və işgüzar aktivliyin stimullaşdırılmasında pul kütləsinin artırılması imkanlarını

470 A.Fillips nəzəriyyəsinə görə qiymətlər səviyyəsi dəyişir:

- ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsindən asılı olaraq.
- ☐ Tələb və təklifin sərbəst təsiri altında kortəbii.
- ☐ Tədavüldə pul kütləsinin dəyişməsinə münasib olaraq.
- ☒ Əhalinin məşğulluq və əmək haqqı səviyyəsindən asılı olaraq.

471 Pulun miqdar nəzəriyyəsi qiymətlər səviyyəsinin nədən asılı olaraq müəyyən edilməsini nəzərdə tutur:

- ☐ Tələb və təklifin təsiri ilə kortəbii qaydada.
- ☐ Əhalinin məşğulluq və ona müvafiq əmək haqqı fondunun ümumi səviyyəsi ilə.
- ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsindən asılıdır.
- ☒ Tədavüldə olan pul kütləsi ilə

472 Pul nəzəriyyəsinin inkişafı aşağıdakılarla əlaqədardır:

- ☐ Təkrar istehsal prosesinin geniş inkişafı və pulun rolunun bu prosesdə tədqiq olunması zərurəti ilə.
- ☐ Tam dəyərli puldan dəyər nişanlarına keçidin səbəblərinin tədqiqi zərurətindən.
- ☐ Xarici iqtisadi əlaqələrin geniş inkişafı və rulun pulun bu əlaqələrdə tədqiq olunması zərurəti ilə.
- ☒ Tam dəyərli olmayan pul nişanlarının meydana gəlməsi və pul kütləsinin qiymətlərin səviyyəsinə təsirinin təhlili zərurəti ilə.

473 Müasir pul nəzəriyyələri üçün ümumi qəbul edilən cəhət bunlardır:

- ☐ Əmtəələrin qiymətləndirilməsi və mübadiləsi üçün istifadə imkanları.
- ☐ Pulun yaranmasının qeyri əmtəə xarakteri.
- ☐ Tədavüldə olan pulun miqdarının özünü tənzimləmə imkanları.
- ☒ İqtisadiyyatın inkişafında pulun rolu və tədavüldə pulun miqdarının tənzimlənməsi zəruriliyi

474 Planlı iqtisadiyyatda pula əsasən yanaşıldı:

- ☐ Yığım vasitəsi və sərvətin artırılması kimi.
- ☐ Kapital və ya öz-özünə artan dəyər kimi.
- ☐ İqtisadi proseslərin bütün sferalarına aktiv təsir aləti və istehsalın effektivliyinin stimullaşdırılmasının real vasitəsi kimi.
- ☒ İqtisadiyyatın idarə olunması üzrə mərkəzi və digər orqanlar tərəfindən uçot və nəzarət aləti kimi.

475 Bazar iqtisadiyyatı şəraitində istehsal olunan və reallaşdırılan məhsulun həcmi və çeşidi formalaşır:

- ☐ Dəyişməyən və ciddi müəyyənləşdirilmiş istehlak rasionu üzrə.
- ☐ Kortəbii.
- ☐ Mərkəzləşdirilmiş qaydada.
- ☒ Tədiyə qabiliyyəti və istehsal fəaliyyətinin faydalılığı nəzərə alınmaqla

476 Ödəmə böhranı şəraitində malların dəyərinin əvvəlcədən ödənilməsi tələbi onunla əlaqədardır ki:

- ☐ Böhrandan əvvəlki dövrlə müqayisədə pulun rolunun faktiki dəyişməzliyində.
- ☐ Pulun rolunun genişlənməsi, məhsulun keyfiyyətinə alıcının nəzarət imkanları və vaxtlı vaxtında göndərilməsini.
- ☐ Pulun rolu genişlənir, kredit münasibətləri inkişaf edir.
- ☒ Alıcının məhsulun keyfiyyətinə nəzarət imkanında və onun vaxtlı-vaxtında göndərilməsində pulun rolu zəifləyir.

477 Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiddə pulun tətbiq sferası:

- ☐ Ancaq istehsal sferasında genişlənir.
- ☐ Dəyişməz qalır.

- ☐ İxtisar olunur.
- ☒ Genişlənir.

478 Ölkələrarası qarşılıqlı iqtisadi əlaqələrdə pulun rolu onunla ifadə olunur ki, ondan ... istifadə olunur:

- ☐ İdxal ixrac əməliyyatlarının faydalılığının qiymətləndirilməsi və hesablanması.
- ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının həcmi hesablanması.
- ☐ Müxtəlif ölkələrin rezidentləri arasında icra olunan sövdələşmələrdə.
- ☒ Milli valyutanın devalvasiya və revalvasiya faizinin müəyyənəşdirilməsində.

479 Planlı iqtisadiyyatda pulun məhdud rolu müəyyən edilir:

- ☐ İstehsal vasitələri üzərində xüsusi mülkiyyət.
- ☐ Mal istehsalçıları arasında rəqabət.
- ☒ Dövlət tərəfindən müəyyənəşdirilmiş sabit, dəyişməz qiymətlərlə.
- ☐ Kortəbii qiymət qoyma ilə.

480 İnflyasiya prosesləri:

- ☐ Yalnız xarici-iqtisadi əlaqələrin inkişafına neqativ təsir göstərir.
- ☐ Pulun tətbiq sferasının əhəmiyyətli surətdə genişlənməsini zəifləndirir.
- ☐ Pulun roluna və onun tətbiq sferasına hər hansı bir təsir göstərmir.
- ☒ Pulun rolunun zəifləməsinə və onun tətbiq sferasının daralmasına gətirib çıxarır.

481 İqtisadiyyatın bazar modelində malların alınması imkanının müəyyənəşdirilməsində başlıca əhəmiyyət kəsb edirlər:

- ☐ Mal buraxılışının müəyyən olunan normaları.
- ☐ Barter sövdələşmələri:
- ☒ Pul.

482 Geniş təkrar prosesində pulun rolu ilk növbədə onda təzahür edir ki, onun köməyi ilə:

- ☐ Təsərrüfat subyektləri tərəfindən kommersiya banklarından götürülmüş kreditlər üzrə faiz dərəcəsi müəyyənəşdirilir.
- ☐ Pulun yığılı baş verir və yığım fondu formalaşır.
- ☐ Təsərrüfat subyektlərinin vergi öhdəliklərinin icrası təmin edilir.
- ☒ İstehsal olunan məhsulun maya dəyəri müəyyənəşdirilir və qiyməti formalaşır.

483 Pulun rolu:

- ☐ Pulun tədavül və tədiyə vasitələri funksiyaları ilə müəyyənəşdirilən tətbiq sferasıdır.
- ☐ İqtisadi kateqoriya kimi pulun xarakteristikasıdır.
- ☐ Dəyərin ümumi ekvivalenti kimi onun mahiyyətinin konkret xarici ifadəsidir.
- ☒ Müxtəlif fəaliyyət tərəflərinə və cəmiyyətin inkişafına pulun tətbiqinin nəticəsi və təsiridir.

484 Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditə görə alacağı faiz dərəcəsi adlanır:

- ☐ İnhisarçı
- ☐ Netto
- ☐ Lombard
- ☒ Uçot

485 Mal kütləsi ilə pul arasındakı uyğunluq, pulun qəbulu və istifadəsindəki rahatlıq, tədiyə qabiliyyətli tələbin; malların təklifinə uyğunluq pulun hansı funksiyasında öz əksini tapır:

- ☐ Yığım vasitəsi
- ☐ Dəyər ölçüsü
- ☐ Tədiyə vasitəsi
- ☒ Tədavül vasitəsi

486 Pul hansı funksiyanı yerinə yetirərkən borc öhdəliklərinin ödənilməsi vasitəsi kimi çıxış edir:

- ☐ Dəyər ölçüsü
- ☐ Tədavül vasitəsi
- ☐ Yığım vasitəsi
- ☒ Tədiyə vasitəsi

487 Pul hansı funksiyanı yerinə yetirərkən əmtəələrin və pulun qarşı-qarşıya hərəkəti baş verir:

- ☐ Yığım vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Dəyər ölçüsü
- ☒ Tədavül vasitəsi

488 Pullun xəyalən, ideal istifadəsi pulun hansı funksiyası üçün xarakterikdir:

- ☐ Yığım vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Tədavül vasitəsi
- ☒ Dəyər ölçüsü

489 Pulun hansı funksiyası mal və xidmətlərin kreditlə satılması forması ilə əlaqədardır:

- ☐ Dəyər ölçüsü
- ☐ Tədavül vasitəsi
- ☐ Yığım vasitəsi
- ☒ Tədiyə vasitəsi

490 Əmtəə və xidmətlərin dəyərinin ani ödənilməsi – pulun hansı funksiyasının xarakterik xüsusiyyətidir:

- ☐ Yığım vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Dəyər ölçüsü
- ☒ Tədavül vasitəsi

491 Əmtəə mübadiləsində pulun hansı funksiyası vasitəçi rolunu oynayır.

- ☐ Yığım vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Dəyər ölçüsü
- ☒ Tədavül vasitəsi

492 Əmtəə dünyasına vahid dəyər etalonunun təqdim edilməsi pulun hansı funksiyasının əsas təyinatıdır:

- ☐ Yığım vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Tədavül vasitəsi
- ☒ Dəyər ölçüsü

493 Ölkədə bazar iqtisadiyyatının və rəqabətin inkişafı mübadilənin ekvivalentliliyinin təmin olunması qiymətin əmələ gəlməsinin vahid sisteminin mövcudluğu pulun hansı funksiyasının düzgün reallaşmasına şərait yaradır:

- ☐ Tədiyə vasitəsi
- ☐ Yığım vasitəsi
- ☐ Tədavül vasitəsi
- ☒ Dəyər ölçüsü

494 Pulun hansı funksiyasını ancaq həqiqi pullar yerinə yetirir:

- ☐ Tədavül vasitəsi
- ☐ Tədiyyə vasitəsi
- ☐ Yığım vasitəsi
- ☒ Dəyər ölçüsü

495 Pul hansı funksiyanı yerinə yetirərkən mal və xidmətlərin dəyərinin ümumi ekvivalenti kimi çıxış edir:

- ☐ Yığım vasitəsi
- ☐ Tədiyyə vasitəsi
- ☐ Tədavül vasitəsi
- ☒ Dəyər ölçüsü

496 Pul hansı halda tədiyyə vasitəsi funksiyasını yerinə yetirir:

- ☐ Yalnız maliyyə əməliyyatları zamanı
- ☐ Yalnız qeyri-əmtəə ödənişləri sferasında
- ☐ Yalnız əmtəə tədavülü sferasında
- ☒ əmtəə tədavülü sferası və qeyri əmtəə ödənişlərində

497 Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirdiyi zaman hansı hallarda iqtisadi böhran yaranmasına formal imkan yaranır

- ☐ Kreditorlardan kredit almaq şərtləri borc alanı qane etmədikdə
- ☐ Kreditorlar kifayət qədər kredit resurslarına malik olmadıqda
- ☐ Kreditorlar tərəfindən kreditə görə yüksək faiz qoyulduqda
- ☒ Lazımı anda əmtəə almaq üçün alıcının pulu çatmadıqda

498 Pulun tədiyyə vasitəsi funksiyasını yerinə yetirməsində xarakterik formula hansıdır:

- ☐ Əmtəə-pul-borc öhdəliyi
- ☐ Pul-əmtəə-pul
- ☐ Əmtəə-pul- əmtəə
- ☒ Əmtəə-borc öhdəliyi – pul

499 Pul tədiyyə vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılışması:

- ☐ Yalnız nağd hesablaşmalarda baş verir
- ☐ Dövri olaraq baş verir
- ☐ Daima baş verir
- ☒ Baş vermir

500 Dəfinə yığımından fərqli olaraq:

- ☐ Məqsədli təyinatla malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir yalnız nağdsız formada saxlanılır.
- ☐ Məqsədli təyinatla malikdir, tədiyyə vasitəsi funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır.
- ☐ Məqsədli təyinatla malikdir, dəyər ölçüsü funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır
- ☒ Məqsədli təyinatla malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır

501 Pul yığımı ola bilər:

- ☐ Yalnız dövlətin qiymətli kağızlarına investisiya yolu ilə
- ☐ Yalnız nağdsız formada
- ☐ Yalnız nağd formada
- ☒ Nağd və nağdsız formalarda

502 Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılıqlı hərəkəti:

- ☐ Yalnız nağdsız formada
- ☐ Heç vaxt baş vermir

- ☐ Yalnız veksellərin tətbiqi zamanı baş verir
- ☒ Daima baş verir

503 Dünya təcrübəsində pulun tədiyə vasitəsi kimi istifadə olunma sferası:

- ☐ Sabit qalır
- ☐ Daralır
- ☐ Çox məhduddur
- ☒ Genişlənir

504 Pul tədiyə vasitəsi funksiyasını nə vaxt düzgün yerinə yetirər:

- ☐ Pul yığımlarının real maddi ehtiyatların yaradılmasına uyğunluğu müşahidə edildikdə
- ☐ Malların pula və əksinə tədavülü prosesi maneəsiz başa çatdıqda
- ☐ Borc öhdəlikləri üzrə faktiki ödənişlər müqavilədə nəzərdə tutulduğundan az olduqda
- ☒ Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulana uyğun olduqda

505 Dünyanın iqtisad dövriyyəsinə xidmət göstərən pullar funksiyanı yerinə yetirirlər:

- ☐ Dəyər ölçüsü
- ☐ Tədiyə vasitəsi
- ☐ Dəfinə
- ☒ Dünya pulu

506 Pullar nə vaxt tədavül vasitəsi funksiyasını düzgün yerinə yetirir:

- ☐ Nağd dövriyyə nağdsız dövriyyəyə uyğun olduqda
- ☐ Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulduğundan az olduqda
- ☐ Pul yığımları ilə real maddi ehtiyatların yaradılması arasında uyğunluq təmin edildikdə
- ☒ Malların pula və əksinə tədavülü prosesinin maneəsiz başa çatmasında

507 Tam dəyərli pulların tədavülü zamanı mübadilə münasibətləri ... müəyyənləşir:

- ☐ Hər bir mal qrupu üzrə mərkəzləşdirilmiş qaydada
- ☐ Sövdələşən tərəflər tərəfindən
- ☐ Dövlət tərəfindən
- ☒ Əmtələrin dəyərinin qızıla bərabərləşdirilməsi yolu ilə

508 Dünya təcrübəsində puldan tədavül vasitəsi kimi istifadə:

- ☐ Dəyişilməz qalır
- ☐ Çox genişdir və pulun digər funksiyalarda istifadəsini üstələyir
- ☐ Genişlənir
- ☒ Azalır

509 Dəyər nişanələrinin tədavülündə qiymət miqyası:

- ☐ Pul vahidinin metal çəkisinə uyğun gəlir
- ☐ Müəyyən olunmur
- ☐ Yalnız milli və xarici valyutaların dəyərlərinin nisbəti əsasında müəyyən olunur
- ☒ Ölkədə formalaşan müəyyən qiymət səviyyəsi nəticəsində kortəbii yaranan pul vahidinin səciyyəsidir.

510 Pulun dəyər ölçüsü funksiyasının başlıca təyinatı özünü nədə göstərir:

- ☐ Borc öhdəliklərinin emissiyası imkanının təmin olunmasında
- ☒ Əmtəə dünyasına vahid dəyər etalonunun təqdim olunmasında
- ☐ Dövlətin qiymətli kağızlarının emissiyasının təmin olunmasında
- ☐ Pul yığımlarının yaradılması imkanının təmin olunmasında

511 Pul yığımları mövcud olur:

- ☐ Yalnız fərdi sahibkarlıq sferasında
- ☒ Maddi istehsal sferası və fərdi şəxslərdə
- ☐ Yalnız maddi istehsal sferasında
- ☐ Yalnız ayrı-ayrı şəxslərdə

512 Hansı pul vahidləri beynəlxalq vahiddir:

- ☐ SDR, ekü və avro
- ☒ SDR və ekü
- ☐ SDR və avro
- ☐ Ekü və dollar

513 Əhalinin pul yığımları ölkədə hansı münasibətlərin inkişafının nəticəsidir:

- ☐ İcarə
- ☒ Kredit
- ☐ Faktoring
- ☐ Forfeyting

514 Tam dəyərli pulların tədavülü zamanı qiymət miqyası:

- ☐ Ölkədə müəyyən qiymət səviyyəsinin formalaşması nəticəsində kortəbii formalaşan pul vahidinin səviyyəsi idi.
- ☐ Pul vahidinin istehlak dəyəri kimi çıxış edirdi
- ☐ Müəyyən edilmirdi
- ☒ Pul vahidində əks olunan metal pulun çəkisinə uyğun gəlirdi

515 Hal-hazırda dünya pulu funksiyasını əsasən ... valyutalar yerinə yetirir:

- ☐ Tədavül olunmayan
- ☐ Qismən dönərli
- ☐ Dönərli olmayan
- ☒ Sərbəst dönərli

516 Banklar tərəfindən beynəlxalq bank krediti verilir:

- ☐ Yalnız idxalçılara
- ☐ Yalnız alıcı dövlətin hökumətinə
- ☐ Yalnız ixrac edənlərə
- ☒ İxrac və idxal edənlərə

517 Dünya pulu funksiyası hansı qarşılıqlı münasibətdə təzahür olunur:

- ☐ Yalnız valyuta maliyyə təşkilatları və ölkələrin hökumətləri arasındakı
- ☐ Ölkə daxilindəki fiziki və hüquqi şəxslər arasındakı
- ☐ Yalnız müxtəlif ölkələrin kommersiya bankları arasındakı
- ☒ Ölkələr arası və ya müxtəlif ölkələrdəki fiziki və hüquqi şəxslər arasındakı

518 Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirməsi üçün hansı düstur xarakterikdir:

- ☐ İstehsal – bölgü- mübadilə – istehlak
- ☐ Əmtəə-borc öhdəliyi-pul
- ☐ Pul-əmtəə-pul
- ☒ Əmtəə-pul-əmtəə

519 Yığım vasitəsi funksiyasını ... pullar yerinə yetirir.

- ☐ Yalnız nağdsız pullar
- ☐ İdeal və real pullar
- ☐ İdeal pullar

- ☒ Yalnız real pullar

520 Pulun yığım vasitəsi funksiyası özünü ... göstərir

- ☐ Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent olmasında
☐ Borc öhdəliklərinin ödənilmə vasitəsində
☐ Əmtəələrin mübadiləsində vasitəçilikdə
☒ Yığım vasitəsi və pul apıtımında

521 Tədavül vasitəsi funksiyasını ... yerinə yetirir

- ☐ Yalnız nağdsız pullar
☐ Yalnız dəyər nişanələri
☐ Yalnız tam dəyərli pullar
☒ Tamdəyərli pullar və dəyər nişanələri

522 Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən ödəmə qabiliyyətli tələbin həcmi:

- ☐ Vaxt keçdikgə azalsın
☐ Əmtəə təklifindən xeyli aşağı olmalıdır
☐ Əmtəə təklifini xeyli qabaqlamalıdır
☒ Əmtəələrin təklifinə uyğun olmalıdır.

523 Tədavül vasitəsi funksiyasını ... pullar yerinə yetirir.

- ☐ İdeal və real
☐ Ancaq nağdsız
☐ İdeal, xəyal edilən
☒ Ancaq real

524 Pulun tədavül vasitəsi funksiyasının mahiyyəti özünü ... kimi çıxış etməsində göstərir:

- ☐ Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent
☐ Yığım və əmanət vasitəsi
☐ Borc öhdəliklərinin ödənilməsində vasitəçi
☒ Əmtəələrin mübadiləsində vasitəsi

525 Pulun hansı funksiyası onun digər funksiyalarının reallaşmasının təminatçısıdır:

- ☐ Tədavül vasitəsi
☐ Tədiyə vasitəsi
☐ Dünya pulu
☒ Dəyər ölçüsü

526 Pulun dəyər ölçüsü funksiyasının mahiyyəti özünü kimi çıxış etməsində göstərir:

- ☐ Yığım və əmanət vasitəsi
☐ Borc öhdəliklərinin ödəmə vasitəsi
☐ Əmtəə mübadiləsində vasitəçi
☒ Ümumi dəyər etalonu

527 Dəyər ölçüsü funksiyasını pullar yerinə yetirir:

- ☐ Kağız və kredit
☐ Tam və natamam dəyərli
☐ Yalnız natamam dəyərli
☒ Yalnız tam dəyərli

528 Pulun funksiyaları deməkdir:

- ☐ Kreditə verilmiş pulun qiyməti
- ☐ Pulun düzgün fəaliyyəti üçün zəruri şərait.
- ☐ Cəmiyyətin fəaliyyəti və inkişafının müxtəlif sahələrinə pulun tətbiqi və təsirinin nəticəsi
- ☒ Onların mahiyyətinin dəyərin ümumi ekvivalenti kimi xarici təzahürü

529 mövcud olduqca pul mövcud olacaqdır:

- ☐ Veksel mübadiləsi
- ☐ Fond bazarı
- ☐ Valyuta bazarı
- ☒ Əmtəə istehsalı

530 Müasir pullar:

- ☐ AR Maliyyə Nazirliyində qızıla dəyişdirilir.
- ☐ AR Mərkəzi bankında qızıla dəyişdirilir
- ☐ Dövlət nişanı fabrikində qızıla dəyişdirilir
- ☒ Qızıla dəyişdirilmir

531 Hansı düstur pulun kapital kimi fəaliyyətini xarakterizə edir:

- ☐ Pul – borc öhdəliyi- əmtəə
- ☐ Əmtəə-əmtəə- pul
- ☐ Əmtəə-pul-əmtəə
- ☒ Pul-əmtəə-pul

532 Pul ictimai zəruri əmək sərfinin hansı ölçüsü kimi çıxış edir:

- ☐ Mövsümi
- ☐ Mənəvi
- ☐ Daxili
- ☒ Xarici

533 Əmtəələrin onun istehsalına sərf olunan əmək məsrəfləri əsasında müəyyən olunur:

- ☐ İstehlak dəyəri
- ☒ Dəyəri
- ☐ Mənfəəti
- ☐ Valyuta kursu

534 Nisbətən likvidli bir əmtəənin yerli bazarda ümumi ekvivalent rolunu oynaması hansı dəyər forması üçün xarakterikdir:

- ☐ Sadə
- ☐ Tam
- ☐ Pul
- ☒ Ümumi

535 Pul dəyərinin müstəqil formasıdır.

- ☐ Maliyyə
- ☐ Əmtəə
- ☐ İstehlak
- ☒ Mübadilə

536 Pul hansı ehtiyacların ödənilməsi vasitəsidir

- ☐ Ancaq maddi
- ☐ Məhdud saydakı

- ☐ Ancaq mənəvi
☒ Bütün

537 Hansı konsenpsiyaya görə pul insanlar arasındakı xüsusi razılaşma nəticəsində meydana gəlmişdir:

- ☐ Rasionalist
☐ Monetarist
☒ Təkamül
☐ Psixoloji

538 Nominal dəyəri dəyər nişanələri puldur:

- ☐ Real dəyəridən aşağı olan
☐ Real dəyəərə müvafiq olan
☒ Real dəyərdən yuxarı olan
☐ Müəyyən olunmayan

539 Pul ilə ödənilməyən mala mülkiyyət hüququ verən mal mübadiləsi sövdələşməsi necə adlanır?

- ☐ Forfeyting
☒ Barter
☐ Faktoring
☐ Dempinq

540 Bir əmtəənin dəyərinin digər əmtəədə əks olunması hansı dəyər forması üçün xarakterikdir:

- ☐ Pul
☐ Ümumi
☒ Sadə
☐ Tam

541 Nominal dəyərləri pullar tam dəyərlidir.

- ☐ Real dəyərini üstələyən
☐ Bazarda kortəbii müəyyən olunan
☐ düzgün cavab yoxdur
☒ Real dəyəərə müvafiq olan

542 Tam dəyərlı pulların cəkisinin

- ☐ Sadə
☐ Ümumi
☒ Tam
☐ Pul

543 Pul ümumi ekvivalentidir.

- ☐ Tam dəyərlı pulların cəkisinin
☒ Mal və xidmətlərin dəyəri
☐ Mübadilə dəyərinin
☐ İstehlak dəyərinin

544 Pulun meydana gəlməsinin ilkin şərti

- ☐ Qızıl ehtiyatlarının kəşfi və ərzaq malları bazarının meydana gəlməsi
☒ Natural təsərrüfatdan əmtəələrin istehsalı və mübadiləçsinə keçid
☐ İstehsal vasitələri üzərində xüsusi mülkiyyətin mövcudluğu və iri topdan
☐ Mərkəzləşdirilmiş dövlətlərin meydana gəlməsi və qızıl yataqlarının kəşfi

545 ABŞ dollarının Beynəlxalq Valyuta Fondundunun valyuta səbətindəki payı neçə faizdir?

- ☐ 0.25
☐ 0.29
☐ 0.4
☒ 0.39

546 1963cü ildə Kennedi hakimiyyəti dövründə hansı vergi rüsumu amerikan investorların xarici istiqrazların alışından əldə etdikləri gəliri azaltmışdı?

- ☐ Faizin Differinsasiyası Vergisi
☐ Faizin Azaldılması Vergisi
☒ Faizin Eyniləşdirilməsi Vergisi
☐ Faizin Əlavə olunması Vergisi

547 İki pul vahidinə bağlı avroistiqrazlar nədir?

- ☐ borcun bir pul vahidi ilə alınması başqa bir pul vahidi ilə kupon ödənişlərinin aparılması
☒ borcun bir pul vahidi ilə alınması başqa bir pul vahidi ilə qaytarılması
☐ bütün əməliyyatlar bir pul vahidi ilə aparılır, yalnız əməliyyat xərcləri başqa bir pul vahidi ilə ödənilir
☐ kupon ödənişlərinin bir pul vahidi ilə aparılması başqa bir pul vahidi ilə borcun qaytarılması

548 Konsorsiyum təklif etdiyi hansı xidmət növündə sata bilmədiyi xarici istiqrazları özü alar?

- ☐ tamamilə slourayting
☒ tamamilə anderrayting
☐ qismən afterrayting
☐ düzgün cavab yoxdur

549 Konsorsiyum təklif etdiyi hansı xidmət növündə satılmayan xarici istiqrazlar üçün heç bir öhdəçilik daşımaz?

- ☐ tamamilə uprayting
☒ qismən anderrayting
☐ tamamilə slourayting
☐ qismən afterrayting

550 Xarici istiqrazların buraxılışı bank və maliyyə təşkilatlarının nə formada təşkilatlanması kanalı ilə baş verir?

- ☒ konsorsiyum
☐ trast
☐ xolding
☐ konsern

551 ABŞ-da xarici səhmlərin alqısatqısında istifadə olunan sənədin adı nədir?

- ☐ amerikan depozitariyası
☒ amerikan depozit sertifikatı
☐ amerikan valyuta sertifikatı
☐ amerikan depozit lisenziyası

552 Aşağıda göstərilən sənədlərdən hansısı həm xarici istiqraz və həm də avroistiqraz bazarının alətidir?

- ☐ uduşlu beynəlxalq istiqrazlar
☐ indeksli beynəlxalq istiqrazlar
☐ riskli beynəlxalq istiqrazlar
☒ səhmlə dəyişdirilə bilən beynəlxalq istiqrazlar

553 Aşağıda göstərilən sənədlərdən hansısı həm xarici istiqraz və həm də avroistiqraz bazarının alətidir?

- ☐ ödəniş fonduna sahib olmayan beynəlxalq istiqrazlar
- ☐ riskli beynəlxalq istiqrazlar
- ☐ uduşlu beynəlxalq istiqrazlar
- ☒ sabit faizli beynəlxalq istiqrazlar

554 Aşağıda göstərilən sənədlərdən hansısı həm xarici istiqraz və həm də avroistiqraz bazarının alətidir?

- ☐ ödəniş fonduna sahib olmayan beynəlxalq istiqrazlar
- ☐ uduşlu beynəlxalq istiqrazlar
- ☐ riskli beynəlxalq istiqrazlar
- ☒ dəyişən faizli beynəlxalq istiqrazlar

555 Hazırkı dövrdə hansı ölkənin milli valyutasına bağlı olaraq avroistiqrazlar artıq buraxılmır?

- ☐ Çin
- ☐ Fransa
- ☐ İngiltərə
- ☒ İsveçrə

556 “Faizin Eyniləşdirilməsi Vergisi” kimin hakimiyyəti dövründə ləğv olundu?

- ☐ Buş hakimiyyəti
- ☐ Karter hakimiyyəti
- ☐ Reyqan hakimiyyəti
- ☒ Nikson hakimiyyəti

557 “Faizin Eyniləşdirilməsi Vergisi” neçənci ildə ləğv olundu?

- ☐ 1976.0
- ☐ 1971.0
- ☐ 1972.0
- ☒ 1974.0

558 “Faizin Eyniləşdirilməsi Vergisi” neçənci ildə rüsum kimi tutulmağa başladı?

- ☐ 1969.0
- ☐ 1967.0
- ☐ 1965.0
- ☒ 1963.0

559 Avroistiqraz bazarının inkişafı hansı şirkətlərin hesabına baş vermişdir?

- ☐ italyan şirkətlərin
- ☐ fransız şirkətlərin
- ☐ alman şirkətlərin
- ☒ amerikan şirkətlərin

560 Avroistiqraz buraxılışını təmin edən bir qrup maliyyə təşkilatları necə adlanır?

- ☐ kredit konsorsiyum
- ☐ kredit xolding
- ☐ kredit konserni
- ☒ kredit sindikası

561 : Konsorsiyum buraxılan xarici istiqrazları hansı xidmət hesabına öz müştərilərinə təklif edirlər?

- ☐ afterayting
- ☐ slourayting
- ☐ uprayting

☒ anderrayting

562 Xarici istiqrazların dövrüyyə müddəti nə qədərdir?

- ☐ beş ay müddətli
- ☐ altı ay müddətli
- ☐ orta müddətli
- ☒ uzun müddətli

563 Xarici istiqraz nədir?

- ☐ xarici bazarda satılmaq məqsədilə buraxılan dövlət qısa müddətli borcalma sənədidir
- ☐ xarici bazarda satılmaq məqsədilə buraxılan orta müddətli borcalma sənədidir
- ☐ xarici bazarda satılmaq məqsədilə buraxılan qısa müddətli borcalma sənədidir
- ☒ xarici bazarda satılmaq məqsədilə buraxılan uzun müddətli borcalma sənədidir

564 Dünyanın ən nəyənq ikinci dərəcəli xarici istiqraz bazarları harda yerləşir?

- ☐ İspaniya və İtaliya
- ☐ Fransa və Lyuksenburq
- ☐ Yaponiya və Meksika
- ☒ Yaponiya və Lyuksenburq

565 Dünyanın ən nəyənq xarici istiqraz bazarları harda yerləşir?

- ☐ Fransa və Yaponiya
- ☐ Kanada və İsveç
- ☐ ABŞ və İsveçrə
- ☒ ABŞ və İsveç

566 İki pul vahidinə bağlı avroistiqrazların buraxılışı hansı dövrə təsadüf edir?

- ☐ 1985.0
- ☐ 1989.0
- ☐ 1978.0
- ☒ 1980.0

567 “Faizin Eyniləşdirilməsi Vergisi” kimin hakimiyyəti dövründə rüsum kimi tutulmağa?

- ☐ Obama hakimiyyəti
- ☐ Buş hakimiyyəti
- ☐ Reyqan hakimiyyəti
- ☒ Kennedi hakimiyyəti

568 Avroistiqrazlar hansı ənənəvi valyutaya bağlı olaraq buraxılırlar?

- ☐ Kanada dolları
- ☐ Rusiya rublu
- ☐ Hollandiya quldeni
- ☒ ABŞ dolları

569 Avroistiqrazların yaranması neçənci illərə təsadüf edir?

- ☐ 1980ci
- ☐ 1970ci
- ☐ 1955ci
- ☒ 1960cı

570 Avroistiqrazlar hansı xüsusiyyətə malikdirlər?

- ☐ ipotekalı olur
- ☐ adlı olur
- ☐ ödəniş fonduna sahib olmur
- ☒ ödəniş fonduna sahib olur

571 Avroistiqrazlar hansı xüsusiyyətə malikdirlər?

- ☐ uduşlu olur
- ☐ riskli olur
- ☐ adlı olur
- ☒ təqdim edənə olur

572 Kredit sindikatu kim tərəfindən formalaşdırır?

- ☐ vasitəçi təşkilat
- ☐ sığorta təşkilatı
- ☐ inkişaf bankı
- ☒ öndər bank

573 Fransanın bazarlarındakı xarici istiqrazlar hansı ləqəblə tanınırlar?

- ☐ kolli istiqrazlar
- ☐ avçarka istiqrazlar
- ☐ yanki istiqrazlar
- ☒ doğru cavab yoxdur

574 İngiltərənin bazarlarındakı xarici istiqrazlar hansı ləqəblə tanınırlar?

- ☐ canavar istiqrazlar
- ☐ kolli istiqrazlar
- ☐ avçarka istiqrazlar
- ☒ buldoq istiqrazlar

575 Yaponiya bazarlarındakı xarici istiqrazlar hansı ləqəblə tanınırlar?

- ☐ yanki istiqrazlar
- ☐ buldoq istiqrazlar
- ☐ nindza istiqrazlar
- ☒ samuray istiqrazlar

576 nağd pulların dövriyyəsi aşağıdakı növdə pul nişanlarından istifadə edilir

- ☐ düzgün cavab yoxdur
- ☐ yalnız xəzinədarlıq biletləri
- ☐ yalnız banknot
- ☒ banknot, xəzinədarlıq biletləri, xırda pullar

577 nağd pulların dövriyyəsi aşağıdakı halda başa çatır.

- ☐ Ticarət müəssisələri satışdan gəliri kommersiya banklarına təhvil verdikdə
- ☐ Pullar kommersiya banklarından hesablaşma-kassa mərkəzinə daxil olduqda
- ☐ Ticarət şəbəkələrində əhali malları nağd pula ödədikdə
- ☒ Pullar hesablaşma-kassa mərkəzindən ehtiyat fonduna köçürüldükdə

578 hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından pullar göndərilir.

- ☐ Regional xəzinədarlığa
- ☐ Regional depozitariyaya
- ☐ Müəssisə və təşkilatların kassalarına

☒ Kommersiya banklarının əməliyyat kassalarına

579 müəssisənin dövriyyə kassasındakı limitdən artıq nağd pullar təqdim edilməlidir:

- ☐ Maliyyə Nazirliyinə
- ☐ regional depozitariyaya
- ☐ hesablama-kassa mərkəzinə
- ☒ onlara xidmət edən kommersiya bankına

580 pul dövriyyəsi strukturunda nağd pul dövriyyəsi:

- ☐ hər zaman nağdsız dövriyyə üzərində yüksək səviyyəsi ilə hakimlik edir.
- ☐ nağdsız dövriyyədən bir qədər çox olur
- ☐ hər zaman nağdsız dövriyyə ilə eyni həcmdə olur
- ☒ Əsasən nağdsız hesablamaqdan nəzərəcarpacaq səviyyədə aşağı olur.

581 Mülkiyyət formasından asılı olmayaraq müəssisənin kassasında qalan nağd pulun limitini müəyyən edir:

- ☐ Bələdiyyələr üzrə maliyyə xidmətləri
- ☐ regional depozitarilər
- ☐ hesablama-kassa mərkəzləri
- ☒ müəssisəyə xidmət göstərən kommersiya bankı

582 nağd pullar dövriyyəyə daxil olur:

- ☐ hesablama-kassa mərkəzinin dövriyyə kassasından müəssisənin kassasına keçərək
- ☐ hesablama-kassa mərkəzinin ehtiyat fondundan müəssisənin kassasına keçərək
- ☐ hesablama-kassa mərkəzinin dövriyyə kassasından onun ehtiyat fonduna keçərək
- ☒ hesablama-kassa mərkəzinin ehtiyat fondundan onun dövriyyə kassasına keçərək

583 nağd pul dövriyyəsi gəlirlərinin böyük hissəsinin əldə edilməsi və xərclənməsinə xidmət edir:

- ☐ ərazi üzrə hökumət orqanlarının
- ☐ təsərrüfat subyektlərinin
- ☐ kommersiya banklarının
- ☒ əhalinin

584 nağd pul tədavülünün idarə edilməsi:

- ☐ Təbii şəkildə baş verir
- ☐ Hər bir təsərrüfat subyekti tərəfindən sərbəst həyata keçirilir.
- ☐ qeyri-mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
- ☒ Mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

585 kommersiya banklarının dövriyyə kassalarındakı limitdən artıq pullar:

- ☐ dövlət qiymətli kağızlarına dəyişdirilir
- ☐ xarici valyutaya dəyişdirilir
- ☐ məhv edilir
- ☒ hesablama-kassa mərkəzinə təqdim edilir.

586 nağd pul dövriyyəsi tsikli başlayır:

- ☐ ticarət şəbəkəsində əhalinin malları nağd pula alması ilə
- ☐ müəssisələrin işçilərə əmək haqqları verməsi ilə
- ☐ kommersiya banklarının müəssisələrə nağd pul verməsi ilə
- ☒ hesablama-kassa mərkəzindən pulların kommersiya banklarına verilməsi ilə

587 bütün müəssisə və təşkilatlar özlərinin nağd pul vasitələrini (limit ilə müəyyən olunan məbləğdən başqa) saxlamalıdır:

- ☐ Maliyyə Nazirliyində
- ☐ AR Mərkəzi Bankında
- ☐ xəzinədarlıqda
- ☒ Kommersiya banklarında

588 hesablaşma-kassa mərkəzinin dövriyyə kassasındakı limitdən artıq olan pullar:

- ☐ dövlət qiymətli kağızlarına dəyişdirilir.
- ☐ xarici valyutaya dəyişdirilir
- ☐ məhv edilir
- ☒ ehtiyat fonduna keçir

589 nağd pul dövriyyəsinin təşkilinin məqsədi:

- ☐ nağd pulların emissiyasını təmin etmək
- ☐ vahid emissiya mərkəzi yaratmaq
- ☐ nağdsız pul tədavülünü bütövlükdə əvəz etmək
- ☒ pul tədavülünün sabitliyi, elastikliyi və dayanıqlığını təmin etmək

590 nağd pul dövriyyəsinin təşkili aşağıdakı təşkilata həvalə edilir:

- ☐ Bələdiyyə maliyyə xidmətinə
- ☐ kommersiya bankları və xüsusi maliyyə təşkilatlarına
- ☐ kapitalın istənilən forması ilə fəaliyyət göstərən müəssisənin maliyyə xidmətinə
- ☒ Mərkəzi Banka

591 müəssisə nağd pulu əldə edə bilər:

- ☐ istənilən hesablaşma-kassa mərkəzindən
- ☐ istənilən kommersiya bankından
- ☐ yalnız AR Mərkəzi Bankından
- ☒ yalnız ona xidmət edən kommersiya bankından

592 nağd pul dövriyyəsi:

- ☐ nağd pulların nağdsız pullara keçməsi və əksinə
- ☐ tədavülə nağd pulların emissiyası və çıxarılmasına hazırlıq
- ☐ tədavüldən nağd pulların çıxarılması və emissiyası
- ☒ nağd pul nişanlarının fasiləsiz hərəkəti

593 nağdsız hesablaşma formasına aid deyil:

- ☐ Ödəmə tapşırığı
- ☐ Akkreditivlər
- ☐ Çeklər
- ☒ Səhm və istiqrazlar

594 banklar arasında qarşılıqlı tələblər üzrə hesablaşmalar:

- ☐ Eyni hesablaşma-kassa mərkəzində xidmət göstərilən banklar arasında mümkündür.
- ☐ Yalnız eyni ərazidə fəaliyyət göstərən banklar arasında mümkündür
- ☐ Mümkün deyil
- ☒ Məhdudiyyətsiz mümkündür.

595 bu plastik kart üzrə hesab sahibi bankın ona təqdim etdiyi vəsaitlərdən yalnız ona müəyyən etdiyi limit çərçivəsində hesablaşma yerinə yetirə bilər:

- ☐ Kredit-debet
- ☐ Müddətli
- ☐ Debet
- ☒ Kredit

596 eyni bankın müştəriləri arasında bank hesablaşmaları aşağıdakı kimi yerinə yetirilir:

- ☐ Yalnız qarşılıqlı öhdəliklər üzrə hesablaşma yolu ilə
- ☐ Yalnız hesablaşma-kassa mərkəzləri vasitəsilə
- ☐ Yalnız bankın müxbir hesabı vasitəsilə
- ☒ Bankın müxbir hesabına toxunmadan müştərilərin hesablarından vəsaitlərin silinməsi və ya köçürülməsi ilə

597 kommersiya banklarının plastik kart üzrə xidmət fəaliyyəti:

- ☐ Domisilyasiya
- ☐ Avtorizasiya
- ☐ Embosso
- ☒ Ekvayrinq

598 ötürücü imza (indossamentin) ilə verilən çeklər:

- ☐ Pul çeki
- ☐ Təqdimatlı çek
- ☐ Adlı çek
- ☒ Orderli çek

599 ölkə ərazisində banklar arasında hesablaşmalar:

- ☐ Yalnız bankların Maliyyə Nazirliyində açılan hesabları vasitəsilə
- ☐ Yalnız bankların müxbir hesabları vasitəsilə
- ☐ Yalnız Mərkəzi Bankın hesablaşma –kassa mərkəzləri vasitəsilə
- ☒ Yalnız Mərkəzi Bankın hesablaşma-kassa mərkəzləri vasitəsilə bankların müxbir hesabları üzrə və klirinq hesablaşma əsasında

600 çek üzrə hesablaşma həm çekdə adı göstərilən şəxsin xeyrinə yerinə yetirilirsə, həmçinin də ötürücülük yolu ilə başqasına ötürülərsə bu çek:

- ☐ Pul çeki
- ☐ Adlı çek
- ☐ Təqdim olunana çek
- ☒ Orderli çek

601 Sadəcə təqdim etmə yolu ilə başqa şəxsə ötürülən çeklər necə adlanır:

- ☐ Pul çekləri
- ☐ Adlı çek
- ☐ Orderli çek
- ☒ Təqdimatlı çek

602 qarşılıqlı ödənişlərin zaçotu üzrə hesablaşmalar üçün hesablaşma sənədləri kimi aşağıdakılar çıxış edə bilər:

- ☐ Yalnız hesablaşma çekləri.
- ☐ Yalnız ödəmə –tələbnamə tapşırıqları
- ☐ Yalnız ödəmə tapşırıqları
- ☒ İstənilən hesablaşma sənədləri

603 aşağıdakı çek ötürülə bilməz.

- ☐ Orderli çek

- ☐ Təqdimatlı çek
- ☐ Pul çeki
- ☒ Adlı çek

604 Ödənişin çeki banka təqdim edən şəxsə ödənilməyi çek necə adlanır?

- ☐ Orderli çek
- ☐ Adlı çek
- ☐ Pul çeki
- ☒ Təqdimatlı çek

605 banklar müştərilərin hesabı üzrə əməliyyatları nəyə əsasən həyata keçirir?

- ☐ Uyğunluq sertifikatına əsasən
- ☐ Nəqliyyat sənədlərinə əsasən
- ☐ Hesab-qaiməyə əsasən
- ☒ Hesablaşma sənədlərinə əsasən

606 Yalnız üzərində adı göstərilən şəxsə ödəniş edilə bilən çek:

- ☐ Pul çeki
- ☐ Təqdimatlı çek
- ☐ Orderli çek
- ☒ Adlı çek

607 Bazar bank sistemi bölüşdürücü bank sistemində nə ilə fərqlənir?

- ☐ yalnız dövlət bankının fəaliyyəti imkanı ilə
- ☐ banklara mülkiyyətin yeknəsəkliyi ilə
- ☐ banklara mülkiyyət formasına görə
- ☒ banklara mülkiyyət forması müxtəlifliyi ilə.

608 Ssudalar üzrə ödənişlər məhsulun maya dəyərinə daxil edilir:

- ☐ ödəniş vaxtı uzadılmış
- ☐ vaxtı keçmiş
- ☐ uzun müddətli
- ☒ qısa müddətli

609 Depozit, veksəl, uçot ssudaları və banklararası kredit üzrə faizlər... .. görə müəyyənləşdirilir:

- ☐ Kreditin formalarına görə
- ☐ kredit idarələrinə görə
- ☐ kreditləşmə müddətinə görə
- ☒ kredit təşkilatlarının əməliyyat növünə görə

610 bankın müştərisi hansı məbləğə çek yaza bilər.

- ☐ 1000 manata bölünən istənilən məbləğdə
- ☐ Yalnız malgöndərənə olan borcu məbləğində
- ☐ İstənilən məbləğdə
- ☒ Bankda depozitə qoyduğu məbləğdə

611 Çeklər müştərinin hansı hesabından ödənilir?

- ☐ Valyuta hesabından
- ☐ Tranzit hesabdan
- ☐ Ayrıca hesab açılmadan ümumi hesablaşma hesabından.
- ☒ Vəsaitlərini depozitə qoyduqları ayrıca hesabdan

612 vətəndaşların şəxsi hesablarına çeklər vasitəsilə köçürmələr:

- ☐ yalnız Maliyyə Nazirliyinin icazəsi ilə mümkündür.
- ☐ yalnız Mərkəzi Bankın razılığı ilə mümkündür
- ☐ mümkün deyil
- ☒ mümkündür

613 hansı müştəriyə bank tərəfindən müştərinin hesabı üzrə vəsait deponlaşdırılmadan belə çek kitabçası verilə bilər.

- ☐ dövlət bələdiyyə orqanı
- ☐ Kommersiya təşkilatı
- ☐ Büdcə təşkilatı
- ☒ dayanıqlı maliyyə vəziyyəti və sabit ödəmə ardıcılığına malik təsərrüfat subyekti

614 plastik kart sahibinə yalnız kart hesabında olan məbləğ həcmində hesablaşma aparmaq imkanı verir.

- ☐ Kredit
- ☐ Müddətli
- ☐ Kredit-debet
- ☒ Debet

615 fiziki şəxslər arasında çeklərlə hesablaşmalar:

- ☐ Adlı çeklər olduğu zaman mümkündür.
- ☐ Mərkəzi Bankın razılığı ilə mümkündür.
- ☐ Mümkündür
- ☒ Qeyri-mümkündür

616 Azərbaycan banklarının buraxdığı çeklər ... ərazilərdə dövr edə bilər:

- ☐ Keçmiş SSRİ respublikalarında
- ☐ Rusiya və Belorusiyada
- ☐ MDB dövlətlərində
- ☒ Yalnız ölkə ərazisində

617 çek kitabçalarının blank formaları müəyyən edilir:

- ☐ Mili Məclis tərəfindən
- ☐ AR Hökuməti tərəfindən
- ☐ Maliyyə Nazirliyi tərəfindən
- ☒ Mərkəzi Bank tərəfindən

618 çeklərlə hesablaşmalar aşağıdakı hallarda istifadə oluna bilər:

- ☐ Yalnız kommersiya bankları arasında
- ☐ Yalnız hüquqi şəxslər arasında
- ☐ Yalnız fiziki şəxslər arasında
- ☒ Hüquqi və fiziki şəxslər arasında

619 Müqavilənin şərtləri pozulduğu aşkar edildikdə

- ☐ çeklərlə hesablaşmalar aşağıdakı hallarda istifadə oluna bilər:
- ☐ Akkreditiv geri çağırılmayan olduqda
- ☐ Malgöndərənin başqa bankda hesabı açıldıqda
- ☒ Malgöndərən ödəməni nağdsız qaydada tələb etdikdə.

620 emitent-bankın pul vəsaitlərini ödəyicinin hesabından və ya ona təqdim olunan kredit hesabından icraçı bankın hesabına, akkreditivin qüvvədə olduğu müddət boyu köçürməsi ilə baş verən akkreditiv adlanır:

- ☐ Qeyri-kommersiya
- ☐ kommersiya
- ☐ örtülmüş
- ☒ örtülən

621 akkreditivin müsbət cəhəti:

- ☐ Əlavə xərclərin az olması.
- ☐ Əmtəə dövriyyəsinin tezliyi
- ☐ Sövdələşmənin tərtibatının sadəliyi
- ☒ Məlgöndərinə ödəmənin yerinə yetirilməsi üçün zəmanətin verilməsi.

622 akkreditivin müddəti və akkreditiv üzrə hesablaşma qaydası müəyyən edilir:

- ☐ Mərkəzi Bankın ərazi üzrə idarəsi tərəfindən
- ☐ Maliyyə nazirliyi tərəfindən
- ☐ Mərkəzi Bank tərəfindən
- ☒ Alıcı və satıcı arasında müqaviləyə əsasən

623 akkreditiv ilə hesablaşmanın əsas xüsusiyyəti:

- ☐ Yalnız fiziki şəxslərlə sövdələşmələrdə istifadə edilə bilər.
- ☐ Yalnız nağd pula ödənilə bilər.
- ☐ Bir neçə məlgöndərən üçün istifadə edilə bilməz və ya ünvanı dəyişdirilə bilər.
- ☒ Yalnız bir məlgöndərənə şamil edilə bilər və ünvanı dəyişdirilə bilməz.

624 akkreditiv üzrə nağd pulun ödənilməsi:

- ☐ Mərkəzi Bankın razılığı ilə mümkündür.
- ☐ Bank-emitentin razılığı ilə mümkündür
- ☐ Mümkündür
- ☒ Mümkün deyil

625 . məlgöndərinin razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməyən akkreditiv necə adlanır:

- ☐ Klassik
- ☐ Orderli
- ☐ Geri çağırılan
- ☒ Geri çağırılmayan

626 alıcı ona xidmət göstərən banka depozitində olan vəsait və ya bankın zəmanəti ilə satıcının ərazisində yerləşən malın qiymətinin, ödəyicinin (alıcının) müəyyən etdiyi şərtlərlə ödənilməsinə dair verdiyi tapşırıq əsasən hesablaşmanın aparıldığı forma..... adlanır.

- ☐ Çeklərlə hesablaşma
- ☐ Veksel
- ☐ İnkasso
- ☒ Akkreditiv

627 emitent-bank tərəfindən məlgöndərənə xəbərdar etmədən dəyişdirilə bilən və ya ləğv edilən akkreditiv:

- ☐ orderli
- ☐ klassik
- ☐ geri çağırılmayan
- ☒ geri çağırılan

628 akkreditiv formalı hesablaşmalarda məhsul ödənilir:

- ☐ Avans ödəmədən sonra

- ☐ Məhsulun alıcıya çatdırılmasından sonra
- ☐ Məhsulun yüklənməsindən əvvəl
- ☒ Məhsulun yüklənməsindən sonra

629 akkreditivin bütün məbləğinin emitent-bankın icraçı bankda olan hesabından silinməsi hüququnun verilməsi ilə müşayət olunan icraçı bankda açılan akkreditiv:

- ☐ Qeyri-kommersiya
- ☐ kommersiya
- ☐ Örtülmüş
- ☒ Örtülməyən

630 akkreditiv hesablaşma formasının çatışmayan cəhəti:

- ☐ Mərkəzi Bankdan akkreditiv hesablaşma formasının aparılması üçün xüsusi razılığın alınması
- ☐ Məlgöndərəncə alıcı tərəfindən ona təqdim edilən mala görə zəmanətin verilməməsi.
- ☐ Hesablaşma əməliyyatlarının yerinə yetirilmə tezliyi və sadəliyi
- ☒ Əmtəə dövriyyəsinin ləngiməsi, akkreditivin fəaliyyət müddətində alıcının vəsaitinin təsərrüfat dövriyyəsindən yayınması

631 hesablaşma forması, emitent-bankın müştərinin sərəncamına əsasən və onun hesabına, hesablaşma sənədləri əsasında hesablaşma ödəyicisindən vəsaitin qəbul edilməsini yerinə yetirən bank əməliyyatıdır.

- ☐ Veksel hesablaşması
- ☐ Çeklərlə hesablaşma
- ☐ Akkreditiv
- ☒ İnkasso

632 müddətli ödəmə tapşırıqları istifadə edilir:

- ☐ Yalnız iri sövdələşmələr zamanı qismən ödəmələrdə
- ☐ Yalnız malların yüklənməsində
- ☐ Yalnız avans hesablaşmalarda
- ☒ Avans hesablaşmalarında, malların yüklənməsi və iri sövdələşmələr zamanı qismən ödəmələrdə

633 tərəflərin müqaviləsindən asılı olaraq ödəmə tapşırıqlı hesablaşmalar aşağıdakı kimi ola bilər:

- ☐ Adlı və orderli
- ☐ Açıq və qapalı
- ☐ Geri çağırılan və geri çağırılmayan
- ☒ Müddətli, tələbolunanadək, təxirəsalınmış.

634 bank tərəfindən ödəyicidən ödəmə tapşırığı icra üçün qəbul edilir, yalnız:

- ☐ tərəflərin müqaviləsindən asılı olaraq ödəmə tapşırıqlı hesablaşmalar aşağıdakı kimi ola bilər:
- ☐ Ödəyici kommersiya təşkilatı olduğu halda
- ☐ Mərkəzi Bankın İdarəçiliyinin ödəmə üçün razılığı əsasında
- ☒ Ödəyicinin hesabında vəsaitin olduğu halda

635 hazırda ölkəmizdə nağdsız hesablaşma formalarından ən çox istifadə olunanı:

- ☐ Çeklər
- ☐ Ödəmə tələbnamə
- ☐ Akkreditiv
- ☒ Ödəmə tapşırığı

636 Pulun tədavül vasitəsi funksiyası

- ☐ Pulun dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə olunur.
- ☐ Nağdsız dövriyyədə aralıq aralıq istifadə olunur

- ☐ Nağdsız dövriyyənin əsasında durur
- ☒ Nağdsız istifadə oluna bilməz

637 İqtisadiyyatın bazar modelində nağdsız pulların emissiyasını həyata keçirirlər:

- ☐ Hesablaşma kassa mərkəzləri
- ☐ Təsərrüfat subyektləri
- ☐ Dövlət bankları
- ☒ Kommersiya bankları

638 Nağdsız pul dövriyyəsində nağd dövriyyə ilə müqayisədə tədavül xərcləri:

- ☐ Olduqca çoxdur.
- ☐ Mövcud deyildir
- ☐ Həddən çoxdur.
- ☒ Olduqca azdır

639 Nağdsız dövriyyə əhatə edir.

- ☐ Ancaq maliyyə dövriyyəsini.
- ☐ Ancaq qeyri əmtəə dövriyyəsini
- ☐ Ancaq əmtəə dövriyyəsini
- ☒ Əmtəə və qeyri əmtəə dövriyyəsini

640 Nağdsız hesablaşmalar aparılır:

- ☐ Vəsaitin alıcısı, ödəyicisi və kommersiya bankları tərəfindən müstəqil qaydada.
- ☐ Pul vəsaitinin alıcısı və ödəyicisi tərəfindən müəyyən olunmuş qaydada.
- ☐ Pul vəsaitinin alıcısı və ödəyicisinin qəbrləri əsasında.
- ☒ Müəyyən forma və standartda malik hesablaşma sənədləri əsasında.

641 Hesablaşma xidməti üçün bank ilə müştəri arasında bağlanılır:

- ☐ Trast müqaviləsi
- ☐ Pul vəsaitlərinin qəbulu müqaviləsi
- ☐ Kredit müqaviləsi
- ☒ Bank hesabı müqaviləsi.

642 Pul dövriyyəsinin əsas hissəsini dövriyyə təşkil edir:

- ☐ Mövsümi.
- ☐ Avans
- ☐ Nağd.
- ☒ Tədiyə

643 Bankların müxbir hesabları açılır:

- ☐ Maliyyə Nazirliyinin göstərişi ilə
- ☐ Bələdiyyələrin göstərişi ilə
- ☐ Mərkəzi Bankın göstərişi üzrə.
- ☒ Banklararası müqavilələr əsasında

644 Nağdsız hesablaşma sistemlərinin sabit işləməsini təmin etmək, onların fəaliyyətini təşkil etmək, əlaqələndirmək və nəzarət etmək səlahiyyətindədir.

- ☐ Klirinq Mərkəzinin
- ☐ Kommersiya bankların
- ☐ Hesablama Palatasının
- ☒ Mərkəzi Bankın

645 İqtisadiyyatda pul hesablaşmaları başlıca olaraq dövriyyəyə əsaslanır:

- ☐ Valyuta
- ☐ Mövsümi.
- ☐ Nağd
- ☒ Nağdsız.

646 Banklar və bank olmayan kredit təşkilatları ölkə ərazində hesablaşmaların aparılmasından ötrü bir birlərində hesablar açırırlar:

- ☐ Büdcə
- ☐ Nostro.
- ☐ Loro
- ☒ Muxbir.

647 Nağdsız hesablaşmaların aparılmasından ötrü emitent və benefisiarlar üçün zəruri sərt kimi mövcud olmalıdır:

- ☐ Mərkəzi Bankın xüsusi icarəsi.
- ☐ Nağdsız hesablaşmaların aparılmasından ötrü lisenziya.
- ☐ Dövriyyə kassasının limiti.
- ☒ Bank hesabları

648 Nağdsız dövriyyədə pul bu keyfiyyətdə çıxış edir:

- ☐ Dəyər ölçüsü
- ☐ Yığım vasitəsi
- ☐ Tədavül vasitəsi
- ☒ Tədiyə vasitəsi

649 Bütün nağdsız dövriyyə:

- ☐ Mövsümi.
- ☒ Ödənişli
- ☐ Tədiyəsiz.
- ☐ Nağd.

650 Tədiyə dövriyyəsi həyata keçirilir:

- ☐ Yalnız nağd formada.
- ☒ Nağd və nağdsız formalarda
- ☐ Mərkəzi Bank tərəfindən müəyyən olunmuş nağd formada
- ☐ Yalnız nağdsız formada

651 Hüquqi və fiziki şəxslər tərəfindən nağdsız hesablaşmalar aşağıdakıların köməyi ilə icra olunur:

- ☐ Ərazi idarələrinin
- ☒ Kommersiya banklarının.
- ☐ Bankomatların
- ☐ Bank olmayan kredit təşkilatlarının

652 Nağdsız pul dövriyyəsində mal və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- ☐ Həmişə baş verir.
- ☒ Heç zaman baş vermir
- ☐ Dövri olaraq baş verir.
- ☐ Səvdələşmə subyektlərinin razılığı əsasında baş verir.

653 Pul kütləsi göstəricilərinin artım istiqamətini müəyyən edir:

- ☐ Maliyyə Nazirliyi
- ☒ Mərkəzi Bank
- ☐ Nazirlər Kabineti
- ☐ Milli Məclis

654 Qızıl pulun tədavülü zamanı pul kütləsi mal kütləsindən artıq olanda pul:

- ☐ Kommersiya bankları tərəfindən tədavüldən götürülür
- ☒ Dəfinəyə çevrilir
- ☐ Tədavüldə qalaraq inflyasiyanı artırır
- ☐ Mərkəzi Bank tərəfindən tədavüldən götürülür.

655 Nağdsız dövriyyənin inkişafı

- ☐ Nağd dövriyyəni tamamilə ləğv edir
- ☐ tədavül üçün zəruri olan nağd pulun miqdarına təsir etmir
- ☐ Tədavül üçün zəruri olan nağd pulun miqdarını artırır.
- ☒ Tədavül üçün zəruri olan nağd pulun miqdarını azaldır.

656 Monetizasiya əmsalı bu nisbətlə hesablanır:

- ☐ ÜDM-in nominal miqdarının pul kütləsinin orta illik miqdarına nisbəti kimi
- ☐ Ölkənin qızıl valyuta ehtiyatının dövriyyədəki nağd pulun həcminə nisbəti kimi.
- ☐ Milli gəlirin pul bazasına nisbəti kimi.
- ☒ Pul kütləsinin orta illik miqdarının ÜDM-in nominal miqdarına nisbəti kimi.

657 Kağız pul tədavülü qanununa müvafiq olaraq dəyər nişanlarının miqdarını:

- ☐ Planlı qaydada müəyyən edilir
- ☐ Kortəbii müəyyən edilir.
- ☐ Kommersiya bankları müəyyən edirlər
- ☒ Tədavül üçün zəruri olan qızıl pulların qiymətləndirilmiş miqdarına bərabər götürülür.

658 Tam dəyərli pulların tədavülü zamanı pul və mal kütləsi arasındakı nisbət müəyyən edilir:

- ☐ Bankların və müəssisələrin müqaviləsi üzrə.
- ☐ Pulun dəyər ölçüsü funksiyası vasitəsilə kortəbii
- ☐ Mərkəzləşdirilmiş qaydada hökumət tərəfindən
- ☒ Pulun dəfinə funksiyası vasitəsilə kortəbii

659 Satılmış malların miqdarının artması bu cəhətləri bildirir:

- ☐ Mal alışı üçün zəruri olan pul miqdarının azalmasını
- ☐ Mərkəzi Bank tərəfindən tədavüldən pulun bir hissəsinin götürülməsini.
- ☐ Pulun tədavül sürətinin azalmasını
- ☒ Mal alışı üçün zəruri olan pul miqdarının artmasını

660 Qiymət səviyyəsinin artımı bunları zəruri edir:

- ☐ Milli valyutanın revalvasiyasının keçirilməsini
- ☐ Dövriyyədə pulun bir hissəsinin götürülməsi
- ☐ Köhnə pul nişanlarının yeniləri ilə əvəz olunmasını
- ☒ Pulun miqlarının artmasını

661 Pulun tədavül sürətinin artması:

- ☐ Tədavülə zəruri olan pulun miqdarını artırır
- ☐ Mərkəzi Bank tərəfindən pulun emissiyasından xəbər verir.
- ☐ Tədavül üçün zəruri olan pulun miqdarına təsir göstərmir

- ☒ Tədavül üçün zəruri olan pulun miqdarını azaldır.

662 Pulun tədavül sürəti ilə onun zəruri miqdarı arasındakı əlaqə:

- ☐ Mərkəzləşdirilmiş qaydadadır
☐ Mövcud deyildir
☐ Birbaşadır
☒ Əksinədir

663 Pulun tədavül sürəti bunları ölçməyə imkan verir:

- ☐ Manatın əmtəə və mala örtülməsi dərəcəsini
☐ Manatın alıcılıq qabiliyyətini
☐ Milli valyutanın devalvasiya və revalvasiya faizini
☒ Pul nişanlarının hərəkət intensivliyini

664 Bankın kassasına pulun qaytarılma sürəti bu nisbətlə hesablanır:

- ☐ Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi
☐ Milli gəlirin pul kütləsinə nisbəti kimi
☐ Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalığına nisbəti kimi
☒ Müəyyən müddət ərzində bankın kassasına daxil olmalar üzrə dövriyyənin tədavüldəki pulun orta qalığına nisbəti kimi.

665 Pul kütləsinin ən likvid hissəsi:

- ☐ Xarici valyutada depozit
☐ Kvazi pul
☐ Nağdsız pul
☒ Nağd pul

666 Müasir pul tədavülü qanununa əsasən zəruri olan pulun miqdarı pulun əsaslanır:

- ☐ Dəyər ölçüsü və tədiyə vasitəsinə
☐ Tədavül vasitəsi və yığım vasitəsinə.
☐ Dəyər ölçüsünə
☒ Tədavül vasitəsi və tədiyə vasitəsinə

667 İqtisadiyyatda pulun tədavül sürəti bu nisbətlə hesablanır:

- ☐ Müəyyən müddət ərzində bankın kassasınadaxil olan hasilatın tədavüldəki pulun orta qalıqna nisbəti kimi.
☐ Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi.
☐ Milli gəlirin pul kütləsinə nisbəti kimi.
☒ Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalağına nisbəti kimi.

668 Pul kütləsinin tərkibi və strukturunu xarakterizə edir:

- ☐ Monetizasiya əmsalları
☐ Pul tədavülünün sürət göstəriciləri.
☐ Multiplikativ əmsallar
☒ Pul aqreqatları.

669 İctimai məhsulun dəyərinin dövretməsində pulun hərəkət sürəti bu nisbətdə hesablanır:

- ☐ Müəyyən müddət ərzində bankın kassasına daxil olan pul dövriyyəsinin tədavüldəki pulun orta qalığına nisbəti kimi.
☐ Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalığına nisbəti kimi.
☐ Milli gəlirin pul kütləsinə nisbəti kimi.
☒ Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi

670 Bazar iqtisadiyyatı şəraitində nağd pulun emissiyası həyata keçirilir:

- ☐ Kommersiya bankları və müəssisələr tərəfindən
- ☐ Kommersiya bankları və Mərkəzi Bank tərəfindən
- ☐ Kommersiya bankları tərəfindən
- ☒ Mərkəzi Bank tərəfindən

671 Ərazi idarəsi kommersiya banklarına onların müxbir hesablarında olan vəsait hüdudunda nağd pul verir:

- ☐ Ərazi idarəsi tərəfindən müəyyən olunmuş tarif üzrə ödənişli əsasla.
- ☐ Tərəflər arasındakı müqavilə ilə müəyyən olunmuş tarif üzrə ödənişli əsasla
- ☐ Ödənişli əsaslarla Mərkəzi Bank tərəfindən müəyyən olunmuş tarif üzrə
- ☒ Ödənilmir

672 Multiplikativ əmsal müəyyən müddət üçün artımını xarakterizə edir:

- ☐ Kommersiya banklarının resurs bazasının
- ☐ Kommersiya bankında depozit əmanətinin.
- ☐ Mərkəzi Bankın qızıl valyuta ehtiyatlarının
- ☒ Dövriyyədəki pul kütləsinin

673 Multiplikativ əmsal hansı köçürmə normalarına tərs mütənasibdir:

- ☐ Məcburi sığorta fondu
- ☐ Müəssisənin kassa ehtiyatı
- ☒ Mərkəzi Bankın mərkəzləşdirilmiş ehtiyatı.
- ☐ Ərazi idarəsinin dövriyyəqassası

674 Ərazi idarəsi üçün o əməliyyat emissiya əməliyyatı hesab edilir ki, bu zaman nağd pul:

- ☐ Mərkəzi Bankdan daxil olur.
- ☒ Ehtiyat fondundan dövriyyə kassasına köçürülür.
- ☐ Kommersiya banklarına ötürülür
- ☐ Dövriyyə kassasından ehtiyat fonduna köçürülür.

675 Bazar iqtisadiyyatı şəraitində nağdsız pulun emissiyasını həyata keçirir:

- ☐ Bank olmayan kredit təşkilatları
- ☐ Mərkəzi Bank
- ☒ Kommersiya bankları
- ☐ Ərazi idarələri

676 Bazar iqtisadiyyatı şəraitində nağd pulun emissiya həcmi müəyyən edilir:

- ☐ Müəssisələrin pul gəlirləri və xərcləri əsasında kommersiya bankları tərəfindən
- ☐ Əhalinin pul gəlirləri və xərcləri proqnozu əsasında kommersiya bankları tərəfindən
- ☐ Sosial iqtisadi vəziyyətin tədqiqi əsasında yerli hakimiyyət orqaları tərəfindən
- ☒ Kommersiya banklarının kassa dövriyyəsi əsasında Mərkəzi Bank tərəfindən

677 Ərazi idarəsinin dövriyyə kassasının təyinatı:

- ☐ İnvestisiya layihələrinin həyata keçirilməsi.
- ☐ Kommersiya banklarından nağd pulun verilməsi.
- ☒ Kommersiya banklarına nağd pulun verilməsi və banklarda nağd pulun qaytarılması.
- ☐ Kommersiya banklarından nağd pulun qəbulu üçün

678 Gündəlik emissiya balansı tərtib edilir:

- ☐ Ərazi idarələri və kommersiya bankları ilə birgə.
- ☒ Mərkəzi bankın idarə heyəti tərəfindən

- ☐ Kommersiya bankları tərəfindən.
- ☐ Maliyyə Nazirliyi tərəfindən.

679 Pulun mövcudluğunun zəruri əsası

- ☐ Dövlətin maliyyə ehtiyacları
- ☐ Əmtəə istehsalı və əmtəə tədavülü
- ☐ Xarici iqtisadit əlaqələr
- ☒ Mərkəzi və kommersiya banklarının tələbatı

680 Beynəlxalq Valyuta Fondunda “Standby” tədbiri nəyi nəzərdə tutur?

- ☒ üzv olan ölkənin tədiyyə balansı kəsirinə yönəldilmiş tədbir
- ☐ üzv olan ölkənin istifadə edəcəyi vəsait məbləğinin öz milli valyutası ilə qarşılığını ifadə edən “öhdəçilik sənədi”
- ☐ vəsaitin qaytarılması baxımından ödəniləcək kreditin qruplara ayrılması
- ☐ üzv olan ölkənin fəaliyyət kriteriyalarının müəyyən edilməsi

681 Texniki analiz fond birjasında nəyin öyrənilməsinə nəzərdə tutur?

- ☐ maliyyə institutlarının kredit reytinglərinin öyrənilməsinə
- ☐ maliyyə analitiklərinin veridyləri rəylərin öyrənilməsinə
- ☒ fond birjasında daxili inforasiyaların öyrənilməsinə
- ☐ portfeli formalaşdıran qiymətli kağızların dəyərinin öyrənilməsinə

682 Dünya Bankına təqdim olunan layihənin neçə faizi bu bank tərəfindən maliyyələşdirilir?

- ☐ 3050%
- ☒ 4060%
- ☐ 4565%
- ☐ 2545%

683 Aşağıdakı təşkilatlardan hansı təşkilat Dünya Bankına daxil deyildir?

- ☒ doğru cavab yoxdur
- ☐ Beynəlxalq İnvestisiyalar üzrə Mübaisəli Məsələlərin Həlli Mərkəzi
- ☐ Beynəlxalq Maliyyə Korporasiyası
- ☐ Beynəlxalq İnkişaf Assosiasiyası

684 Beynəlxalq Valyuta Fondunda xüsusi borcalma hüququnun bazar qiyməti hansı beş əsas valyutanın valyuta səbəti əsasında müəyyənləşir

- ☐ Kanada dolları, Fransız frankı, İngiltərə funt sterlinqi, Yapon ienası, Alman markası
- ☒ ABŞ dolları, Fransız frankı, İngiltərə funt sterlinqi, Yapon ienası, Alman markası
- ☐ ABŞ dolları, Fransız frankı, Türk lirası, Yapon ienası, Alman markası
- ☐ ABŞ dolları, Türk lirası, İngiltərə funt sterlinqi, Yapon ienası, Alman markası

685 Beynəlxalq Valyuta Fondunda SDR nədir?

- ☐ xüsusi əməliyyat hüququnu əks etdirən kvota
- ☒ xüsusi borcalma hüququnu əks etdirən kvota
- ☐ xüsusi icazəni əks etdirən kvota
- ☐ xüsusi kredit vermək hüququnu əks etdirən kvota

686 Dünya Bankının ayırdığı kreditlər nə xarakterli kreditlər hesab olunmur?

- ☒ innovasiya xarakterli
- ☐ ümumi xarakterli
- ☐ investisiya xarakterli
- ☐ dəstək xarakterli

687 Aşağıdakı təşkilatlardan hansı təşkilat Dünya Bankına daxildir?

- ☐ Beynəlxalq Maliyyə İnstitutu
- ☒ Beynəlxalq İnvestisiyalar üzrə Mübaisəli Məsələlərin Həlli Mərkəzi
- ☐ Beynəlxalq Audit Korporasiyası
- ☐ Beynəlxalq Mübaisəli Məsələlərin Təftişi Mərkəzi

688 Aşağıdakı təşkilatlardan hansı təşkilat Dünya Bankına daxildir?

- ☐ Beynəlxalq Audit Korporasiyası
- ☒ Beynəlxalq İnvestisiyaların Qarantıyası üzrə Agentlik
- ☐ Beynəlxalq Təftiş Komissiyası
- ☐ Beynəlxalq Maliyyə İnstitutu

689 Aşağıdakı təşkilatlardan hansı təşkilat Dünya Bankına daxildir?

- ☐ Beynəlxalq Təftiş Komissiyası
- ☒ Beynəlxalq İnkişaf Assosiasiyası
- ☐ Beynəlxalq Audit Korporasiyası
- ☐ Beynəlxalq Maliyyə İnstitutu

690 Aşağıdakı təşkilatlardan hansı təşkilat Dünya Bankına daxildir?

- ☐ Beynəlxalq Maliyyə İnstitutu
- ☐ Beynəlxalq Sığorta Korporasiyası
- ☐ Beynəlxalq Təftiş Komissiyası
- ☒ Beynəlxalq Maliyyə Korporasiyası

691 Beynəlxalq Valyuta Fonduna üzv olan ölkələrin kvotası nəyə əsasən müəyyən olur?

- ☒ həmin ölkənin gəliri və beynəlxalq ticarətdəki payına əsasən
- ☐ həmin ölkənin gəliri və beynəlxalq ticarətdəki nüfuzuna əsasən
- ☐ həmin ölkənin gəliri və beynəlxalq ticarətdəki borcalma qabiliyyətinə əsasən
- ☐ həmin siyasi nüfuzu və beynəlxalq ticarətdəki payına əsasən

692 Alman markasının Beynəlxalq Valyuta Fondundunun valyuta səbətindəki payı neçə faizdir?

- ☐ 0.24
- ☐ 0.23
- ☒ 0.21
- ☐ 0.2

693 Beynəlxalq Valyuta Fondunda xüsusi borcalma hüququ necə adlanır?

- ☐ SRF
- ☒ SDR
- ☐ SRT
- ☐ SLF

694 Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının yaradılma tarixi hansıdır?

- ☒ 1944.0
- ☐ 1941.0
- ☐ 1945.0
- ☐ 1940.0

695 Beynəlxalq Valyuta Fondunun yaradılma tarixi hansıdır?

- ☐ 1945.0
- ☒ 1944.0

- ☐ 1946.0
- ☐ 1943.0

696 Azərbaycan Respublikası Beynəlxalq Valyuta Fonduna neçənci ildə üzv olaraq təyin olunmuşdur?

- ☐ 1997.0
- ☒ 1992.0
- ☐ 1994.0
- ☐ 1998.0

697 Yapon ienasının Beynəlxalq Valyuta Fondundunun valyuta səbətindəki payı neçə faizdir?

- ☒ 0.18
- ☐ 0.17
- ☐ 0.13
- ☐ 0.15

698 İngiltərə funt sterlinqinin Beynəlxalq Valyuta Fondundunun valyuta səbətindəki payı neçə faizdir?

- ☐ 0.09
- ☒ 0.11
- ☐ 0.1
- ☐ 0.12

699 Fransız frankının Beynəlxalq Valyuta Fondundunun valyuta səbətindəki payı neçə faizdir?

- ☐ 0.1
- ☐ 0.12
- ☐ 0.09
- ☒ 0.11